

## **Dostluğun romanı**

- De! O əclafın yerini de! Yoxsa səni bu dəqiqə burda gəbərdəcəm! Onsuz da onu tapacağıq!

Cavab almadıqca hirsi daha da çoxalırdı. Başını sağa-sola çevirib həm ətrafi gözdən qoymaq istəmir, həm də sol əli ilə onun çıynindən tutub, sağ əlindəki bıçağı kürək nayihəsinə dirəyərək orta yaşlı cılız kişini silkələyirdi. Arabir də bıçağın tiyəsi ilə başından vururdu. Cılız kişi qorxmuşcasına əlini qaldırıb özünü müdafiə edir və bu adamın ondan nə istədiyini heç cür başa düşə bilmirdi:

- Nə istəyirsən məndən?! Sən kimsən, kimi axtarırsan? Mən heç kimi tanımiram! Kimi axtardığını bilmədən mən necə sənə nə isə deyim?

- Kəs səsini! Hamınıza dərs keçib yerini bildirməmək üçün. Tülüklər! Gedib ona deyərsən ki, kəllənin intiqamı yerdə qalmayacaq! Başa düşürsən?

Sözünü bitirər-bitirməz arxadan vurulan zərbənin təsirindən huşunu itirib yerə sərildi. Cılız kişi isə geriyə sıçrayaraq, bu dəfə üzünü burda qəfil peyda olmuş ucaboy oğlana tutdu:

- Sən kimsən? Nə istəyirsən? Sən kimi axtarırsan?

- Heç kimi. Tez burdan aralansanız yaxşı olar. İndi gördükleriniz barədə də sussanız yaxşıdır. Bunları eşidən kişi arxasına baxmadan qaçıb gözdən itdi. Cavan oğlan isə ətrafına bir də göz gəzdirəndən sonra başındakı papağını düzəldib, öz-özünə "Yox, axmaq! Bu belə olmayıacaq. Sən məni çox axtarmalı olacaqsan. Tapsan da, sənə faydası olacağına inamırıram", - dedi. Sonra da cibindən telefon çıxarıb kiminsə nömrəsini yığdı...

\*\*\*

Otaqda televizor işləyirdi. Uyğur həmişəki kimi gözündə eynək iş masasının arxasında oturub kitabları vərəqləyir, lazım olan yerlərdən qeydlər götürürdü. Arabir də sanki nə isə mühüm xəbər gözləyirmiş kimi, televizora qulaq kəsilirdi. Bu onun işinə mane olmurdu. Birdən bayaqdan gözlədiyi anons efirə getməyə başladı və o, tez pultu əlinə alıb televizorun səsini artırdı: "Azərbaycanın ən möhtəşəm məkanı olan "Büruni" sarayında Bakıda indiyədək analoqu olmayan konsert keçiriləcək. Konsertdə dünya şöhrətli ulduzlar iştirak edəcəklər. Aşağıda göstərilən telefonlara zəng edib sifarişlərinizi verə bilərsiniz"...

Uyğur gülümsündü və telefonu götürüb zəng etmək istəyəndə mesaj siqnalı eşitdi. Mesaj yerində "Yəqin ki, elanı eşitdiniz. Bu da sizə barışma fürsəti" yazılmışdı. Ardınca telefonun

özü də zəng çaldı. Amma... o, deyildi. Yaşar idi. Uyğur telefonu dərhal açdı:

- Buyur, qardaş.
- Axşamın xeyir.
- Salam. Noolub, yenə səsin yaman təlaşlı gəlir?
- Demə, dostum. Deyəsən, bu axmaq məndən əl çəkməyəcək. Yenə arxamca adam salıb.
- Diqqətli ol, qardaş. Bütün bunlardan mənim də gözüm su içmir.
- Heç yana getməyəcəksən ki?
- Yox, evdəyəm. Gəl.

Sağollaşdıqdan sonra Uyğur "elə həqiqətən də axmaq adama oxşayır" dedi və şəhər telefonu ilə başqa bir nömrə yığdı:

- Alo, salam! Adım Uyğurdu, Uyğur Həsənzadə. Televizordakı elana görə zəng eləmişəm. Bəli. Stollar necə olacaq? Əla! Zəhmət olmasa, bizim üçün dörd nəfərlik stol ayırın. Təşəkkür edirəm. Mən səhər keçib götürərəm, pulunu da onda ödəyərəm. Minnətdaram, sağ olun.

Dəstəyi yerə qoyduqdan sonra "əziz qardaşım, elə bilmə ki, mən sənsiz gedəcəm"- deyə, gülümsündü və mobil telefonla daha bir nömrə yığdı...

\*\*\*

Danulduzu çarpayısında yastiğı qucaqlayıb, gah o tərəfə, gah da bu tərəfə çevrilir, telefonu əlinə alıb baxır, bir də yerinə qoyurdu. Hiss olunurdu ki, zəng gözləyir. Otaq çox səliqəli görkəmdə idi.

Danulduzu Uyğurun sevgilisi idi. Tibb Universitetinin son kursunda oxuyurdu. Uyğur da həmin universitetin cərrahlığını bitirmişdi və hazırda şəhərin ən məşhur xəstəxanalarından birində cərrah işləyirdi. Danulduzuyla universitetin kitabxanasında kitab axtararkən tanış olmuşdular. Artıq həmin tanışlığın üstündən bir il keçirdi. Onlar bir-birilərini anlayışla qarşılayaraq hörmət və sevgilərini heç zaman əskik etmirdilər. Uyğurun başı elmi araşdırmaqlara qarışlığından ona istədiyi qədər vaxt və diqqət ayıra bilməsə də, Danulduzu ondan incimirdi. Onlar əsasən telefon vasitəsiylə əlaqə saxlayır, daha çox da bir-birilərinə SMS göndəririldilər.

Dolabın üstündəki telefonun işığı yanın kimi o, telefonu açdı və sanki naz edilmiş kimi səsini qısdı:

- Mən səndən küsmüşəm.
- Hörmətli abonent, zəng etdim sizə deyim ki, Uyğur adında şəxs ayın iyirmi altısında olacaq konserṭə sizin üçün yer ayırtdırıb. Əgər gəlmək istəyirsizsə.....
- Gələrəm. Uyğurumun sözünü yerə salaram heç? Mən bilirəm ki, o məni çox sevir.
- Yox, elə tezbazar canınızı qurtarmayın ondan! Əgər gəlmək istəyirsizsə, şəxsən Uyğur bəyin özünə barışq öpüşü göndərməlisiniz.
- Març! - Danulduzu tez telefondan öpdü.
- Yoooox!! İlk öncə anket doldurmalısınız. Anketin birinci sualı: Siz Uyğuru sevirsinizmi? Cavablar: A- sevmirəm; B- Onu görmək belə

istəmirəm; C- görəndə üzümü yana tuturam; D- Uyğuru tanımirəm. Zəhmət olmasa, seçiminizi edin!

- Anket doldurmağa ehtiyac yoxdur. Danulduzu Uyğurdan ötrü ölürlə! Onsuz yaşaya bilmir! Və Uyğur onun hər şeyidir!

- Bu nə uzun cavab oldu?

- Hələ qurtarmayıb.

- Yaxşı, canım, mən də səni sevirəm. Sənin də mənə qarşı olan sevginin saflığına inanıram. Amma sənə bir söz demək istəyirəm.

- Nə söz ?

- Dostum Yaşarı tanıyırsan də. O da öz nişanlısı ilə gəlmək istəyir. Etiraz eləmirsən ki?!

- Əlbəttə, yox. Sən necə istəyirsən, qoy elə də olsun.

- Sağ ol, onda danışdıq. Sən rahat yat. Səhər dərsə gedəcəksən. Sonra danışarıq. Özünü yorma.

- Gecən xeyirə, Uyğurum mənim! Heç bilirsən səni nə qədər çox sevirəm?!

- Mən də. Sağ ol, öpdüm...

Uyğur bu danışıldan sonra özünü birtəhər hiss elədi. Çünkü Danulduzuna yalan söyləmişdi. Məsələ ondaydı ki, Yaşarın nəinki nişanlısı, heç istədiyi qız da yox idi. Üstəlik, biletini ona demədən almışdı.

Görəsən, bu hərəkətini Yaşar necə qarşılayacaqdı və o bu konsertə kiminlə gələcəkdi?! Ümumiyyətlə gələcəkdimi? Doğrusu, biletini alanda bu barədə heç fikirləşməmişdi. Sadəcə, Yaşarı dost kimi o qədər çox istəyirdi ki,

özünün olduğu yaxşı yerlərdə, yaxşı mühitdə onun da olmasını istəyirdi. Yeri gəlmışkən, Yaşar da bu dostluqda Uygura qarşı səmimi və sadıq idi.

Yaşar Azərbaycanda sayılıb-seçilən iş adamlarından biriydi. Xaricdən maşın hissələri gətirib satdırırıldı. Özünə görə müştəri potensialına, biznes əlaqələrinə malik idi və şəhərdə artıq kifayət qədər tanınırıldı. Uyğurla isə lap balaca vaxtlarından tanışdırılar. Bir yerdə böyümüşdülər. Dərslərini bir yerdə oxuyar, birlikdə oynayardılar. Sirləri də bir olmuşdu onların. Yaşarın atasının imkanı yaxşı olduğu üçün Bakıda oğluna hər cür şərait yaratmışdı. Yaşar da bu imkandan, şəraitdən ağılla və lazımlı şəkildə yararlanmışdı.

Qapı döyüldü. Uygur qapını açdı:

- Salam, xoş gəldin.
- Salam, bağışla, səni də birtəhər elədim.
- Başın xarabdı?! Gəl, öz evindi. Keç, sənin üçün xoruzquyruğu bir çay dəmləyim.
- Yemək yeməmişəm e, acıdan ölürem.
- Elə indi yaxşı boranı asmışsam. Anam kənddən göndərmışdı. Ləzzətlidi. Mən də iştahsız idim, yeyə bilmədim. Yaxşı oldu, iki qardaş birlikdə yeyərik.
- Doğurdan? İndi lap acdım. Ölürəm də Xanım xalanın yeməklərindən ötrü.

O, pencəyini tələsik qonaq otağındakı stolun üstünə atıb birbaşa mətbəxə keçdi.

Uygurun atası astma xəstəliyindən əziyyət çəkdiyi üçün Bakıda yaşaya bilmirdi. Buna görə anası

Xanım arvad da onunla kənddə qalırdı. Bacısı Təravət də həmçinin. Təravətin iyirmi altı yaşı vardi. Universitetə daxil ola bilməsə də, tibb texnikumunu bitirib kənddə "medsestralıq" edirdi. Demək olar ki, orda onun həkim kimi əməlli-başlı hörməti vardi.

- De görək yenə noolub? Bilmək olmur ki, yeməyi ağızına aparırsan, yoxsa burnuna. Yaman fikirlisən.

- Əşşı, durduq yerdə başıma iş açdım. Oturmuşdum oturduğum yerdə. İndi az qalıram ki, gizlənə-gizlənə yaşayam. Yolda gedəndə də elə bilirəm ki, arxadan məni izləyirlər.

- Sən də özünə görə deyilsən axı. Yeməyini ye, dur çıx get də. Sənə nə var axı kim-kimə nə deyir, kim-kimi söyür?

- Elə danışırsan ki, guya sən mənim yerimə olsan, eyni şeyi etməzdin. Sadəcə, mən nə biləydim ki, bu adam axmağın təkidir. Kaş elə orda o da vurub mənim burnumu sindiraydı, məsələ də onunla qurtarayırdı.

- Belə baxanda əcəb eləmisən. Mən sənin yerində olsaydım, başını da vurub yarardım. Təbii ki, gücüm çatsayıdı.

- Yox e, gəldin, adam kimi yeməyini ye, çıx get də! Yeməkdi də... tez gəldi, gec gəldi, xoşuna gəlmədi... Narazılığın var get müdirə, nə bilim administratora şikayət elə. Yoxsa, sən dur məcburiyyətdən beş-üç manata görə sənin kimilərinin qabağını silib, yemək gətirən ofisianta, özü də qız uşağına ağızına gələn nalayıq-nalayıq sözləri de, söy, süfrəni də dağıt?!

Gərək bir az möhkəm döyəydim. Aralama-sayıdlar... Əsəbiləşirəm e, qardaş. Görəydin yazılıq qız durub, necə maddim-maddim baxırdı. Qüruruna toxunulduğu hiss olunurdu. Baxma, indi nə olsun ofisiantdı, imkanı olsa, bu işlə məşğul olmazdı ki... Ora gələn səksən faiz də eyni adamlardı. Hamı onu, demək olar, tanıyor. Biri elə mən. Orda tez-tez yemək yeyirəm. Bir-iki dəfə də səninlə olmuşuq, yadında deyil?

- Əşşı, sən də elə deyirsən ki... Keçən həftə Əligil Türkiyədən gələndə getdiyimiz yer deyil?

- Ay sağ ol. Qız da başını aşağı salmışdı, öz işiyə məşğuldu.

- Əşşı, boş ver, əcəb eləmisən döymüsən. O kimdi axı?!

- Qızın üstünə qışqıranda tək idi. Bu dəmdə kimsə içəri girdi. Gəlib onun yanında oturanda lap qızışdı. Başladı söyməyə. Mən də dözə bilmədim. "Əsəbiləşmə, indi gələr" - dedim. İstədim ki, məsələ sakit qurtarsın. Yeməyi gecikdiyinə görə söyürdü. Qayıdır məni də söyüdü: "Sən kimsən, səsini kəs, otur yerində!" Onda da mən heç dözə bilmədim. Duran kimi, kəlləni geydirdim sıfətindən. Burnu getdi işinə. Camaat başladı aralamağa, məni itələyib çölə çıxartdılar. İçəri qoymadılar. Elə o gündən dalımcə adam salıb. Tanımadığım eyni tipli adamlardı. Səhər öyrəndim ki, guya bu, şəhərdə "bərkgedən" oğlanlardandı. Bir az da pulu-zadı var, deyəsən. İndi məni öldürtdürəcək, ya nə bilim neyləyəcək...

- Öldürdürməz. Amma bilirəm ki, adın yadından çıxana kimi çırpıb, burnunu da sindiracaq.

Onlar bu sözdən sonra gülüşdülər. Amma bu gülüşmə qısa çəkdi. Yaşar sözünə davam elədi:

- Obyektimə iki dəfə basqın ediblər. Təzəlikcə bilmışəm ki, "lotudular". Özü də ağılsızından. O gündən ordan çıxmırdım. İki gündü elə orda qalırdım. Deyirdim, bəlkə hırsı soyuyar, məsələ sakitcə ötüşər. Adamlarından birini də bayaq gördüm. Qapının ağızından keçən bir kişini mənim işçim bilib sorğu-sualı çəkmişdi. Onu da vurub sərdim yerə.

- Qardaş, gəl inadından əl çək, get polisə.

- Polislik heç nə yoxdu. Qorxmuram ki, Uyğur. Uzağı yiğişib məni döyücəklər. Qorxduğum şey başqadı. Obyektə, işçilərə nə isə edərlər. Pulumdan da qorxmuram. Camaat yazılıqdı, bir şey olar, sonra iş böyüyər. Maraqlandım, bunun qardaşı türmədə-zadda olub. Adamöldürmə, narkotika... Bu da onun qardaşındı də.

- Hə də, yəqin deyib ki, mən "lotuyam", sən də get mənim hesabına kef elə. Əşsi, sən də elə yerə ilişmişən ki... Təcili bir şey fikirləşməliyik.

- Adamı da vurdum, huşunu itirdi, atdım dənizin qırığına. Bunu eşidib lap dəliyə dönəcəklər. Başım şışıb e...

Bunu deyib əlindəki qaşığı boşqabın içində tulladı.

- Dərəbəylik deyil ki, bir şey fikirləşərik, yeməyini ye hələ.

Sonra otağa sakitlik çökdü. Yaşar həqiqətən də heç kiminlə işi olmayan birisi idi. Düzdü, çılğın idi, ancaq heç vaxt, necə deyərlər, həlləm-qəlləm

işlərə baş qoşmazdı. Ofisiant qızın söyülüb təhqir olunduğunu görəndə kişiliyinə sığışdırmayıb müdaxilə etməsi indi onun həyatına bir sıxıntı gətirmişdi. Bu iki gün içərisində fikri yaman qarışmışdı. Vurduğu adamın kimliyini öyrəndikdən sonra təhlükədə olduğunu hiss edirdi. Bu işin çıxarsız keçməyəcəyini bilirdi. Düşünürdü ki, o cür adamlara belə bir şey lazımdı ki, intiqamlarını layiqincə alıb öz ətraflarında "blatlarını" artırıslar.

Bütün bu fikirlər Uyğurun da başında dolaşırdı. Belə anlarda dostuna necə yararlı olacağını bilmirdi. O, konsert məsələsinin bu anda açılmاسının yersiz olduğunu görüb, hələlik bu barədə bir söz deməməyi qərara aldı.

- Sağ ol e, acından ölürdüm.
- Nuş olsun, evdə işlər necədir, Azər dayı necədir?
- Sağ ol, yaxşılıqdır. Salamları var. Atamın xəbəri yoxdur. Bəlkə də xəbəri olsa, bir əncam çəkər. Amma ürəyi nasazdır deyə, onu narahat etmək istəmirəm. Nəyə lazıim axı, qoy kişi öz işində olsun. Bircə, yeznəm bilir. O da deməz qətiyyən. Kənan ağızbütöv adamdı.
- Eeeee, bəsdi də, bu haqda danışma. Başqa şeydən danış, qoy fikrin dağılışın. Dünən futbola baxdın? Sizi yaman birtəhər elədilər.
- Hə, baxdım. Veronu oyuna axırıncı dəqiqədə buraxdı. Zalım oğlu, bunu əvvəlcədən burax də. Elə işdə - kabinetdə baxırdım. Evdə baxmağın ləzzəti ayrı imiş. Birtəhər baxdım, amma inan, onda da fikrim ayrı yerdə idi.

- Yenə gəlib ilişirsən ora?!
- İçimdə pis bir hiss var, Uyğur.
- Yaxşı, qurtar bu söhbəti, çay qaynadı, keç otağa, gəlirəm.
- Dayan, kömək edim.
- Yox, sən qəndqabını götür get, mən də gəlirəm. Əslində Uyğur Yaşara bildirmək istəmirdi, amma bu “arxasınca adam saldırmaq” məsələsini eşidəndə o da birtəhər oldu. Yaşarın başını qatmaqdan ötrü əlindən gələni etməyə hazır idi. Özünə qalanda isə bu məsələ barəsində bəlkə Yaşardan da çox düşünürdü: “görəsən, bunun axırı necə olacaq?”  
...Dostlar bir az da söhbətləşib, yatdılar.

\*\*\*

Çappa Siyoş əlində təsbeh pəncərədən çölə, dənizə tərəf baxırdı. Burnunun üstünə “santavik” yapışdırılmış Elməddin oturduğu yerdə yumruğunu düyünləyib divanın küncünə cirpirdi:

- Qaşa, icazə ver, onun başını kərtənkələ başı kimi vurub əzim. Dost-tanış arasına da şixa bilmirəm belə. Az qalır başıma hava gəlsin. Dəli olacam mən axırda.

Çappa Siyoş çevrilib onun gözlərinin içini baxdı:

- Az danış, otur yerində. Xam-xam gəvəzələmə. O axmaq adamlarına da de, cəhənnəm olub otursunlar yerlərinə, öz işləri ilə məşğul olsunlar. Kərtənkələ başı... yox bir?! Özünü nə hesab

edirsən? Baş əzmək asandı? Hələ sənə bu da azdı.

- Qağa, sən bilmirsən....

- Hər şeyi sən bilirsən. Mənim qırx yeddi yaşım var. Ömrümün ən gözəl günlərini qazamatda keçirmişəm. Hər şeyi səndən azı əlli dəfə yaxşı bilirəm. Axmaq kimi hərəkət eləmə. Bundan belə mən nə desəm, onu edəcəksən. O axmaq dostların beynini doldurublar. Yüz dəfə demişəm, uşaq kimi hərəkət edirsən yenə. Adam kimi bir işin qulpundan tut, kömək elə. Adam öldürməyə nə var ki! On səkkiz il türmədə yatmışam, Elməddin. On səkkiz ilin nə demək olduğunu bilirsən sən? Nəyin çatışdır? Sənə demədim ki, arxanda durmuşam, get camaatı söy, onun bunun şərəf-ləyaqətini alçalt. Özü də, beş-üç manatdan ötrü sənin kimilərinin qabağında əyilən, hər şeyə "baş üstə" deyən ofisiant qızın... Onu bil ki, əgər onun yerinə mən olsaydım, burnunla bərabər sənin qollarını da qırardım. Tanımadığım qızə söz atlığına görə tanımadığım adamın başını kəsmişəm mən, Elməddin! Başa düşürsən? ...Xəstəxanadan indi çıxmışan. "Maşallah", hələ orda olandan "qolubəylərin" camaatın arxasında gəzir. Dərəbəylik-zad deyil indi. Yenə deyirəm, o zibilləri başa sal, bu dəqiqə qayıdır otursunlar yerlərində. Mənim adımı batırmasınlar.

Sözlərini bitirdikdən sonra Siyoş cibindən beş yüz manat çıxarıb qardaşına verdi:

- Sabah mənə düz-əməlli bir yol paltarı al. Dur! Başını da yaxşı işlərə qat.

- Nə deyirəm, qoy sən deyən olsun.  
Qardaşının onu heç nə etməyə qoymaması Elməddinin ürəyincə olmamışdı. Çappanın otağından çıxdıqdan sonra maşına oturub əlini sükana çırpdı: "Adını batırmayacam, qardaş. Adını batırmayacam. Mən nə edəcəyimi yaxşı bilirəm".

Qardaşı otaqdan çıxdıqdan sonra Siyoş qapıya tərəf döndü:

- Gizir, ay gizir!

İçəri yekəpər, bıgli, təxminən əlli yaşlarında bir kişi girdi.

- Bu uşaqdan gözüm su içmir. Bir az diqqətli olun. Yaşar sakit iş adamıdır. Narahat etmək düzgün olmaz. Onun da nömrəsini öyrən, zəng edib danışmaq istəyirəm. Amma Elməddinin bundan xəbəri olmasın.

-Qardaş, istəyirsən hər şeyi biz özümüz edək. Sən əziyyət.....

-Sizlik deyil! Nə deyirəm, onu elə!

-Baş üstə!

Əsl adı Seyfəddin olan Siyoş "Çappa" ləqəbini türmədə almışdı. Əslən Ağdam rayonundandı. Ailəsi ilə birlikdə kənd işləri ilə məşğul olmuşdur. Qonşu kənddə təzə torpaq sahəsi alıb oranı becərmiş. Bir gün Seyfəddin yorulub bulaq başında qarpız yeyərkən erməni düşəninin azərbaycanlı bir qızə söz atdığını görüb. Müdaxilə edəndə ona cavab qaytaran erməninən başını kəsib, qanını çappa stəkana doldurub düşəninin özünə aid olan əkin sahəsinin su girişinə - arxının başına tökərək onun bütün zəmisini qana

boyayıb. Buna görə Seyfəddin on beş il cəza almışdı. Amma məlum hadisələrlə əlaqədar o, azadlığa dörd il tez çıxmışdı. Türmədə yaxşı hörmət qazanan Seyfəddin çıxıb atasının ölümündən sonra qardaşına və anasına baxırdı. Özü də zəhmətlə, çalışmaqla. Amma... Özündən bir il öncə türmədən çıxan dostu yaxşı işlərə qurşanmamışdı. Və bu işə bilmədən dost dediyi Seyfəddini də bulaşdırılmışdı. Polisin onun izinə düşdüyüünü hiss edib Seyfəddinə üstü bağlı yük əmanət etmiş, onu bərk saxlamağı tapşırılmışdı. Təhqiqatdan sonra Seyfəddinə yenidən yeddi il iş kəsmişdilər. Yaxşı niyyətinə və saflığına baxmayaraq, ömrünün on səkkiz ilini türmədə keçirdiyinə görə ətraf mühitdə reputasiyası o qədər də yaxşı deyildi. Xüsusən də dostuna inanıb narkotika gizlətməyə cəhd etdiyi məlum olandan sonra əksəriyyət onun özünün də narkotika ilə məşğul olduğunu zənn edirdi... "İçəridən" çıxdıqdan sonra anası az yaşamışdı və yeni ömür yoluna qardaşı ilə başlamışdı. Atasının qəbri üstündə bundan sonra dürüst olub həyatını yalnız namuslu işlərlə davam etdirəcəyinə and içib, hər şeyə sıfırdan başlamışdı. İşləri yaxşı alınan Seyfəddin qısa müddətdə əvvəllər təkcə avtoyuyuculuqla məşğul olan obyektini böyük avto-servisə çevirmişdi. Son iki-üç ayda da xaricdən çoxlu miqdarda avto-hissə gətirib onların satışını təşkil etmişdi. Bundan sonrakı planı da bu işi böyütmək idi: "Elməddin, sən bilməzsən on səkkiz il nə deməkdir. Bu, sənə on səkkiz dəqiqə kimi gələ bilər indi, qardaş.

Ömrümün yarıdan çoxunu keçmişəm, amma rəhmətlik atamlı anamın arzusunu hələ də yerinə yetirə bilməmişəm. Allah bilir, bəlkə indi ruhları da “nəvə” deyir... Cavan olmayı sən başqa cür qavrayırsan, qardaş. Amma mən imkan verə bilmərəm ki, sən də həyatını zəhərləyəsən”...

\*\*\*

Artıq səhər açılmışdı. Bakı sarı-qırmızı donunu geyinib, özünəməxsus gözəllik saçırıcı. Maşınların səsi, insanların toplu şəkildə vurnuxması, marşrut avtobuslarının müxtəlif geyimli, işə tələsən insanlarla dolub-boşalması kimi hər kəsə tanış mənzərələr yenə də təkrarlanmağa başlamışdı. Ümumiyyətlə, səhər hələ günəş Xəzərdən boyanmamışdan çanlanırdı. Amma bu “oyanış vaxtı”nın özündə də yatanlar vardı. Yaşar kimi.

Pəncərədən sözünlən günəş şüaları onun gözlərini “inadkarçasına” elə indicə açmışdı. Əsnəyib yerindən qalxdı. Ortalıqdakı sükut evdə özündən başqa heç kimin olmadığına dəlalət edirdi. Salona keçəndə Uyğurun onun üçün yazış stolun üstünə qoyduğu qeydi gördü: “Görəsən, tənbəlliin daşını haçan atacaqsan? Sabahın xeyir, dostum! Sadəcə, çayı qaynat. Hər şeyi hazırlamışam. Özündən muğayat və evində rahat o!!!!” Telefonunu yandırdı. Saatin on olduğunu görüb “Lənət olsun, görüşümvardı, geçikirəm”, –

dedi. Beş-altı saniyə fikirləşib katibəsinə zəng elədi:

- Sabahınız xeyir, Yeganə xanım. Mən bu gün gələ bilməyəcəm. Əgər lazımsız nömrə olsa, zəngləri yönəldirəcəm sizə. Kim soruşa, deyərsiniz Yaşar xəstədi. Görüşləri də başqa vaxta salarıq...

Yeməyi yedikdən sonra çayını əlinə götürüb divanda oturdu və televizorun kanallarını dəyişməyə başladı. Birdən yadına nə isə düşübmüş kimi hali dəyişdi. Pultu divanın üstünə tullayıb üzüstə uzandı. Elə bu vaxt telefonu zəng çaldı. Nömrəyə diqqətlə baxsa da, tanımadı. Heç kimə cavab verməyəcəyini düşünəsə də, bu zəngə etinasız qala bilmədi:

- Alo?!
- Salam, hər vaxtınız xeyir, Yaşar bəy!
- Salam! Bağışlayın, tanıya bilmədim.
- Mənəm, Seyfəddin!

“Seyfəddin” adını eşidəndə nə isə xatırlamaq istəyirmiş kimi, qaşlarını düyünlədi. Fikrini cəmləməyə çalışaraq bir də soruşdu:

- Kim?
- Elməddinin qardaşı Seyfəddin.

Bunu eşidib duruxdu. Yarı həyəcanlı, yarı qorxmuş, yarı da əsəbi şəkildə alını ovuşturdu:

- Nə istəyirsən? “Dəyərli” qardaşının qisasını almaq üçün zəng etmisən? Sizin üçün asandı adam öldürmək. Tulalarınızı yığışdırın, camaat göbələk-zad deyil!
- Əşsi, bir dayanın görək. Mən sizdən az qala iyirmi yaş böyüyəm. Sizə “siz” deyə müraciət

edirəm. Siz isə əsəblərinizə hakim ola bilmirsiniz. Hamımız kişiyik də. Gəlin bir oturaq, söhbət edək, dərdləşək! Adamyeyən deyiləm ki, mən!

- Dedim, axı. Adamlarını çək arxamdan, elə bil ki, söhbət etmişik.

- Hələ bir pəncərədən baxın, adam görürsünüz? Yaşar pəncərədən baxanda dünənki qara maşın - hansı ki, onun arxasıyca gəlmışdı - həqiqətən də orda yox idi. Yaşar bu qəfil zəngdən, ən çoxu da bu qeyri-aqressiv danışqdan sarsılmışdı. Necə cavab verəcəyini bilmirdi:

- Səninlə nə söhbət edəcəm?

- Əşşİ, biz də özümüzə görə kişiyik. Bir söhbət tapıb edəcəyik də. Saat birdə... dediyim yerdə gözləyəcəm.

Yaşar telefonu bağladıqdan sonra tərəddüd içində donub qalmışdı. Axı, adı dillər əzbəri olan bu Seyfəddin niyə onunla belə müləyim danışıb, görüşə çağırırsın? O ki, onun qardaşının burnunu sindirmişdi? Bu cür adamlar qisas almaqla məşhur idilər axı?! Bəlkə onu tələyə salmaq istəyirlər? Polisəmi zəng etsin, yoxsa təkmi getsin? Qərarsız qalmışdı. Amma Seyfəddinin səsindəki səmimiyyətə də inanmamış deyildi. Bəlkə bu, iki günlük stressin axırı, hər şeyin başlanğıçı olacaqdı?! Əlini telefona atıb Uyğura zəng etmək istədi. Amma dərhal da fikrini dəyişidi: "Yox, dostuma ziyan vurmuş olaram. Tək gedəcəm, nə olacaqsa olsun". Saata bir də baxdı. Görüş vaxtına bir saat qalırdı. Paltarını dəyişib evdən çıxdı.

\*\*\*

Təravət bugünkü səhər işlərini qurtarmışdı. Günorta yeməyini bişirmək üçün lazımlı olan kartof-soğanı da sininin içində yihib stolun üstünə qoydu. Əlindəki almanın yumaq üçün mətbəxə girən anasını görəndə gülümsünərək:

- Ana, ağlıma bir fikir gəlib, - dedi.
- Ağlına anan qurban, de görüm yenə nə fikirləşmişən? Yoxsa, sən də mənim fikirləşdiklərimi deyəcəksən?

-Yox ana, mən sənin kimi fikirləşmirəm. Yaziq uşağı birtəhər eləmisən, qorxusundan evə də zəng eləmir. O dəqiqə başlayırsan "Anan qurban, nə vaxt evlənəcəksən? Evlən, anan toyunu görsün, nəvə görüm" nə bilim, nə. Axı o yazıq elm dalınca düşüb. Bu gün-sabah doktor olacaq.

- A bala, doktor deyil ki?

Təravət güldü:

- Yox ana, o doktordan yox. "Doktor" elmi dərəcəsini deyirəm.
- Sən Allah, bəsdi. Düşsün də elm dalısıca. Mən demirəm ki, elmi atib qız dalısıca düşsün. Orda tək qalıb, bilmirəm nə yeyir, nə içir. Elə hey fikirləşirəm. Evlənsə, içim bir az rahat olar də.
- Darıxma, hər şey yaxşı olar! Uyğur hər şeyin öz zamanını daha yaxşı bilir.
- Elə ikiniz də bir gələrsiniz. Yaxşı, sən nə demək istəyirdin?

Xanım arvad üzünü turşudaraq suyu açıb almanın yumağa başladı:

- Deyirəm, - tez də əlini saxlayıb bir an dayandı, sonra nədənsə nigaranmış kimi sözünə davam elədi - iki gündən sonra Uyğurun ad günüdü. Həmişəki kimi bu il də yaman tez keçdi.
- Keçən il də başı qarışq olmuşdu, bura gələ bilməmişdi. Bir günнən heç nə olmaz. Gəlin yiğışaq, biz gedək onun yanına. Qoy o da sevinsin. Həm də hamımız bir-iki gün bir yerdə olarıq.
- Ay mənim ağıllı qızım. Elə bil ürəyimdən xəbər verdin... Atanla da məsləhətləşək. Amma Uyğur bilməsin, qoy subriz olsun.
- Ha-ha-ha! Bəlkə "sürpriz" demək istəyirsən?!  
- Hə, hə. Ay sağ ol, ondan. Heç nə deməyib birdən-birə getsək, əla olar vallah...

\*\*\*

Yaşar deyilən vaxta on beş dəqiqə qalmış artıq görüş yerində idi. Geriyə dönüb yaxınlıqdakı kafeyə girdi. Küncdəki stolların birində oturub çay sifariş verdi. Saatına baxanda birə on iki dəqiqə qalırdı.

Bir çaynik çayı içib qurtaran Yaşar təkrar saata baxanda təyin olmuş vaxtdan on yeddi dəqiqə keçmişdi. Ayağa qalxıb paltosunu geyindi və lazımlaşan yerə tərəf addımlamağa başladı. Əvvəlcə görüşə yubanmaq istəmirdi, amma sonra fikrini dəyişib, bilərəkdən gecikməyə üstünlük verdi.

Qapıdan içəri girəndə onu lopabiş, yekəpər bir kişi qarşıladı:

- Salam, Yaşar bəy, buyurun, xoş gəlmisiniz. Qağam sizi gözləyir.

Gizir onu içəri ötürüb qapını örtdü. Saçları vaxtından tez ağarmış, əlində qəlyan, qarşısında çay süzülmüş armudu stəkan olan Çappa Siyoş xalçanın üstündə oturmuşdu. Yaşarı görən kimi ağır-ağır yerindən qalxıb:

- Salamlar olsun, Yaşar bəy, xoş gəlmisən, - dedi.

- Salam, xoş günün olsun.

- Sənin haqqında hamı yaxşı danışır. Halal olsun ki, bu gənc yaşında artıq yaxşı ad qazanmışan. Bilirsən Yaşar bəy, - əli ilə ona oturması üçün yer göstərib sözünə davam etdi - ürəyim gedir belə cavan yaşda sayılıb-seçilən adam görəndə.

- İltifatın üçün çox sağ ol.

- Mən sənə tərif demirəm ki. Əksinə, açığını desəm, əməllicə qısqanıram səni. Mənim qardaşım da cavandı. Amma tutduğu yol yaxşı deyil. Dostları çox pisdi. Xoşum gəlmir onun başıboş, səhərdən axşama kimi küçələrdə veyillənən uşaq-muşaqla gəzməyindən. İstəyirəm ki, o da sənin kimi beləcə - hörmət, izzət sahibi olsun.

- Hər şey insanın özündən asılıdır. Mənə elə gəlir ki, sənin onu tərbiyə etməyə yetərinə vaxtin olub.

- Düz deyirsən, amma mən "içəridə" olanda - yəqin ki, bilirsən, mən orda da olmuşam - Elməddin anamın ümidiñə qalıb. Heç vaxt onu

pulsuz qoymamışam, "icəridə" çoxlu pulum olurdu. Amma o ora-bura çox qaçıb, özünə pis dostlar qazanıb. Ona görə yavaş-yavaş onu yoldaşlarından ayırməq istəyirəm. Elməddin mənim yeganə varisimdir.

- Bu sizin öz işinizdir. Bunların heç biri məni maraqlandırmır. İnsan nə qədər cahil olursa-olsun, bir qadına qarşı o cür hərəkət etməz. Onun da bir qürüru var. İnciməyin, buna görə onu vurduguma heyfslənmirəm, heç peşman da deyiləm. - Yaşar belə desə də, bu cür qarşılanıb, bu cür sözlər eşitməsindən çəşib qalmışdı. Artıq qəlbində Seyfəddinin təmiz olduğuna heç bir şübhə qalmamışdı.

- Yaşar, əgər günahkar olduğunu bilsəydim, səninlə heç vaxt bu cür danışmazdım. Mən yad bir qızə söz atdıqlarına dözmədiyimə görə on bir ilimi türmədə keçirdim. Nə isə... Bu dəqiqə bizə yaraşmaz ki, belə şeylərdən danışaq. Bilirəm, çox böyük bir səhv edib. Onun səhvi mənə də yaxşı təsir bağışlamadı. Bu azmiş kimi, səndən qisas almaq üçün dalınca adam da salmışdı. Bunlara görə onun əvəzinə səndən üzr istəyirəm.

- O nə sözdü?! Mən demirəm ki, onun yerinə üzr istə...

- Ümumiyyətlə, mənim bir xüsusiyyətim var. Görüşmək istədiyim insanlarla ilk tanışlıqdan qabaq onlar haqda lazımı məlumatlar toplayıram. Sənin də biznesini bəyənirəm. Mən də bu işlərlə məşqulam, bilirsən yəqin ki...

- Yox, bilmirdim. Xeyirli olsun.

- Çox sağ ol. Balaca bir “avtomoykam” vardı. Bakıda bəlkə də heç kim gecələri səhərə qədər maşın yumurdu. Amma mən səhərə kimi maşın yudururdum. Indi maşallah, şəhərdə on iki yerdə “moykam” var. Yeddi yerdə də müxtəlif xidmətlər göstərən avto-servisim. Bir neçə ay bundan qabaq fikirləşdim və işi böyütmək üçün xaricdən çoxlu maşın hissələri vurdum. Düzü, bilmirdim burda nə lazım olur əsas. Bilirdim e, avto-servislərin işindən bilirdim, amma hər şeyi həddindən artıq gətizdirdim deyəsən. Indi səndən bir xahişim var. Uşaqlar sənə siyahı hazırlayıb versinlər, sən də lazım olduqca bizə kömək elə, sataq bitirək onları.
- Əlbəttə, niyə olmasın ki? Əlimdən gələni edərəm... – Yaşar fikirləşmədən onun təklifini qəbul etdi.
- Bu işlərin kralı sənsən də. Biz elə-belə...
- Əgəstəfurullah!
- Yox, qardaş. Təvazökarlıq eləmə... Düz deyirlərmiş ki, çəkişməsən bərkişməzsən. Hər ikisi güldü. Beş dəqiqə keçmədi ki, qapı açıldı və ortaya süfrə salındı.
- Bu əziyyət nəyə lazımdır axı?
- Əşsi, nə əziyyət? “Delovoy obed” kimi qəbul elə. Bizim aləmdə “duz-çörək” deyirlər...

\*\*\*

Uyğur evə gəlmışdı. Bu gün xəstəxanada işləri az olduğundan evdə yazı yazacaqdı. Yaşarın hələ qayıtmadığını görüb mətbəxə keçdi. Aldığı çörəyi stolun üstünə qoyub salona adladı. Televizoru yandırıb divanda oturanda, gözü Yaşarın yazış stolun üstünə qoyduğu qeydə sataşdı: "Elməddinin qardaşı Siyoş məni görüşə çağırıb. Saat birdə görüşəcəyik. Gəlməsəm, narahat olma! Haqqını halal elə. Özündən muğayat ol!" Uyğur dəli kimi ciblərini eşib telefonunu axtarmağa başladı. Elə bu vaxt ev telefonuna zəng gəldi. Cəld dəstəyi götürdü:

- Alo?!
- Alo, alo? Uyğur sənsən?
- Yaşar?!
- Ürəyimi partlatdın, ay Uyğur. Hardasan, zəng edirəm, zəng də çatmir.
- Hə, seminarda idim, söndürmüştüm, elə sönüülü qalıb. Hələ sən de görüm, bu nə yazdı bura qoymusan? Əslində sən məni qorxutdun. Özü də, "Haqqını halal elə" yazmışan yekə-yekə.
- Əşşİ, cır at o kağızı.
- Niyə, görüşmədiniz?
- Görüşdük, Uyğur, görüşdük. Adam sandığım qədər də qəddar deyilmiş. Yaxşı kişiidi. Axşam gələndə ətraflı danışarıq.
- Oldu, qardaş. Düzdü, heç nə başa düşmədim, amma əsas odur ki, hər şey qaydasındadır.
- Sağ ol. Narahat olma.

Uyğur dərindən ah çəkib, xeyli rahat oldu: "Çox şükür... Vay... telefon... Danulduzu məni birtəhər edəcək". Telefonu açan kimi dalbadal bir neçə

SMS – in gəldiyini gördü. Bunların çoxu Yaşarın yazdığı eyni mətnli SMS idi: "Uyğur, narahat olma, yaxşıyam. Axşam görüşərik". Sonda isə Ulduzun mesajı idi: "Uyğur, mən anamlı xalamgilə gedirəm. Axşam danışarıq". Gülümsündü: "Deyirəm axı, niyə bundan cəmi bir SMS gəlib. Deyəsən, axşam işlərim çox olacaq. Indidən digər işlərimi görüm"...

\*\*\*

Yaşar beyni suallarla yüklenmiş vəziyyətdə ofisində oturub düşünürdü. Gözləmədiyi anda gözləmədiyi adamdan gələn zəng, gözləmədiyi görüş və iş birliyi təklifi. Bütün bunlar Yaşara çox maraqlı gəlirdi. Verdiyi qərarı incələyirdi: "Zəhrimara qalsın, gərək bir az vaxt istəyəydim. Fikirləşib - eləməmiş razılaşdım. İnşallah, altından başqa işlər çıxmaz bunun. Eee, heç nə fikirləşmək istəmirəm bu haqda". Qalxıb Kənanı yanına çağırıldı. Onunla iş haqqında bir az danışdıqdan sonra:

- Mən Uyğurgılə gedəcəm, bu gün də işləri özün yola ver, - dedi. - Yeni dükan üçün hazırladığımız məlumat kitabını da mənə ver, aparım bir az göz gəzdirim.
  - Qardaş, iki gündü Cəvahir xala yaman narahatdı səndən ötrü. Bəlkə bir evə dəyəsən?
  - Naraht olma, zəng edib danışaram.
- Paltosunu geyinib ofisdən çıxdı, maşına oturub Uyğurun evinə gəldi. Qapının ağızına çatmışdı ki,

telefonu zəng çaldı. Anası idi. Əlilə alnından vurub özünü qınadı: "Vay səni, yadımdan çıxdı zəng eləmək. Arvad məni məhkəməyə çəkəcək":

- Anaların anası salam, necəsən?
  - Əleykə-salam, bala. Hardasan bəs sən? İki gündür üzünü də düz-əməlli görə bilmirəm. Niyə evə gəlmirsən, anan qurban?
  - Narahat olma. Uyğurla bir az işlərim var, onları bu gün bitiririk. Səhər tezdən gələcəm, arxayıñ ol.
  - And iç ki, heç nə olmayıb?
  - Ana, qurban oolum, narahat olma. Vallah, hər şey əladı, həmişəkindən də yaxşıdı.
  - Təki elə olsun, bala. Yeməyinə, içməyinə fikir ver. Öpürəm, atanın da salamı var.
  - Sağ ol. Atamla bir az bundan qabaq danışdım. Öpürəm sizi.
  - Uyğura da salam de. Sağ ol.
- Telefonu bağlayıb öz-özünə: "Arvadın ürəyinə bax e, hiss edib ki, başım qaldadı... Canım anam" – dedi və qapının zəngini basdı.
- Gəl qardaş, xoş gəldin.
  - Axşamın xeyir.
  - Bu nədi? – Yaşarın əlindəki sellofan torbanı göstərdi.
  - Balıq satırdılar, diri idi. Ürəyim istədi, aldım.
  - Əcəb eləmisən. Sən təmizləyərsən, mən də bişirərəm.
  - Noolar...
- Zarafatlaşaraq içəri keçdilər...

\*\*\*

Cəvahir arvad oğlu ilə danışığını bitirdikdən sonra salonda oturub gözündə eynək qəzet oxuyan Azər müəllimə yaxınlaşdı:

- Ay Azər! Sənə nə dedi bu uşaq? Gözüm su içmir, vallah. Hələ belə eləməmişdi. İki gündü evə də gəlmir.
  - Uşaq dediyin adamın az qalıb ki, otuz yaşı olsun. Balaca deyil ki, hər şeyi götür-qoy etməyi bacarıır. Təzə dükən açmaq istəyir. Ona görə işləri çox ola bilər. Başı qarışıldır yəqin. Sən ondan ötrü narahat olma. Arabir zəng elə, kefini soruş, şükür Allaha, telefon ki, əlinin altındadır.
  - Danışıram e, amma səsi nəsə birtəhərdi, məni narahat edir.
  - Sənə elə gəlir. İşi çoxdu, tələsik danışır. Yəqin ona görədi.
  - Təki sən deyən kimi olsun. Başı işə qarışsın, canı salamat olsun, qalan hər şey ötüşər.
- Cəvahir arvad Azər müəllimlə razılaşdı. Ancaq oturub tez-tez fikrə getməsindən görünürdü ki, nigarənciliyi tam keçməyib...

\*\*\*

Dənizin qıraqında, daşın üstündə təkcə oturub uzaqlara – qaranlıq üfüqlərə baxırdı. Gözləri kin, nifrət, intiqam hissilə alışib yanırkı. Elə bil bir sözə bənd idi ki, uşaq kimi hönkür-hönkür

ağlasın. Ağlasa, bəlkə də bir az sakitləşərdi. Çünkü insan ağladıqdan sonra adətən sakitləşir, belədə kin-küdürü, qisas hissi də nisbətən ötüb keçir. Amma o... ağlaya bilmirdi. Qəhər düyünlənib boğazında qalmışdı. Dostları ilə bugünkü söhbəti həyatı boyu yadından çıxmayaçaqdı yəqin. Dişlərini qıcadaraq onların dediklərini təzədən xatırladı: "İstəyirsən sənə kömək edək, onun dərisini boğazından çıxaraq"; "Sən qorxursansa, özümüz həll edək!"; "Səni bu vəziyyətə salmağın nə demək olduğunu bilməyib yəqin"; "Qardaş, olar də, tək olmusan gücün çatmayıb. Gedək, bir yerdə işini bitirək, bununla da hər şey qurtarsın!"

Bütün bunlar Elməddinə vurulan kəllədən ağır gəlirdi. Hər fikirləşdikcə, Yaşarın ona kəllə vurduğu anı xatırlayır, burnunun ağrısı daha da artırdı: "Necə yəni mənim gücüm çatmayıb, necə yəni kömək edək, necə yəni qorxmuşam? Mən ona göstərərəm, siz də görərsiniz ki, Elməddin nə təklikdən, nə də ondan qorxur. Bunu sizə sübut edəcəm. Görəcəksiniz!" Yumruğunu dizinə vurub gözlərini qıydı: "Qardaşım sabah getməlidir... Bağışla məni, qardaş. Sən deyəni edə bilməyəcəm. Mən öz bildiyimi edib, qalib gəldikdən sonra sən də mənim alnımdan öpüb təbrik etməsən, mənə Elməddin deməsinlər." Fikrini qətiləşdiribmiş kimi, ayağa qalxdı və maşına oturdu. Arxada onu içində üç nəfərin olduğu başqa bir maşın müşayiət edirdi. Birdən Elməddin onları saxlatdı və hirsli-hirsli üstlərinə qışqırdı:

- Gəlməyin, işim var. Rədd olun başımdan!  
Yenidən öz maşınınə oturub sürətlə uzaqlaşdı. O,  
Binəqədidi dəki bağ evlərinin yolunu tutdu.  
Buranı Bakıya lap təzə gələndə almışdılar. Bir növ  
“ata-baba yurdu” olduğu üçün Siyoş satmaq  
istəmirdi bu evi. Gecə olsa da, Elməddin hər yerə  
bələd olduğundan ağacların arası ilə rahatca  
gedib, həyətin aşağısında qazdırıldıqları tualetin  
arxasına keçdi. Ətrafına göz gəzdirib heç kimin  
olmadığına əmin olduqdan sonra əlindəki dəmir  
parçası ilə torpağı eşələməyə başladı. Çox əziyyət  
çəkmədən bir bükülü çıxartdı. Üstünü təmizləyə-  
təmizləyə onu buraya basdırıldığı bir il bundan  
qabaqkı günü xatırladı. Ad günündə qardaşının  
dostlarından biri hədiyyə etmişdi: “Bunu al.  
Bilirəm, Siyoş sənə belə şeylər verməz. Bir gün  
gələr lazımlar. Lap çox lazımlı olanda istifadə  
edərsən”. Onu özü ilə gətirdiyi parçanın arasına  
qoydu. Yaşarın burnuna endirdiyi kəlləni təkrar  
xatırlayıb öz-özünə “Ən çox lazımlı olan vaxt gəlib  
çatdı” - dedi.

Sonra qayıdır maşının arxa qapısını açdı və  
əlindəkini oturacağına altına qoydu...

\*\*\*

Mətbəxdə o qədər sakitcilik idi ki, yalnız  
ağızlarının marçiltisi və qaşıqların səsi eşidilirdi.  
Yaşar bu gün yaxşı hadisərlərə qarşılaşsa da,  
fikirli görsənirdi. Uyğur onun üzünə baxır, lakin

məhz fikirli olduğu üçün danışdırmaq istəmirdi. Digər tərəfdən də, Siyoşla görüşdə nələrdən danışdıqlarına marağını boğa bilmirdi. Bu söhbəti Yaşarın özünün açmasını gözləyərək ortaya başqa mövzu atdı:

- Bu gün Səhiyyə Nazirliyindən yoxlama gəlmışdı, palataların və ətrafin gigiyenik vəziyyətini yoxlayırdılar. Bizim xəstəxana yenə birinci olacaq, deyəsən. Öz aramızdı, elə xəstəxana deyəndə ağıla ilk gələn təmizlik olur də. Buna görə də gərək təmiz və gigiyenik olsun. Olmasa, day adamlar niyə burda yatırlar ki, elə öz evlərində müalicə olunarlar də...

Uyğur danışdıqca Yaşara baxındı. O isə gözlərini bir nöqtəyə zilləyib, əlindəki qaşığı yellədirdi:

- A kişi! Yaşar bəy... fikrin hardadı dostum?
- Səndə.
- Sən dedin, mən də inandım. Yaxşı, de görək bu gün neylədin? Mənə zəng edəndə az qalırdın çırtma vurub oynayasan, indi isə qaş-qabağın yerlə gedir.
- Bilirsən, onun danışığına yaman inandım. Səsinin ahəngində də səmimiyyət var idi. Bir az danışdıq, hətta qardaşının əvəzinə üzr də istədi.
- Bu ki, əladır. Bundan yaxşı xəbər?! Yeri gəlmışkən, məndə də bir şad xəbər var.
- Yox e, ağlım başqa yerdə ilişib qalıb...
- Harda?
- Hər şey bir qırąğa, bu Siyoş mənə iş təklif elədi. Dedi ki, onda müəyyən mallar var, onların satılmasına kömək edim.

- Burda nə var ki, verəcək satacaqsan də. Satılmaz, qaytarıb verərsən özünə.
- Başa düşürəm, qardaş. Qorxduğum şey odur ki, bunlar birdən oğurluq maşın-zad söküb gətirərlər, sataram, sonra "zibilə" düşərəm. Ilişən mən olacam, onlar yox ki?! Bunlardan nə desən çıxar.
- Sən də kim nə desə dərhal inanıb, razılaşırsan. Vaxt al, fikirləş, sonra cavab de də?!
- Bir variant kimi dedim. Adam mənim başıma silah dayamadı ki?! Özüm razılıq verdim də.
- Onu da sən deyirsən, bunu da. Bir qərar ver qardaş, düz eləmisən, ya yox? Hmm... Bir də, nahaq bu qədər narahat olursan. Burda elə bir şey yoxdur. Mallara sənəd tələb edərsən. Heç kim sənə zor edə bilməz ki?!
- Onu düz deyirsən. Bu sənəd məsələsi yaxşı fikirdi. Nə isə... Həll edərik bunları. Indi de görək, sən nə şad xəbər deyəcəkdin mənə?
- Mənim də beynimi qarışdırın, yadımdan çıxdı. Yadıma düşəndə deyərəm.  
Uyğur durub süfrəni yiğisdirmağa başladı. Daha sonra ta Uyğur təmizlədiyi balığın içindəki "hava balonunu" əlinə alıb ona göstərənə qədər danışmadılar.
- Bu, balığın ürəyidi, bilirsən?
- Sən mənim canım, yeri get. O, "hava balonu"dur, balıq onunla suda balansını saxlayır. Ona bir şey olan kimi suyun üzünə çıxır.
- Yaxşı, balıq bunsuz yaşaya bilər?
- Yox?

- Ay sağ ol. Balıq suda ən çox bunu qoruyur. Suyun sıxlığının şox olduğu yerə getmir. Çünkü ora balıq üçün də təhlükəlidir.
- Əla! Sənə beş. Yenə başladın fəlsəfi danışmağa. Yaxşı, de görək nə deyirdin?
- Sən nə üzdü adamsan! Zornan dedirdəcəksən mənə? Şey deyəcəkdir... ayın iyirmi altısı, yəni birisigün Bakıda konsert olacaq.
- Olsun də.
- Ora Ulduzla özümə bilet almışam.
- Lap yaxşı. Puldan-zaddan lazımdır?
- Əşsi, yox. Məsələ burasındadır ki, sənə də bilet almışam. Özü də iki nəfərlik.
- Nə?.. Uyğur, götür nişanlını da, rahat get. Mən kimlə gedim? Nə nişanlım var, nə də...
- Olmaz. Tanıdigın-bildiyin birini tap, vur qoltuğuna, gedək.
- Hə, doğrudan, bir dostum var axı. Onunla gələrəm
- Lap yaxşı. Kimdi?
- Budu e, durub qarşımıda.
- A kişi, zarafata salma.
- Yaxşı, baxaram.
- Olmasa, tək gələrsən. Özün bil, sonrası mənlik deyil. Saxta sevgilidən-zaddan taparsan.
- Deyirəm yataq e, yuxu məni öldürdü.  
Yaşar nədənsə fikirli halda sözü dəyişdi. İki dost ayrı-ayrı otaqda, ayrı-ayrı yataqda, amma eyni düşüncələrlə yatmağa getdilər. Uyğur dostunun bu təhlükədən qurtardığına sevinirdi. Amma nədənsə içində bir narahatlıq da vardı.

Danulduzunu fikirləşərək, konsert xəyalı ilə yuxuya getdi.

Yaşar isə nə qədər qırrılsa da, yata bilmirdi. Sanki onun da içində bir qorxu gəzirdi. Gül kimi işi-gücü vardı. Kiməsə köməklik etmək istədi, amma...axı niyə nəticəsi bu qədər cansıxıcı oldu? Öz problemi ilə ən yaxın dostunu da incidirdi. Düzdü, Uygur lazım olsa, Yaşar üçün canından da keçərdi. Amma Yaşar bütün hallarda ona əziyyət vermək istəmirdi. Bütün bunları düşündükcə başının ağırlaşdığını hiss elədi. Gözlərini yumub, sadəcə saatın tıqqılıtısına qulaq verməyə başladı. Artıq çox gec idi...

\*\*\*

Budur, Bakının daha bir səhəri açılmışdı. Günəş paytaxtın canlılarını yuxudan oyatmışdı. Şənbə günü olmasına baxmayaraq, qeyri-dövlət təşkilatları işlədiyindən insanların qaynaşma ahəngi həmişəkindən seçilmirdi.

Bəzi insanlar bu günü öz evlərində keçirirdilər. Uygur da elələrindən idi. O, istirahət günlərində vaxtının çoxunu yazı işlərinə ayırdı.

Onu yuxudan mesaj siqnali oyatdı. Gözünü yarıya qədər açaraq telefonu sol əli ilə stolun üstündən götürdü: "Sevgindən sevgim doğuldu, səni tanıldığım gündən qəlbimə günəş doğuldu. İyirmi doqquz il bundan qabaq Uygur adlı igid doğuldu". Uygur mesajı təzəcə oxuyub qurtarmışdı ki, telefonun özü də zəng çaldı.

- Sağ ol, ürəyim, mesajını oxudum.

- Ad günün mübarək, canım!
- Çox sağ ol. Səni sevdiyim gündən mənim də həyatıma günəş doğdu.
- Biz əbədiyyən bir yerdə olacaqıq, Uyğur. Bu da o deməkdir ki, həyatımızdan günəş heç zaman əskik olmayıacaq.
- Hə, canım.
- Bu gün saat neçədə görüşürük?
- Özüm sənə zəng edəcəm, Yaşarla bir az işimiz var, onları yoluna qoyub səninlə əlaqə saxlayacam.
- Oldu canım, özündən muğayat ol, görüşərik. Uyğur telefonu yerinə qoyduqdan sonra yatağından qalxıb Yaşarı oyatmaq üçün onun otağına keçdi. Yaşarın yatağı boş idi. Yerindən çıxdan qalxana oxşayırdı: "Bu istirahət günü durub hara gedib belə?" Birdən qapı döyüldü. Elə bildi dostudu, ona görə də gözlükdən baxmamış qapını açdı və... Təəccübdən ağızı açıla qaldı:
- Bacı?! Təravət!
- Ad günün mübarək, qardaş.
- Sağ ol, bacım. Xoş gəlmisən. Sənin gəlişin mənim üçün ən gözəl hədiyyə oldu. Yaxşı, bəs atamgil hanı? Onlar nə əcəb gəlmədilər?
- Xoş gününə gələk. Onların da çoxlu salamları var. Əslində planlaşdırılmışdıq ki, hamımız gələk. Amma dünən axşam atamın öskürəyi bir az artmışdı. Iynə vurdum... Mən də gəlmək istəmirdim, amma atamgil məcbur elədilər.
- Hmm, başa düşdüm. Səhərdi, yəqin hələ yatarlar. Bir azdan zəng edib halını soruşaram.

Deyəsən, avtobusla gəlmisən. İstəyirsən, bir az uzan, dincəl.

- Yox. Yaxşıdı belə.

Onlar söhbətlərini içəridə də davam etdirdilər:

- Bacı, mənim də ürəyimdən keçir ki, hamınız bura gələsiniz, ailəliklə burda yaşayaq. Amma... atama görə qalıram belə.

- Fikir eləmə. Elə kənd hamısından yaxşıdır... Ev yaman dağınıqdır. Deyəsən, vaxt edib yiğışdırıa bilməmişən.

- Yaşarın səliqəsidir də. Burda idi, səhər tezdən yoxa çıxıb. Harda olsa, indilərdə gələr. Çayı qoyum qızsın. Birlikdə "zavtrak" edərik. Sən yerləri yığ.

Təravət otağa keçdi. Stolun üstündə Yaşarın köynəyini gördü. Yaxınlaşış əlinə aldı: "Deməli, burdasan?!" Köynəyə elə həsrətlə baxırdı ki! Adı köynəyə bu qədər maraqla baxmasından hiss olunurdu ki, Yaşara qarşı içində nəsə başqa bir hiss, duyğu var. Həqiqətən də eləydi. Təravət Yaşarı dəlicəsinə sevirdi. Onların sevgiləri uşaqlıq illərindən başlamışdı. Amma iki il idi ki, Yaşar bu sevgiyə "qadağan olunmuş sevgi" adı qoymuşdu. Onun Uygura o qədər hörməti və sədaqəti var idi ki, Təravətə bu sevginin baş tutmayacağını deyib, ondan ayrılmışdı. Təravət nə qədər ağlayıb-sızlasa da, Yaşarın bu qərarına hörmətlə yanaşmalı olmuşdu. İki il idi ki, Təravət Yaşarla görüşüb səsini eşitməsə də, qəlbindəki yerini heç kim tutmamışdı. Bu sevgi barədə ancaq Cəvahir arvadla Xanım ana bilirdilər. Hər dəfə Yaşarın yanında Təravətin, Təravətin yanında da Yaşarın

adını çəkəndə ürəklərinin yarasını deşirdilər elə bil. Və bu yaradan "axan qan" ətrafa sevgi rəngi yayır, sevgi qoxusu səpirdi. Bu eşq "qadağan olunmuş sevgi" adını alan gündən onlar bir-birilərinə olan hisslərini gizlədərək çətin də olsa, yaşamağa davam edirdilər. Cəvahir ana bir dəfə addım atmaq istəsə də, Yaşar ona mane olmuşdu: "Olmaz! Onda gərək mən ölüm". Beləliklə, düz iki il idi ki, bir-birilərini nə görür, nə də ki, səslərini eşidirdilər. Ayrı/ayrılıqda eyni düşüncə ilə yaşayırdılar. Və ayrı/ayrılıqda bu alın yazısı ilə barışmağa çalışırdılar.

Mətbəxdən gələn tappılıt onu xəyalından ayırdı.

- Bacı, əziyyət çəkmə bu qədər. Özüm yiğişdiraram.

- Maşallah, onsuz da sən səliqəlisən. Evi təmiz saxlayırsan. Danulduzu necədir? O gün danışındıq, qrip olmuşdu deyəsən?

- Hə! Indi yaxşıdı. Elə səhər-səhər mesaj yazmışdı. Bu nədi, torbadə pendirin suyu çıxıb ki! - Uyğur danış-danışa bir də mətbəxə keçmişdi. - Sən gəl bunları yerbəyər elə, pendirə əlavə su-zad tök. Yumurtadan da vur tavaya, səhər-səhər yeyək... Mən bir zəng edim, anamgilnən danışım. Görüm nə var, nə yox.

Bu dəmdə qapının zəngi çalındı.

- Yüz faiz Yaşardı.

"Yaşardı" kəliməsini eşidən kimi Təravət tez mətbəxin bir küncünə qıṣıldı. Bütün hissətmə duyğularını səfərbər edib, qapının ağızından gələn səsə yönəltdi.

- Qardaş, səhər tezdən hara getmişən? Özünü mənə isbat eləməyə çalışma, onsuz da tənbəlsən. Bir gün tez durmaqnan elə bilmə inanacam ki, hər gün belə tezdən durursan.
- Ad günün mübarək! Neçə belə illərə çıxasan! Bağışla də, səsim yoxdu, yoxsa mahni oxuyardım səninçün.
- Bu nədi? Əşsi, niyə əziyyət çəkirdin. Quru sözlə də keçinərdik...
- Nə danışırsan, bir dostum var də, ona bu nədir ki, hələ?! Sən daha yaxşı şeylərə layiqsən. Səninçün bütün əziyyətlərə qatlaşmağa dəyər. Çünkü əsl dostsan. Bağışla ki, neçə gündü öz problemlərimlə sənin də başını xarab eləmişəm.
- Deyəsən, gecə yaxşı yatmamışan axı?! Yaşar ayaqqabılarını çıxarıb dolaba qoymaq istəyəndə qadın tuflisini görüb duruxdu. Elə bildi Danulduzu gəlib:
- Qardaş, mən sizi narahat etməyim.
- Başın xarabdı?! Təravətdi də! Elə bir az olar gəlibdi. Kənddən yumurta-zad gətirib, "zavtrak" hazırlamışıq. Ləzzətli, sənin istədiyin kimi. Yaşar Təravətin adını eşidəndə yerində donub qaldı. Nə deyəcəyini bilmədi. İstədi ki, ayaqqabılarını götürüb yenidən çıxsın. Amma...nə fikirləşdişə, qərarını dəyişdi:
- Hə? Lap yaxşı, xoş gəlib, səfa gətirib. Yaşar birbaşa qonaq otağına keçdi. Arxaya baxmaq istəməsə də, elə bil kimsə başından tutub zorla geri çevirirdi. Otaqda olmadığına görə fikirləşdi ki, yüz faiz mətbəxdədi. Ordakı şıqqıltını eşidəndə Yaşarın ürəyindən soyuq su

axdı sanki. Təravətlə üz-üzə gəlməkdən çəkinirdi. Ürəyində həm "bilsəydim, gəlməzdəm" deyir, həm də daxili bir sevinc hissi keçirirdi. Sanki içində daha bir Yaşar əmələ gəlmışdı... Tez divana çoməlib televizoru açdı və sürətlə kanalları dəyişməyə başladı.

- Yarışa çıxmışan elə bil, bir saniyədə yetmiş kanalı dəyişdin.

- Hə?

- Sən mənim canım, bu nədi? Bir belə "obyomu" var, amma yaman yüngüldü.

- Bilmirəm. Deməyəcəm, aç bax də!

Uyğur qutunu açdı. Qutunun içindən bir dənə də qutu çıxdı. İkinci qutunun içindən üçüncü qutu da çıxanda Uyğur təəccübləndi:

- Yaşar, zarafatsız bu nədi? Amma bu qədər qutunu əziyyət çəkib bağlatdırımsansa, içindən nə isə yaxşı bir şey çıxar yəqin. Təriş, gəl kömək elə.

Yaşar tez oturduğu yerdən durub udqundu. Mətbəxə tərəf baxmadan əl-qoluya mənasını özünün də başa düşmədiyi hərəkətlər etməyə başladı. Arxasındaki hərarəti hiss etmişdi sanki.

- Salam Yaşar! Necəsiniz?

- Salam, siz necəsiniz Təravət xanım? Evdə nə var, nə yox?

- Siz niyə "siz"nən danışırsınız? Ətiniz tökülsün! Təriş, bu qutunu tut. - Onların bu cür rəsmi şəkildə danışıqlarından bir şey başa düşməyən Uyğur qutunu açmağa tələsirdi. Birdən... Qutunun içindən çıxanı görəndə Uyğurun ağızı

açılı qaldı. Yaşara, Təravətə, bir də əlindəkinə baxaraq:

- Yaşar! Qardaş, bu nədir? Sən....
- Bir də təbrik edirəm! Dedim axı, sən daha yaxşılarına layiqsən. - Bunu deyib Yaşar ayağa qalxdı və Uyğuru təkrar qucaqladı.

Uyğurun üzündəki sevinc cizgiləri Yaşarı çox duyğulandırılmışdı. Danışa bilmirdi. Bir neçə gün əvvəl birlikdə şam yeməyinə gedərkən axşam işıqlarında par-par yanmışların düzüldüyü bir avtosalonun qarşısında Uyğur Yaşarı saxlatmış və düşüb diqqətlə maşınlara baxmışdı. Ən çox sevdiyi "TOYOTA" maşını məxsusi incələmiş, hətta kreditli satış üçün qiymətini soruşub, kalkulyatorda gəlir-çıxarına uyğun gəlib-gəlmədiyini hesablamışdı. Axırda da təəssüflə həmin maşını yalnız bir ildən sonra almaq imkanında olacağını demişdi. Yaşar bundan təsirlənmiş və Uyğurun ad gününü gözləmişdi ki, dostunun arzusunu o dediyi vaxtdan tez reallaşdırırsın. Düzdü, o bunu daha tez də edə bilərdi, amma fikirləşirdi ki, birdən Uyğurun qəlbinə dəyər.

- Amma Yaşar, bu çox...
- Dedim axı, sən daha yaxşısına layiqsən. Həkim sən, insanlara lazımsan. Lazımsan, həm də vaxtında lazımsan. Xəstələrin yanına vaxtında çatmağın birinci növbədə onların, ikinci də sənin xeyrinədir. Bununçunsə sənə mütləq maşın lazımdır.
- Yaşar...

- Xoşuna gəlmədisə, dəyişdirək, başqasını götürək.
- Yaşar, necə təşəkkür edəcəyimi bilmirəm. Cox sağ ol.
- Nə isə, bu mövzunu bağla. Həmişə xeyirli işlər üçün istifadə edəsən, hörmətli Doktor Uyğur Həsəzadə. Sənin sevincin mənim üçün hər şeydir. İnan mənə, bu doğurdan da belədir.

Daha sonra Yaşar qapiya tərəf yönəldi:

- Yaxşı, indi mən siz bacı-qardaşı baş-başa qoyuram ki, dərdləşə biləsiniz. Hələlik...
- Sən hara? Bilirsən anam nə yaxşı yeməklər göndərib kəniddən?! Bir tikə ye, sonra get.
- Siz rahat yeməyinizi yeyin, dərdləşin. Hə, maşın aşağıda - binanın qabağındadır. Bağışla, səhər cibindən şəxsiyyət vəsiqəni xəbərsiz götürmüştüm. Al! Eyni olsun deyə, sənə də öz nömrəmdən aldım-114. – Güllerək əlini yellədi və ötəri Təravətin gözlərinə baxdı. Bu ani baxış Yaşara o qədər şey dedi ki! Bu ani baxışla Təravətlə o qədər söhbət edib dərdləşdi ki! - Mən getdim, sağ olun.

- Sağ ol, Yaşar, hər şey üçün çox sağ ol.

Uyğur onu yola salıb maşının sənədlərinə baxdı. Sevincini Təravətlə bölüşmək istədi:

- Görürsən də, bilirdi ki, mənim bu maşından xoşum gəlir, ona görə də gedib onu alıb.
- Gülə-gülə, xeyir işlərə işlət. Yaşar düz deyir, sən buna həqiqətən də layiqsən.

Bacısının yanında yadına nə isə düşübmüş kimi telefonu götürüb Yaşarın nömrəsini yığdı:

- İstəyirəm sənə bir dənə də xəbər verim. Deməli, sənə demişdim də konsert məsələsini...Hə, hə... artıq sənin saxta sevgili tapmağına ehtiyac qalmadı. Təravət burda olduğuna görə sabah sən, Təravət, mən və Ulduz bir yerdə gedərik. Beləliklə, həm bizim dördlüyümüz düzəldi, həm də sən saxta sevgili tapmaq əzabından qurtardın. Hə... sağ ol...

Təravət quruyub qalmışdı. Bilmirdi ki, söhbət nədən gedir. Bir tərəfdən də, qardaşının "saxta sevgili" yerinə "Təravət" deməsi onu pəjmürdə etmişdi. Sanki Uyğurun hər şeydən xəbəri var idi və Təravət Bakıda olmadığı müddətdə onlar iki dost hər şeyi aralarında danışmışdılar. Tez özünü ələ alıb konsert məsələsinin nə olduğunu soruşmaq istəyirdi ki, Uyğur onu qabaqladı:

- Sabah Bakıda çox böyük bir konsert olacaq. Mən də ora Ulduzla gedəcəkdir. Utandım tək getməyə, Yaşara da bilet aldım-iki nəfərlik. Dedim rəfiqəsiylə-zadla danışsın, gəlsin. Indi sən burda olduğuna görə kiməsə ehtiyac yoxdu. Özümüz gedərik. Dördümüz. Bir ailə kimi.

- Bilmirəm nə deyim, vallah. Əgər məsləhət bilirsənsə, gedək.

Təravət bunları deyib dərin düşüncələrə daldı.

\*\*\*

Siyos otaqda oturub həmişəki kimi pəncərədən çölə baxaraq təsbehini çevirirdi. İçəri daxil olan

Elməddin hirsli olsa da, bunu bildirməməyə çalışırıdı:

- Salam qağa, necəsən?

Siyoşla görüşdükdən sonra keçib onun qarşısındaki divanda oturdu.

- Sağ ol, Elməddin. Mən hər yedə oturub-durub demişəm ki, mənim qardaşım tez hirslənsə də, tez də özünü ələ almağı bacarıır. Sağ ol, məni başqalarının yanında utandırmadın. Sözümə baxıb adamlarını Yaşarın arxasından götürdüün.

Siyoş danışdıqca Elməddin içində əsib - coşurdu: "Yox qaşa, sən elə bilirsən. Deyəsən, sən onun pulunun çox olmasından qorxursan, amma bunlar məni qorxutmur".

- Bilirsən, mən dediyimi eləsən, həmişə xeyir görərsən. Bu dünyada insanların ağırlıqları iki şəylə ölçülür. Bir dostlarının, bir də düşmənlərinin çox olması ilə. Inan Elməddin, bu ağırlıqları artırmaq üçün yarısan o qədər insanlar görmüşəm ki! Sən də bunlardan birinin yanında olmalısan. Ya dostunu çoxaldıb insanlar arasında alnıaçıq gəzəcəksən, ya da düşmən qazanıb qorxu-hürkü içində yaşayacaqsan. Və ən qorxuluşu da odur ki, bir düşmənin hücumundan qorxub, başqa bir düşmənə siğınasan. Düşmənin çox olduğu yerdə dostu seçmək çətin olur, Elməddin. Burdan çıxıb yüz metr sağa getsəm, yüz düşmən qazanaram, bu ən asan işdi. Amma gəl görək, bu yüz metrdə neçə dost qazana bilərəm? Bu incəliyə diqqətlə fikir ver. İlk önce yüz metrdə rastına çıxan hər bir insan neytralıdır. Dost qazanmaq sənin qabiliyyətindən asılıdır.

Getdiyin yüz metr yolu necə geri qayıdacağın barədə fikirləş. Qayıdanda qorxa-qorxamı qayıdacaqsan, yoxsa rastına bir daha dost olduğun insan çıxacaq deyə, sevinərəkmi qayıdacaqsan.

- Bunlar nə deməkdir ki, qağa, demək istəyirsən ki, mən indi gedim o Yaşar dediyin adamın yanında işləyim?

- Yox. Mənə diqqətlə qulaq as. Onun yanında işləməyəcəksən. Amma onunla işləyəcəksən.

- Necə?

- Bizim gətirib sata bilmədiyimiz malları satmağa kömək edəcək. Lazım olsa, Dubaydakı dostumuz Şeyx Sənana deyəcəm, yenə mal göndərəcək, satacağıq. Ağilli ol, qardaş. Mən olmadığım müddətdə onunla yaxşı yola get. Malı yalnız o sıfariş verdikdən sonra göndər və qoy pulunu da özü nə vaxt istəyir, onda versin. Onun imkanı çoxdu, yəqin tez verəcək.

- Nə deyirəm, qaşa. Sən necə məsləhət bilirsən, elə eləyək.

- Təmkinli olmaq lazımdır, Eliş. Əsəblə insan həyatda heç nəyə nail ola bilməz, pislikdən başqa.

Elməddin gözlərini bir nöqtəyə zilləyib qıydıqdan sonra nə isə fikirləşib axtardığını tapıbmış kimi dilləndi:

- Yaxşı. Mən razı. Sabahdan iş başındayam.  
- Bax, belə. Yalnız dediyim kimi, diqqətli ol. Hisslərini işinə qarışdırma. Əsəblə başlayan zərərlə qayıdar. Bu işi sənə tapşırıram ki, içindəki intiqam hissini iş görüb əməkdaşlıq etməklə

əvəzləyəsən. Yaşarı yaxından tanıyıb, onunla dostluq və yoldaşlıq edəsən. Yoxsa, dəlisov hərəkət eləmə. Danışmışam, özü bizə sifariş verəcək.

- Oldu, qağa...

Seyfəddin elə həmin gün, həmin saatlarda mualicə üçün İngiltərəyə - dostlarının yanına uçacaqdı. Türmədən çıxdıqdan sonra onda ağrılar başlamışdı. Əvvəllər bunu "heç" hesab etsə də, getdikcə güclənən ağrılar onu haldan salındı. İngiltərədə yaşayan dostlarının təkidi ilə qərarlaşdırılmışdı ki, həm müayinəsini, həm də müalicəsini orda elətdirsin. Elməddinlə hərtərəfli "profilaktiki" söhbət edib tam arxayınlışmaq istəyirdi. Bayaqkı söhbətdən sonra nisbətən rahat olmuşdu. Amma... nisbətən. Çünkü gözü Elməddindən su içmirdi. Ona görə də tədbirini almaq üçün öncədən Elməddinə yaxın olan adamlarından biri ilə danışmışdı. Əgər bir problem çıxsa, Seyfəddinə xəbər verəcəkdi.

Elməddin isə bu danışıqdan həm razi, həm də narazı ayrıldı. Qardaşının onu burda tək qoyması, istədiyini etməsi üçün hər şeyi onun öz nəzarəti altına verməsi, qisası, Yaşardan intiqam alması üçün istədiyi şəraitin yaranmasından razi qalaraq sevinirdi. Amma Seyfəddinin niyə bu qədər Yaşar mövzusundan ehtiyat etdiyini heç cür başa düşə bilmirdi. Dünənə qədər Elməddinə "get ye-iç, gəz-dolan, kef elə özünçün, nə lazım olsa, arxanda durmuşam" deyən Seyfəddin niyə bu qədər ehtiyalı davranışındı?! Görəsən o, həqiqətənmi istəyirdi ki, Elməddin Yaşarla birlikdə

iş görsün? Axı bunu necə edə bilərdi? Dostlarının qarşısına necə çıxacaqdı? Burnunu sindiran o şəxslə necə birlikdə iş quracaqdı? Yoxsa Seyfəddin özü qəsdən belə edib aradan çıxırkı ki, Elməddin öz işini rahat görsün? Elməddin bu cür fikirlərin hansı ilə barışacağını anlaya bilmirdi. Amma içindəki intiqam bombası partlamışdı artıq. Bu bombanın partlaması nəticəsində əmələ gəlmış yaralara ancaq Yaşarın onun qarşısındaki iniltisi məlhəm qoya bilərdi. O, Seyfəddinin Yaşarla razılığa gəlib, ona qarşı göstərdiyi yaxşı niyyət sərgisini içindəki bombanın partlaması ilə dağıtmışdı. Bu səbəbdən onun gözləri parçalayıb-dağıtmaqdan başqa heç nə görə bilmirdi artıq. Seyfəddinin yanından çıxdıqdan sonra Elməddin maşınınə minib gözlərini qıyaraq: "Həəə...hörmətli "mehriban düşmən"! Qardaşım gələnə qədər ya canını verəcəksən, ya da dükanını" – deyib, gözdən itdi.

\*\*\*

Uygurla danışığını bitirdəkdən sonra Yaşar maşını yolun kənarında saxlayıb əllərilə başını tutdu: "Aman Allahım, Uyğur nə danışır? Gərək Təravətlə elə danışmayaydım. Deyəsən, Uyğur hər şeyi hiss elədi. Yox, bu ola bilməz..." Yenidən yoluna davam etməyə başladı. Təravətlə ayrıldıqdan sonra içində hələ də sönməyən, "Təravət" deyə alışib-yanan sevgi hissələrini söndürməyə çalışarkən..... Budur, Təravət yenə

də onun qarşısında, düz burnun ucunda idi. Özü də iki ildi görmədiyi, səsini eşitmədiyi, səhrada susuz qalıb yanmaq üzrə olan ərəbin suya ehtiyacı olan kimi ehtiyacı olan bir anda ortaya çıxmazı, Yaşarı qərarsız etmişdi. Amma yox, bəlkə bu bir fürsət idi. Sabahkı gün onunla yan-yanaya oturacaqdı. Özü də Uyğurun gözləri qarşısında. Uyğur özü dedi axı: "Bir ailə kimi. Dördümüz". Necə də gözəl səslənir: "bir ailə"! Necə qərar versin? Getsinmi? Getməsə, sonra peşmançılıq çəkəcək... Nə olur-olsun, bu fürsəti dəyərləndirməli idi. Sabahkı gün barədə həyatına veriləcək ən gözəl hədiyyə kimi düşünməyə başladı. İki il idи ki, belə bir günün xəyalını edib Allaha yalvarmirdimi? Bu da ona istədiyi gün. Yaşar bu düşüncələrlə beynindəki sevinc tumurcuqlarını yavaş-yavaş çoxaldıb, həyəcan və şübhə hissərini dəf etdi. Və bu tumurcuqlar sanki simasında da cücərməyə başladı...

Artıq gəlib ofisinin qabağına çatmışdı. Həyətə girib dükanın önündəki pillələrlə yuxarı – kabinetinə qalxmağa başladı. Bir neçə pillə qalxmışdı ki, diqqətini dükanın qarşısında dayanmış yük maşını cəlb elədi. Qanrlıb geriyə baxdı. Tanıldığı firmaların maşınınə oxşamırdı. Fəhlələr maşındakı yükləri boşaldır, Kənan isə əlində siyahı qəbul etdiyi malların sayını dəqiqləşdirirdi. Özünü danladı: "Lənət olsun! Neçə gündür başım o qədər qarışiq olub ki, işlə də maraqlana biməmişəm. Yazıq Kənan hər şeyi özü edib. Sifarişləri də o özü verib. Yaxşı, bəs

onda kimə sifariş veribmiş, maşın tanış gəlmədi?! Nə isə, gələr bilərik”.

Kabinetinə keçib paltosunu çıxardı. Onu stolun üstünə qoyub yerində oturdu. Əllərini başına dayayıb yerini təzəcə rahatlamışdı ki, Kənan içəri girdi. Əlində də malların təhvil-təslim sənədləri.

- Gəl qardaş, gəl. Bağışla sən mənim canım, başım bir az qarışq olub, bütün işlər tökülüb sənin üstünə. Deyəsən, sifarişi də özün vermisən. Hamısı gəldimi barı?

Yaşarın dediklərinin qarşılığında Kənan təəccüblə ciyinlərini çəkdi:

- Yox... Mən heç nə sifariş verməmişəm. Axırıncı dəfə ikimiz birlikdə sifariş etmişdik axı. Özü də çox sifariş etdik ki, malımız tez qurtarmasın. Bu gələnləri isə mən heç tanımiram da. Fikirləşdim ki, yəqin sən sifariş vermisən. Amma... bunlar bizim işimizə yarayası mallar deyil.

- Mən də sənsiz heç bir sifariş verməmişəm axı. Ver baxım görüm. Bəlkə səhv gətiriblər.

Sənədə baxdıqdan sonra marağı bir az da artdı. Onlara aidiyyatı olmayan mallar idi və heç birisini də sifariş etməmişdi. Heç belə təchizatçı şirkət də tanımirdi.

- Mən də səhərdən fikirləşirəm ki, Yaşardan nə əcəb, belə “geydirmə” mal sifariş verib. Elə bil ki, kimsə zornan sırimaq istəyir bizə bunları.

Kənanın ağızından axırıncı cümlə çıxar-çıxmaz Yaşar dik qalxdı. Deyəsən yadına nə isə düşmüşdü:

- Nə? Ver o qaiməni bir də baxım?! Təcili bunlara denən ki, mallarını necə gətiriblərsə, elə də

qaytarsınlar geri. Mən sifariş etməmiş heç nə gətirməsinlər bura. Lənət olsun, mən bilirdim ki, bunun axırı belə olacaq. Əclaf... Indi mənə zor eləmək istəyir.

Kənan bütün bunlara - Yaşarın birdən əsəbiləşməsinə və mal sahibinin kim olduğunu bilib öz-özünə kükrəyərək danışmasına bir ad verə bilmirdi:

- Nooldu, Yaşar? Kimdi axı bunlar?
- Heç nə olmayıb. Bunlar da heç kimdilər. Denən, zibillərini qaytarsınlar təcili geri. - Yaşar hırsı barmağını yük boşaldılan tərəfə tuşladı. - Müdürlərinə də desinlər ki, zibilinə sahib çıxsın.
- Oldu!

Kənan yenə heç nə başa düşmədi. Ancaq Yaşarın qəzəbli olduğunu görüb əlavə sual vermədi. Dediklərini yerinə yetirmək üçün kabinetdən çıxdı.

Yaşar əlini telefona atıb Siyoşun nömrəsini yiğdi. Telefonun digər ucundan Siyoşun yox, bir qadının səsi eşidildi:

- Bəli.
- Seyfəddin hanı?
- Yoxdur, iki saat bundan qabaq çıxıb, kimdi soruşan?
- Hara getdi, haçan gələcək?
- On-on beş günə gələr.
- On-on beş günə?
- Bəli, Ingiltərəyə mualicəyə gedib.
- Hara, Ingiltərəyə?

- Bəli. Sizə necə kömək edə bilərik? Bir şey lazımsa... bütün işləri Elməddin müəllimə tapşırıb...
- Heç nə lazım deyil. - Yaşar Elməddinin adını eşidəndə elə bil dəli oldu. - Yaxşı... sağ olun. "Elməddininə də, müəlliminə də, sənə də... cəhənnəm olun hamınız. Deməli, bunları göndərib aradan çıxmışan, Siyoş bəy?!" Öz-özünə deyindiyi bu məqamda mobil telefonuna zəng gəldi. Tanış nömrə deyildi:
- Bəli.
- Oo-oo! Səsini eşitmək xoş olmasa da, yaxşıdı, Yaşar bəy.
- Kimdi danışan?
- Bax bu olmadı, bilsəm ki, məni həqiqətən tanımadın, inciyərəm səndən. Biz ki, partnyoruq. Ən azı buna görə bir- birimizi tanımlayıq.
- Sən...
- Ay sağ ol, tanıdın. Halal olsun sənə...
- Bura bax, mən səni tanımiram, tanımaq da istəmirəm. Mən sənin qardaşınla danışib razılaşmışam. Lazım olanda özüm sifariş verəcəm.
- Səhv salırsan. Qardaşım bu işi mənə həvalə eləyib getdi. Bu da o deməkdir ki, mən haçan istəsəm, malı da onda göndərəcəm. Sən isə hələlik bunlarla ötüş.
- Dedim ki, bu göndərdiyin zibillər mənə lazım deyil. Tez bunları geri götür. Yoxsa...
- Yoxsa nə? Adamlarıma kəllə atacaqsan? Malların hamısını yiğ anbarına. Pulunu da uşaqlar həftə sonu gəlib götürəcəklər. Vaxtım

yoxdu mənim belə oyunlar oynamaga. Hə, bir də, saymasan da olar. Özüm hamisini bir-bir saydırmışam. Ha-ha-ha!

- Sən deyəsən, məni başqaları ilə səhv salırsan. Ya gəl mallarını götür, ya da tullayacam hamisini çölə.

- Sənin "tullayacam" dediyin malların on iki min manat qiyməti var. Sən imkanlı adamsan axı, ona görə bu cür "summa" sənə xırda gələ bilər. – Kinayə ilə dedi. – Gecdir, mallar artıq səndədir. Özün bilərsən, hara istəyirsən tulla. Amma həftənin axırına on iki min manatı hazırla.

-Sənə dedim axı....

Telefon artıq bağlanmışdı. Yaşar hirsindən bilmədi nə etsin. Deməli... Seyfəddin işi danışib getmişdi. Qardaşı da meydanı boş görüb, istədiyi kimi at oynadırdı. Bu ya Yaşarı tələyə salmaq üçün qəsdən, düşünülmüş şəkildə qurulan tələ idi. Ya da ki....

Fikirləri qarışmışdı. Nə düşünəcəyini, hansı addımı atacağını bilmirdi. Bildiyi bircə şey vardı: onlara üz vermək olmaz! Əgər indi razılaşıb malların pulunu versə, onlar sonra ondan əl çəkməyəcəklər. Sabah başqa mal göndərib, onun da pulunu tələb edəcəklər. Daha sonra isə Yaşarın qorxduğunu zənn edib tələbləriini getdikcə artıracaq və sərtləşdirəcəklər. Buna görə nə olursa-olsun, malları geri qaytarmalı idi. Dəstəyi götürüb dükana - Kənana zəng vurdu:

- Neylədin?

- Onların maşını götürmədi, çıxb getdi. Ona görə də indi başqa maşına yiğiriq.

- Maşına-zada yiğma. Elə tök çölə-dükənин qabağına.
- Çölə?
- Hə, nə deyirəm, onu elə.
- Oldu!

Özü oturduğu yerdən qalxdı. Təravəti xatırladı. "Heç nə mənim planlarımı poza bilməz, indi əsas məsələ sabahkı günü dəyərləndirməkdir" deyib, paltosunu götürdü. Maşını düz şəhərin mərkəzindəki xarici və bahalı paltarların satıldığı geyim mağazasının yanına sürdü. İçəri girəndə satıcıların hamısı onu salamladı. Bura tez-tez gəldiyi üçün onu tanıydırlar:

- Salam, Yaşar bəy, xoş gəlmisiniz.
- Salamlar olsun. Necəsiniz?
- Sağ olun. Necə kömək edək sizə? Həmişəki kimi dəst istəyirsınız?
- Yox. Bu dəfə mənə sadə, amma gözəl və özəl bir ziyafət paltarı lazımdır...

\*\*\*

Uyğurun dediklərini xatırladıqca, sanki Təravətin bədəninə qəribə bir istilik yayılırdı. Deməli, yenə Yaşarla bir yerdə olacaqdı: "Maraqlıdı, görəsən Uyğurun yanında o özünü necə aparacaq? Yenə də gizlənəcək, söz deyəndə çəkinə-çəkinə deyəcək, özünü narahat hiss edəcək? Mən danışmaq istəyəndə qaş-göz edərək Uyğuru göstərib "birdən nə isə hiss edər, ehtiyatlı ol" deyəcək? Ax, bu Yaşar... Uyğur kimi mənə də bir diqqət yetirsəydi..." Birdən elə bil ayıldı, qaşlarını düyünləyib:

- Yox qağa, siz gedin, - dedi. - Mən getmək istəmirəm.
- Sənə birdən-birə nooldu? Niyə getmirsən ki?
- Mən evdə qalaram, siz gedərsiniz. Onsuz da iki-üç günə qayıdacam, sizə mane olmayım.
- Nə danışırsan, gözəl bacım? Nə mane olmaq? Sabahkı gün mənim həyatımın ən dəyərli günlərindən biri olacaq. Getməsən, səndən inciyərəm. Bir də, niyə getməyəsən ki? Elə gənclər üçün təşkil ediblər də. Özü də iki ildir ki, Bakıya gəlmirsən. Həm də gəzərik. Baxanda tanımıyacaqsan, şəhər o qədər dəyişib ki! Öz Xaricdən də müğənnilər gələcək. Özün də dur, hazırlaş. Ulduz bir azdan gələcək. Bazarlıq eləmək istəyirdi sabah üçün. Sən də onunla get, eynin açılsın.
- Yaxşı! - Əslində qardaşının təkidi onu sevindirirdi. Getməyi daha çox istəyirdi. Qəlbindəki yaranın arğısı onun yolunu kəsirdi sadəcə. Amma razılaşsa, özünə bir şans da versə... - Haçan gələr?
- Indi gəlməlidir. Budur bax, zəng edir. - Telefonu açıb danışmağa başladı. - Hardasan? Yaxşı, çıx, biz də hazırıq. - Telefonu bağladıqdan sonra Təravətə tərəf döndü:
- Sənin gəldiyini demişəm ona. İki qız bir az gəzib dolaşın. Al bunu da - Uyğur cibindən bir yüzlük çıxarıb onun ovcuna qoydu, - özünə bir şey alarsan.
- Özümdə pul var.
- Götür, bilirəm var, indi isə... hazırlaş, nə durmusan, iyirmi dəqiqəyə burda olacaq qız.

Təravət qalxıb özü ilə gətirdiyi çantanı açdı. Donunu dəyişib, paltosunu geyərək Uyğurla birlikdə qapıdan çıxdı.

\*\*\*

Nəzərində tutduqlarını aldıqdan sonra züm-zümə edə-edə maşınla birbaşa ofisə gəldi. Dükən qarşısından keçəndə malların yerə yiğildığını gördü. Kefini pozmadan içəri keçib kabinetinə qalxmağa başladı. Arada ayaq saxlayıb Kənanı səslədi:

- Kənan, bu zibillər dükən qabağını çox pis görsədir. Kazıma denən, bunları yişsinlar maşına, aparıb töksünlər dənizə.
- Dənizə?
- Hə, dənizə. Onlara lazım olmayan mal, bizə də lazım deyil. Tökdür dənizə!
- Oldu!

Yaşar öz qərarından razı qalıbmış kimi istehza ilə gülümsündü: "Qoy görək hələ bu axmaq dənizdən pulunu ala biləcəkmi?"

Kabinetinə keçib Kənanı bu dəfə telefonla axtardı:

- İşin yoxdusa, yuxarı qalx.
- Bir azdan Kənan içəri girib onun yanında oturdu. Yaşar fikirli-fikirli:
- Kənan, bir az ehtiyatlı olmaq lazımdır, - dedi. - Bu əclafdan nə desən gözləmək olar.
- Qardaş, mənə heç nə deməmişən ki?! Başa sal görüm, nə məsələdi?

- Burnunu sindirdiğim adamdı. Qardaşı çağırmasıdı, görüşüb danışdıq. Demə, təzəlikcə onlar da bu işə başlayıblar. Əllərində qalan malları var idi. Məndən kömək istədi. Mən də razılaşdım. Özü harasa gedib, indi bu da öz aləmində nə isə eləmək istəyir. Götürüb zir-zibili göndərib, pul "tələb edir". Guya... Lənət şeytana...

- Deyirəm axı...

- Hə. Onun dediyini etsək, ayağı yer alacaq. Ona görə də ona ümumiyyətlə əhəmiyyət vermək lazım deyil. Verməyəcəm də. O Elməddindirsə, mən də Yaşaram. Mənim Bakıda hörmətim, izzətim. Bir dənə dılğır, yoldan keçən axmağın təkinə qalmamışam ki, mənə söz keçirsin. Amma bununla bərabər həm də mümkün qədər ehtiyatlı olmalıdır. Sən bir-iki mühafizə şirkəti ilə danış. Əlimizin altında hazır olsunlar. Çox lazım olsa, lap qoy gəlib burda dursunlar. Bu axmaqdan nə desən çıxar.

- Sənə nə vaxtdan deyirdim ki, gəl bura mühafizəcilər qoyaq, razılaşmırıñ. Gecələr özümüz də rahat olarıq...

- Nə isə. Sən dediyimi elə. Mən evə gedirəm. Bir şey lazım olsa, zəng vurarsan.

- Get, qardaş, get. Qoy bir Cəvahir ananın da ürəyi rahatlansın.

Lazım olan digər tapşırıqları da verdikdən sonra Yaşar aldıqlarını maşına qoyub, birbaşa evin yolunu tutdu.

\*\*\*

Uyğurla Təravət görüş yerinə çatıb Danulduzunu gözləyirdilər. Zəng gələndə Uyğur telefonə baxıb:  
- Evdəndi, anamgildi, - dedi. - Can! Can! Can!  
Necəsiniz mənim canlarım - gözlərim?

- Salam oğul, ad günün mübarək!

Xəlil kişi öskürəyini boğmağa çalışaraq oğlunu təbrik etdi. Daha sonra telefonu Xanım ana alıb təbriki davam etdirdi:

- Anan qurban, maşallah, otuz yaşın da oldu. Gün o gün olsun, yüz yaşına girəsən. Amma inanıram ki, o vaxta qədər evlənəcəksən, mən də rahat nəfəs alacam.

- Sağ ol, ay ana. İnşallah, yaxşı olar. Bu yaxında sənə şad xəbər verəcəm, hazırlaş.

- Oy, anan qurban olsun sənə. Vermiş oldun artıq. Təravət gecə-gündüz Danulduzunu tərifləyir. Allah tez eləsin bu xəbəri, inşallah.

- Sağ ol, ana, çox sağ ol. Elə indi bir yerdəyik. Təravət, mən, bir də Ulduz. Ulduznan Təravət bazarlıq etməyə gedirlər.

- Məndən çoxlu salam de ona. Təravət də qalsın, nə vaxt istəsə, onda avtovağzaldan yola salarsan, gələr.

- Avtovağzalı neynirsən, özüm gətirəcəm. Artıq mənim də maşının var.

Anası eşidəndə ki, Yaşar Uyğura maşın hədiyyə edib, çox sevindi. Onlara həmişə bu cür mehribançılıq arzuladı. Daha sonra Xəlil kişi də Uyğura təbriklərini çatdırdı.

Təravət Uyğurla anasigilin danışığına qulaq asıb gülümşəyirdi. Gözləri qardaşına baxsa da, fikri tamam başqa yerdə idi. Oturduğu tərəfdən şüşənin döyülməsi onu fikrindən ayırdı.

Danulduzu gəlib çatmışdı. Təravət onu görəndə sevinc qarışiq heyranlıqdan ağızı açıla qaldı. Cəld qapını açıb maşından düşdü:

- Canım bacım, şəkildəkindən də gözəlsənmiş ki...

Onlar bir-birilərinə sarıldılar. İlk görüşləri olsa da, telefonla tez-tez danışmaqları vardı. Ona görə də bir-biriləinə demək olar, bələd idilər.

- Sağ ol, Təravət. Sən necəsən? Bakıya xoş gəlmisən.

- Sağ ol bacı, gəldim qardaşımın ad gününə. Qripin keçdimi?

- Hə, keçdi, indi yaxşıyam. Uyğur kimnən danışır elə?

- Evdən atamgil zəng edib, onlarla danışır...

- Salam Ulduz, necəsən?

- Salam doxdur. - Danulduzu arada ona belə muraciət edirdi. Bacısının yanında da belə muraciətə üstünlük verdi. - Sağ ol. Maşının çox qəşəngdir. Xeyirli olsun. Allah Yaşarın da canını sağ eləsin. İnşallah, yəqin o da halal süd əmmiş bir qız tapıb nişanlanan.

- Çox sağ ol, inşallah. Yaxşı, sizə uğurlar, məni bağışlayın. İşinizi qurtarana yaxın xəbər edin, gəlib sizi götürüm. Bax ha Ulduz, Tərişə sənə, səni Tərişə, hər ikinizi isə Allaha tapşırıram.

Qızlar qol-qola girərək, getdilər. Uyğur isə yazılarını tamamlamaq üçün evə qayıtdı.

\*\*\*

- Hə, bu əclaf öz aləmində guya mənimlə oyun oynayır. Day bilmir ki, mənə də Yaşar deyərlər. Mən danışmağa başlasam, onun qarğadan fərqi olmayacaq. Qardaş, bir-iki gün gözlədim, dedim ki, əşsi, cavандı də, hirsı soyuyar, ağılı yerinə gələr, səhvini anlayıb üzrxahlıq haqda düşünər. Bu da elə bildi ki, ondan qorxuram, ya nədi. İndi isə lap qudurub. Qardaşının söz danışdıq, şərt kəsdik - sənə danışmışdım də. Dünən bir, bu gün iki, kişinin oğlu mənə mal göndərib. Mal da nə mal. İçində bir dənə də olsun işimə yarayarı yoxdu. Təsəvvür eləyə bilirsən? - O qədər qəzəblənmişdi ki, az qalırkı gözləri hədəqəsindən çıxsın. Həddən artıq hirsli olduğu səsinin tonundan da açıq-aydın hiss olunurdu. - Bu da cəhənnəmə, heç olmasa, adam kimi soruşub göndərsəydi, deyərdim əşsi, dilimdən çıxbı, söz vermişəm, gərək birtəhər xırıd elətdirəm. Mənə ən çox təsir edən onun özünü "lotu" kimi aparması, mənə şərt qoymasıdır.

- Sən Allah, ehtiyatlı ol. Mənim gözüm heç su içmir bu haqq-hesablardan.

- Mən uşaq deyiləm ki?! Bu gün onun dediyini eləsəm, sabah gərək deyəm ki, mən sənə təslim, gəl otur yerimdə, al, bu da açarlar, möhür, hamisini verirəm sənə. Deyirəm qaytar,

istəmirəm mən bu malları. O isə guya mənə “oğru qanunları” ilə şərt qoyur. Deyir “dəxli yoxdur, mal mənim anbarımdan çıxıbsa, pulunu verməlisən”. Malları tökdürüb qapının ağızına. Mən də eləmədim tənbəllik, hamısını birbaşa tökdürdüm dənizə. Getsin həftəsonu pulunu dənizdən alsın.

- Gərək qapısına tökdürəydin. Nahaq dənizə tökdürmüsən. Bu, qardaşının da xoşuna gəlməyəcək.

- Sən də elə danışırsan ki... Bilmir sən e, bunun dərdi mal satmaq deyil, özünü mənə sübut etməkdir. Guya bu... Lənət şeytana. Dünənki uşaq mənə...

- Qardaşı nə deyir bəs? Kişilikdən dəm vururdu axı!

- Nə bilim, burda yoxdu. Müalicəyə gedib xaricə. Yoxsa dişimin dibindən çıxanı deyəcəkdir. Mənə elə gəlir ki, qardaşı pis adam deyil. İki buna tapşırıb ki, adam kimi işləsin. Mənimlə yola gəlsin. Bu isə qardaşının yoxluğundan istifadə edir. Fürsət düşmüşkən, məndən qisas almaq istəyir.

- Bunlardan nə desən çıxar. Orda-burda adamızadı var indi yəqin. Silahlı- milahlı...

- Düz deyirsən, artıq canım sıxlıq bu işdən. Lazım olsa, mən də silah götürərəm, əli əlimdən uzun deyil ki?! Arxamı yerə qoya bilmərəm, Uyğur. Nə olursa-olsun!

- Hmm. Silahı-zadı işə qatma. Görsək ki, çox o tərəf- bu tərəf edir, lazımı yerlərə, lap elə polisə bildirərik. Bu da kömək etməsə, sağ olsunlar, o

qədər dostlarımız var ki... Bircə saata nəslini yox edərlər. Lotu-potu vaxtı keçib e. Amma sənə bir söz deyim, incimə, gərək qardaşının təklifilə elə əvvəlcədən razılaşmayaydın.

- Uyğur, mən iş adamıyam. Ticarət məsələlərində mənim üçün şəxslərin önəmi yoxdur. Əsas olan işimin düzgün getməsidir. Bu, mənim iş prinsipimdir. Amma indi rastlaştığım tamam başqa bir məsələdir. Nə isə, qardaş, başını bu cür işlərlə yükleyib ağrıtmayım. Nəsə yazı yazırın. Sabahkı gün haqda nə fikirləşirsən?

- Heç nə. Elə konsertə gedib qayıdırıq. Sonrakı gün bir şey fikirləşərik də.

- Təravət necədir? Neynir?

Yaşar bunu qeyri-ixtiyari soruşdu və dərhal da səhvə yol verdiyini anlayıb dodağını dişlədi. Amma yaxşı ki, Uyğur heç nədən şübhələnmədi:

- Heç, yaxşıdır. Sıxılmاسın deyə, Ulduzla göndərdim bazarlıq eləsin, başı qarışsın. Baxma də, mənimlə nə qədər söhbət eləyə bilər ki... Həm də Ulduzla daha yaxından tanış olar. Sən bizdən çıxandan kefi pozulmuşdu. Deyirdi başı ağrıyı. Gəldiyi bir-iki saatdı, amma artıq kənddən ötrü darıxır. O vaxt Bakıdan çıxanda "birdəfəlik gedirəm, bir də buralara gəlməyəcəm" demişdi. Yəqin ondandır.

- Hə, olur belə şeylər. Nə isə. Mən evə çatıram. Sonra söhbətləşərik.

- Oldu qardaş, özündən muğayat ol...

Yaşar maşının güzgüsündə özünə baxdı. Həyəcanlı idi. Qulaqlarına kimi qızarmışdı. Uyğurun dedikləri beynində bir daha fırlandı:

"Sən gedəndən sonra birtəhər oldu. Kənd yadına düşdü, deyəsən. Uşaqlığını fikirləşib yəqin". Daha sonra öz-özüylə danışmağa başladı: "Yox Yaşar, özünə gəl". Amma... gözü oturacağın üstündəki kostyuma sataşanda istər-istəməz gülümsündü. Heç nə onun fikrini dəyişə bilməzdi. Sabahkı günə hazırlıqlı olmalı idi...

Maşını həyət qapısında saxlayıb düşdü. Evlərinə tərəf, pəncərəyə baxdı. Anası Cəvahir arvad elə pəncərənin önündə dayanmışdı. Sanki oturub onun yolunu gözləyirdi. Anasına əl eləyib, arxa oturacaqdan kostyumunu və hədiyyə bağlatdırdığı paketləri götürüb evə qalxdı.

Cəvahir arvad oğlunu görən kimi pəncərədən aralanıb qapını açdı və dərhal da onun boynuna sarıldı:

- Saqqalın ağarsın, neçə vaxtdı hardasan?
- Salam, anaların anası. Neçə gündü pəncərənin qabağında yatırsan?
- Lağ eliyərsən də... Hələ valideyn olmamışan axı! Neçə gündü üzünü görmürəm, darixmişam da sənnən ötrü.
- Ay ana, elə danışırsan ki, elə bil xırda uşağam.
- Sən mənim üçün həmişə xirdasan, - oğlunun hər iki yanağından öpdü.
- Məndən narahat olma. Yaxşısı budu bax, gör sənə nə almışam.

Əlindəki paketi anasına uzadıb, o da onun üzündən öpdü. Yaşar kefi kök olanda evdəkilərin hərəsinə bir hədiyyə alardı. Onları indi də kefinin kök olduğuna inandırmaq istəyirdi, deyəsən.

- Sağ ol, yaxşı yaylıqdı. Az bilmirsən, ha. Yenə özünə kostyum almışan. Ev doludur sənin kostyumlarınlı. Adamın neçə paltarı olar, a bala?
  - Bu başqa kostyumdu ana. Sabah oğlunun xüsusi bir gündür.
  - Deməli, mənim dediklərim barədə fikirləşdin. Elə belə də bilirdim. Bilirdim ki, mənim sözümdən çıxmayaçaqsan... De görüm, hardandı o gözəl? Kimlərdəndi?
  - Eeeee. Bax, çıxıb gedəcəm ha yenə. Artıq bu sualları əzbərləmişəm. Ondansa de görüm, atam hardadı?
  - Bilirəm, sən elə-belə qızə göz qoymazsan. - Yaşarın qınayıcı baxışlarını görüb, fikrini yekunlaşdırıldı. - Yaxşı-yaxşı, soruşmuram. Sonra şəklinə baxaram. Yəqin telefonuna çəkərsən... Atan içəridə televizora baxır.
- Arvadın çiçəyi çırtlamışdı sanki. Yaşarı bu vəziyyətdə - kefi kök görməkdən ötrü neçə gün idi ki, pəncərə qarşısında Allaha yalvarındı. Mətbəxə qaçıb çaydanın altını yandırdı...
- Deyəsən, yavaş-yavaş qocalığı boynuna alırsan ha?!
  - O-o, üzünü görək igid, necəsən?
  - Sağ ol, ata. Bayy... Nə qədər evdə oturub qəzet oxuyarlar, a kişi? Gözünün qarasını bunlarla əritdiyinə...
  - Yaxşı-yaxşı... Hələ sən de görüm, mən ananı nə qədər ovutmalıyam?
  - Ata?! Yaxşı, əsəbiləşmə, bax gör sənə nə qəşəng şalvar almışam. Üç gündən sonra

dostunun - Kərim dayının oğlunun toyuna gedəndə geyinərsən.

- Saň ol, cibin dolu olsun.

Cəvahir arvad mətbəxdən gəldi:

- Atanın indi evdə oturub nəvələri ilə oynayan vaxtıdı.

- İkisi var də....

- Onlar öz babaları ilə nənələrinin yanındadılar.

- Kənana deyərəm, sabah gətirər, bir-iki gün qalarlar.

- Sonra da qayıdır gedərlər. Bizim ev yenə qalar bom-boş, hə?!

- Ata, anama de də...

- Mən ana-balanın işinə qarışa bilmərəm. Bir də, indiyə kimi düz sözə yalan dediyimi görmüsən?

Onlar mehribanlıqla deyib-gülürdülər. Ümumiyyətlə, Yaşargilin ailəsində zarafatı sevirdilər. Bunu hamı, o cümlədən onlara tez-tez qonaq gələn qohumlar, tanışlar da bilirdilər. Bəzən hətta ayırd eləməyə çətinlik də çəkirdilər ki, bunların sözlərinin hansı zarafat, hansı həqiqətdir.

- Kənan dedin, yadına düşdü. Bayaq zəng eləmişdi.

Yaşar atasının son sözlərindən narahat oldu:

- Kənan? Nə deyirdi? Nəsə dedi sənə?

Qəlbindəki təlaş səsində açıq-aydın hiss olundu. Bunu valideynləri də dərhal duydular. Azər kişi soruşdu:

- Heç, elə-belə kefimizi xəbər alırkı. Bizə nəsə deməliydi ki?!

- Yox. Indicə ayrılmışdıq onunla, dedim bəlkə nə isə olub, onun üçün belə - birtəhər oldum. Bu Kənan da qəribədir e... Ana, ciyərim yanır, gətir ata-bala bir çay içək.

Atasının soyuqqanlı cavab verməsindən əmin oldu ki, onun heç nədən xəbəri yoxdur və heç nə də baş verməyib. Ona görə ürəyi bir az rahat oldu və o, söhbətin mövzusunu dəyişdi...

\*\*\*

Seyfəddinin yerində oturub, kreslonu sağa-sola fırladan Elməddin çayından içə-içə kefi kök halda əllərini bir-birinə sürtürdü: "Səni yerdən-yerə vuracam, Yaşar! Qardaşım səni tələyə salıb atdı mənim qabağıma ki, parçalayım, didim-dağdırımdı səni! Onun arada olmamağı əla oldu. Bakıya gələndə artıq böyük bir dükəni olacaq. Nə qədər işləsəydi, Siyoş özü qısa müddətdə o cür dükan qura bilməzdi. Bu, qayıtdıqdan sonra ona istirahətindən də yaxşı ləzzət edəcək. Bəli, Yaşar, bir kəllənin qarşılığını bütün sərvətinlə ödəyəcəksən. Sonra harda Elməddin adı eşitsən, bütün bədənin sizildəyacaq. Necə ki, indi mənim burnum sizildəyir".

Vəhşi hisslərə qapılmış Elməddini bu düşüncələrindən telefon zəngi ayırdı:

- Alo!

- Salam, Elməddin.

- Salam, qağa. Necəsən? Necə getdin?

- Sağ ol, yaxşıdır hər şey. Fikrim qalib sənin yanında. O qədər iş, obyekt hamısı sənin öhdəndədir axı.
- Sən narahat olma. Mualicənə fikir ver. Gələndə hər şeyi qaydasında görəcəksən.
- Əla! Yaşar hələ sifariş verməyib ki? Siyahını hazırlayıb çatdırılmışan ona?
- Hə, hə. Amma hələ sifariş verməyib.
- Nə sifariş eləsə, ondan ver. Elə elə ki, hər şey onun ürəyicə olsun. Heyf ki, onunla iş görmək mənim bu səfər vaxtıma düşdü. O bizim üçün çox vacib adamdır.
- Baş üstə. Narahat olma. Hər şeyi o deyən kimi edəcəm. Sən heç nəyin fikrini çəkmə. Özündən muğayat ol. Hələlik...  
“Hə, qardaş. Dediyyin kimi, hər şey həqiqətən də onun ürəyicə olacaq. Heç mən onun xətrinə dəyərəm?” Elməddinin telefonu yenə zəng çaldı:
- Eşidirəm, Muzdur.
- Elməddin, sabaha pulu çatdırmaçıyıq.
- Sabaha niyə, axı həftənin axırına danışmışdıq?!  
- Bilirəm, amma bu adamlar fikirlərini dəyişdirdilər. Malı sifariş vermişik, pulunu çatdırmaçıyıq. Tez verməliyik ki, tez də əlimizə çatsın. Qardaşın gələnə qədər birinci partiyani paylamaq lazımdır.
- Yaxşı, indi hardan alaq? Mən yalnız həftənin axırına demişdim.
- Bunların dedikləri-dedikdi. Sifariş vermişiksə, gərək çatdırıraq. Yoxsa, başımızı xarab edəcəklər. Deyirlər malımız artıq hazır olur.
- Hmm. Yaxşı, çalışıb bir şey fikirləşərəm.

Elməddin telefonu bağladıqdan sonra öz-özünə deyindi: "Lənət şeytana. Siyoş kassanın açarını özü ilə götürüb. Pulu isə səhərə kimi tapmaq lazımdır. Hardan, necə? Bəlkə Yaşara zəng vurub deyək ki, əlini tez tutub borcunu elə sabah çatdırırsın? Pis olmaz. Həm də baxaq görək, nə reaksiya verəcək? Ha-ha-ha"...

Elməddin tez varlansın deyə, dostlarının vasitəsi ilə çirkin işlərə qurşanmışdı. Bu "işlərdə" isə zarafatı, kələyi sevmirdilər. Tələb vardısa, deməli, necə olursa-olsun yerinə yetirilməli idi...

\*\*\*

- Bu qəşəngdi! Vayy! Bu ondan da qəşəngdi ki... Rənginə bax? Dayan, geynim yoxlayım... Danulduzu ilə Təravət dükanları gəzirdilər. Danulduzu bütün paltarları incələyir, ora-burasına baxır, sonda hərəsində bir çatışmayan cəhət tapıb almırkı. Təravət isə onunla birlikdə olsa da, fikri tamamilə başqa yerdə idi. Çox vaxt heç Ulduzun nə dediyi də çatmırkı ona. Beləliklə... Girdikləri sonuncu mağazada Danulduzu deyəsən, nəsə bəyənmişdi. Paltar dəyişmə kabinəsinə girib bəyəndiyini geyindi və çıxıb onu Təravətə də göstərmək istədi. Təravətin isə gözləri vitrindəki yaşıl rəngli dona ilişib qalmışdı...

Təravət yaşıl don geyinəndə Yaşar həmişə onuncun qoşduğu mahnını oxuyar, yaşıl rəngin ona çox yaraşdığını söyləyərdi. Hətta Yaşar xahiş

etmişdi ki, əgər onu həqiqətən çox istəyirsə, həmişə yaşıl geyinsin. Təravət də sevgisinin qarşılığı olaraq onunla görüşə gedəndə yaşıl paltarlar geyinərdi.

- Ay qız, yenə haralara uçub getdin? Onsuz da bayaqdan özün burdasan, fikrin uzaqlarda! – Onu xəyallardan Danulduzunun səsi ayırdı.

- Heç... A-a, nə gözəldi!

- Hə, bilirsən, Uygur mənə deyib ki, həmişə qırmızı geyinim. O bu rəngi çox bəyənir. Məni bu rəng paltarda görəndə əlini ürəyinin üstünə qoyub “nar çıçayım” deyir.

Təravət bir anlıq özünü vitrindəki yaşıl donda gördü və Yaşarın onu görəndə necə reaksiya verəcəyini təsəvvür etməyə çalışdı. Amma Danulduzunun ondan əynindəkinə münasibət gözlədiyini xatırlayıb, “göylərdən yerə endi”:

- Əla yaraşır. Olduqca qəşəngdi!

- Doğurdan?! Onda mən bunu alıram. Xanım, zəhmət olmasa bunu bükün.

Təravət isə satıcıdan vitrindəki donun qiymətini soruşdu:

- Xanım, bəs bu neçəyədi?

- Bu, Türkiyədən gəlib. Çox orijinal maldı. Əgər götürsəniz, iki paltar aldığınız üçün mağazamızın güzəşt limitindən istifadə edib sizə ucuz - yüz otuz manata verərik.

- Hə? Onda bunu da bükün!

Gülümsəyib əlini çantasına atdı. Uygurun ona verdiyi yüzlüyün üstünə otuz manat da qoyub, satıcıya uzatdı.

- Ay qız, belə paltar alarlar? Bir geyin bax də, bəlkə heç əyninə gəlmədi?
- Gələr-gələr, narahat olma.
- Onda mübarək olsun. Qəşəng rəngi var. Amma hər halda geyinsən yaxşı olardı...

Ulduz çəşib qalmışdı. Təravət tez-tez haldan-hala düşürdü. Bununla belə, gələcək baldızını sorğu-suala tutmadı. Fikirləşdi ki, birdən qəlbinə dəyər...

\*\*\*

- Alo... Bəli. O-o, mənim qəşəng Xanım anam, necəsiniz? Xəlil dayım necədir? Lap yaxşı, ver-ver, qoy onunla da danışım... Salamlar olsun, Xəlil dayı. Sağ olun, çox sağ olun. Maşallah, təki həmişə yaxşı olun. Yaxşıdıralar. Onların da sizə salamları var. O nə sözdü, Xəlil dayı? Uyğur mənim qardaşımıdı. Allah sizdən də razı olsun. Hələlik, özünüzdən muğayat olun. Gözüm üstə. Sağ olun.

Yaşar danışdıqdan sonra telefonu bağlayıb onu Azər kişinin oturduğu tərəfə qoydu. Sonra da atasının üzünə baxıb ona göz vurdu və gülümsədi. Bütün bu danışığı dinləyən, amma həm bundan, həm də ata-balanın him-cimindən bir şey başa düşməyib təəccüb içərisində qalan Cavahir arvad marağını boğa bilmədi:

- Xəlil kişi nə yaxşı zəng vurmuşdu, a bala, xeyirdimi?
- Heç ay ana, salam deyirdi.
- Onu eşitdim.

- Bu gün Uyğurun ad gündür axı. Atamla birləşib ona bir hədiyyə almışdıq. Ona görə zəng vurub razılıq edirdilər. Hə, ata?
- Sağ olsun. Uyğur yaxşı oğlandı. Həqiqətən də buna layiqdir. Ona həsəd aparıram. Gecə-gündüz çalışır, yorulmaq bilmir. İşi də pis deyil. İnşallah, bir-iki ilə daha yuxarılara qalxar yəqin.
- Həm də yaxşı dostdur.
- Çox saf uşaqqı. Heç vaxt ondan pislik gəlməz adama. Maşına da çox ehtiyacı vardı. Elə insanlar üçün vaxtin önəmi çoxdur, hər dəqiqə harasa çağırırlar.
- Allah ürəyinizə görə versin, başınızdan töksün. Cəvahir arvad indi hər şeyi başa düşdü və oğlu ilə ərinin xeyirxah hərəkətlərinə görə qürür hissi keçirdi.  
...Yaşarın telefonuna yenidən zəng gəldi. Azər kişi qeyri-ixtiyari telefona baxdı və onun ekranında "Axmaq" sözünü görüb təəccübləndi. Yaşar Elməddinin ilk zəngindən sonra onun nömrəsinin qabağına o sözü hirsindən və qəsdən yazmışdı. Atasının təəccübləndiyini görəndə həmin o məqam yadına düşdü. Gülümşünüb ayağa qalxdı:
  - Dostumdu, zarafatımız var. Bağışla bir dəqiqə - deyib, yan otağa keçdi. - Nə istəyirən?
  - Çox əsəbisən, e. Bu qədər hirsli olmaq sənə yaraşmir...
  - Sözünü de!
  - Bilirsən, doğrusu əvvəlcə demək istəmirdim. Amma sonradan fikrimi dəyişdim. Bu barədə...
  - Gəvəzələmə. Tez ol, nə deyəcəksən de, qurtar.

- Fikirləşdim ki, kiminsə kiməsə borcu qalmasın. Bir az pis şeydi. Həm də aramızı vurmasın bizim belə şeylər. Qısaçı, həftə sonuna qədər kim ölü, kim qala. Sonra birdən hallallıq almağa vaxtimiz olmaz. Ona görə də sən mənim pulumu sabaha hazırla.
- Yəni aramız elə gözlədi ki, pozulmasın da? Mənim heç kimə borcum yoxdur! Neçə dəfə deyəcəm sənə? Çox istəyirsənsə, get pulunu dənizdən al!
- Bildik də, pulun çoxdu, ona görə də on iki min manatlıq mala "heç nə" deyirsən! Noolar, təki çox olsun, eybi yox. Amma mənim də sözüm sözdü: sabah saat ikidə uşaqları göndərəcəm! Elməddin sakit, inamlı və qəti danışığı ilə Yaşarı təbdən çıxarmışdı. Ancaq nə qədər hırsınsə də, atasıgil eşitməsin deyə, çox ucadan danışa bilmirdi:
- Bura bax, sən hansı dildə başa düşürsən? Sənin dilində danışsam, sənə sərf etməyəcək axı... Odur ki, get işinlə məşğul ol.
- Nə isə, coşma! Yoxsa, səsin tutular. Atalar deyib ki, başqasına quyu qazma, qoy özü qazsın! Sənə də yaxşılıq edib deyirik ki, yola gəl, amma sən əksinə, quyunu daha da dərinləşdirirsən. Sonra çıxa bilməyəcəyin quyu qazırsan ha! Sənə "sabah saat iki" dedim!
- Mənə hədə-qorxu gəlmə, axmaq! Deyəsən, hələ məni yaxşı tanımirsan! Noolar, tanıdaram! Elməddin artıq telefonu bağlamışdı. Yaşar yumruğunu divara çırpdı: "Lənətə gələsən,

axmaq! Başa düşdüm, səninlə başqa cür danışmaq lazımdır!”

Daha sonra Kənana zəng vurdu:

- Dediym məsələni danışdır? Muhafizəni deyirəm. Əla! Lap yaxşı! Bu gündən, mümkün dürsə, elə indidən başlasınlar. On nəfər - hər qapının ağızında ikisi...

Danışığını bitirdikdən sonra qapının arasından otağa baxıb, telefonu səssiz rejimə keçirdi və qulağna aparıb yalandan danışa-danışa içəri girdi:

- Lap yaxşı. Elə biz də istəyirik ki, sizin rayon üzrə bir nümayəndəliyimiz - dükanımız olsun. Bax, sən də yaxşı fikirləş. Yoxsa, yenə axmaq - axmaq danışacaqsan. Sonra da deyəcəksən ki, “mənim adımı niyə axmaq qoymusən?” Yaxşı, sağ ol. Öpdüm. - Telefonu bağladıqdan sonra gülərək üzünü atasına tutdu. - Dostum istəyir öz rayonlarında dükən açın. Məsləhət alırıdı.

Azər kişi oğlunun narahatlığını sezmişdi. Bununla belə, heç bir sual vermədi, sadəcə başını yellətdi. Bilirdi ki, ciddi bir şey olsa, Yaşar yüz faiz atasından məsləhət almaq üçün dərdini ona açacaq. Odur ki, yalnız:

- Xeyirli olsun, diqqətli ol! - deməklə kifayətləndi.

\*\*\*

Vaxtı boş keçməsin deyə, yoldan aldığı gündəlik qəzetə göz gəzdirən Uyğur maşında oturub qızları gözləyirdi. Arada hərdən öz-özünə

deyinirdi də: "vay dədə, bu gözəllikdə futbolçunun qədririni bilmədilər. Yaxşı, indi hücküma kimi buraxacaqsınız? Yoxsa, keçən oyun yadınızdan çıxıb?!" Uyğur futbol həvəskarı olduğu üçün qəzətdə həmişə birinci idman xəbərlərini oxuyurdu.

Gün günortadan çoxdan keçmişdi. Başını qaldıranda uzaqdan Təravətlə Ulduzun gülə-gülə ona tərəf gəldiklərini gördü. Bu mənzərə onun ürəyinə elə bil sərin su çılədi. Və bu sərinliyin yaratdığı məmənunluq sanki onun çöhrəsinə də hopdu. Gülümsünüb maşından düşdü və qollarını açıb, ona tərəf gələn qızlara doğru getdi:

- Allah sizi həmişə belə mehriban eləsin! Amma qısqandım e, bir az. Düzünü deyin, mənim qeybətimi qırırdınız?

- Yox ay qaşa, o nə sözdü?! Elə-belə, öz aramızda danışırıldığ.
- Yaxşı, zarafat edirdim.
- Uyğur, ad günün mübarək olsun. Bax, bu sənin hədiyyəndir. Gülə-gülə işlət! Bu da təzə maşının üçün! Bağışla də, bir az balaca oldu.
- Ay çox sağ ol. Nə balaca, bunu asacam güzgünen altından. Bir də, özün elə hədiyyəsən də... Necə keçdi bazarlığını?
- Əla! Sən hələ görəydin Tərişə necə gözəl donaldıq.
- Lap yaxşı, mübarək olsun. Gəlin, qalan şeyləri maşında müzakirə edərik. İndi isə yüklerinizi verin, arxaya yiğim.

O, maşının yük yerini açıp çantaları səliqə ilə ora yerləşdirəndən sonra sükan arxasına keçdi və üzünü Ulduza tutdu:

- Yaxşı, bəs sən özünə nə aldın? Neçə vaxtdı sabahki günə hazırlaşırdın?!
- Nə allığımı sabah görərsən. Hələliksə bu, sirrdi.
- Nə deyirəm ki?! Onsuz da dünyadakı bütün qadınlar başdan-ayağa sirrdilər...

\*\*\*

Yaşarla təmkinli danışmasına baxmayaraq, Elməddin möhkəm əsəbiləşmişdi. Səbəbi danışıığı ilə Yaşarı ram edə bilməməsi idi. Əlini stola döyə - döyə ayağını əsdirirdi. Həmişə yanında gəzdirdiyi və "Ziyankar" adlandırdığı Rasimi çağırıldı:

- Sabah saat ikiyə qədər gözləyirik. Əgər həmin vaxta qədər ondan bir səs çıxmasa, bir dəqiqə də o tərəfə keçmir ha! Ondan sonra mən ona gününü göstərəcəm. Ondan sonra özü tez-tez zəng edib soruşacaq ki, "puldan-zaddan lazım deyil?" Noolar, sən mənim mallarımı at dənizə, noolar?! Mən bilirəm dənizdən pulumu necə alacam...
- Bəlkə Siyoş qağanı gözləyək?
- Nə qağa ə?! Qağan da gəlib desin ki, kül başına, sənə iş tapşırıb getdim, sən isə hələ də verdiyin malın pulunu ala bilməmisən? Bir də, o boş başına sox ki, bizə sabaha on min pul

lazımdır. Çatdırmasaq, əvvəlcədən verdiyimiz beh-beş min manat da batıb gedəcək. Başa düşdün? Belə getsə, onun təkcə burnunu sindırmaqla ürəyim soyumayacaq, deyəsən...

Bir tərəfdən Elməddinin pula hərisliyi, bir tərəfdən girdiyi çirkin işə görə onu sıxışdırmaları, bir tərəfdən də Yaşardan almaq istədiyi intiqam hissi onu getdikcə vəhşiləşdirirdi. Hər an beynində yeni bir plan çizir, sonra da onu əvvəl nəzərdə tutduğu ilə əvəz edirdi. Hər yeni planda da Yaşarı əzmək səhnəsini daha təsirli və yaddaqlan təsvir etməyə çalışırı:

- Bir nəfər də tut, özünün xəbəri olmadan onu izlətdir. Görək hələ harda ələ keçirə bilirik. Qisası, gedib-gəldiyi bütün “toçkalrı”, marşrutları bilməliyik.

- Baş üstə!

Ziyankar çıxandan sonra pəncərənin qarşısına gəldi: “Qoy mənə lağ edən dostlarım görsünlər ki, Elməddin nəyə qadirdi. Imperiya quracam. Həm təzə qurdüğüm işlə, həm də Yaşarın sərvəti ilə. Onda qardaşım da görəcək və etiraf edəcək ki, necə illərdi yalnız “prav” olmaq barədə fikirləşmək boşunaymış”.

Bir sözlə, Elməddin artıq, necə deyərlər, insan rejimi ilə yüklenmiş programdan çıxmışdı.

\*\*\*

Gecəydi. Yer yarımkürəsi qara paltarına bürünüb sakılınrinə “gəcəniz xeyirə qalsın” deyərək, onları

yatmağa göndərməyə hazırlaşırdı. Bakının da qara, lakin cil-çırqlarla bəzədilmiş donu əynində idi. Küçələrin, parkların, əyləncə mərkəzlərinin və əhəmiyyətli binaların işıqları hələ də yanındı. Küçələrdəki insan axını da öz yerində. Bu rəngarəng küçələrdə kimi sevgilisi, kimi ailəsi, kimi də dostları ilə gəzirdi.

Hər kəs günün sonunda özünə həmin günün hesabatını verir, sabahkı gününün planını hazırlayıır. Hər kəsin öz fikri, öz duyğusu gecələr daha cazibədar və daha qabarlıq görünür. Bu hesabatların nəticəsindən kimlərsə razı, kimlərsə narazı qalır. Bu təbiidir və burada qəribə heç nə yoxdur. Ən pisi odur ki, nəticənin yaxşı olmadığı halda da insan özündən razı qalsın. Bu, qorxulu yuxulara, yuxular da qorxulu gerçəkliliklərə çevrilə bilər. Amma bütün hallarda hər kəs gözlərini sabahın açılması ümidi ilə yumur. Deməli, bütün isnanların düşüncələrinin toqquşduğu bir nöqtə var. Əslində bu nöqtə yox, nöqtələrdir. Kaş hamı bunun fərqində olaydı. Ümidlər... Hər kəs öz xəyallarını qəlbində yandırıldığı ümid çırağının işığında qurur. Ümidlər isə tükənməzdirdir...

Gec olmasına baxmayaraq, Yaşar hələ yatmadışdı. Yataqda o tərəf - bu tərəfə çönür, qurcalanırdı.

Özü də hiss edirdi ki, indiyə kimi sabahın açılmasını heç vaxt belə səbirsizliklə gözləməmişdi. Bəs başının bu qədər qeylü-qaldə olmasına baxmayaraq onu sabaha ümidlə bağlayan nə idi? İcindəki hərarət, istilik hardandı? Təravət! O, Təravəti düşünürdü:

"Aman Allahım, bu iki ildə necə də gözəlləşib. Gözləri daha da qaralıb, çöhrəsi daha da nurlanıb, boyu bir az da qalxıb. Bir sözlə, o, tamam dəyişib. Xəyallarımın qadını... Mənim üçün dünyada sənin yerini heç kim tuta bilməz, Təravət. Heç kim! Bugünkü Təravət. Yaşardan sonra əlində stəkan otağa girən Təravət. İstəyir ki, içəri girən kimi Yaşarın boynuna sarılsın, əlindəki stəkanı ona uzadıb "su iş" desin. Və...

Yaşar içdikcə su qanıyla bərabər bütün vücuduna yayılırdı. Bu nə hissdi? Birdən onun bədəni od tutub yanır. Əllərindən tutmuş saçlarına qədər alov içindədir. Bu alov kimin baxışlarından saçılmışdı onun üstünə? Təravətin? Yox, Təravət kənardan qorxu içərisində ona baxırdı. Alov saçan baxışlar başqa istiqamətdən idi, özü də bir başqa cür yandırırdı nəsə. Alov saçan Uyğurun baxışlarıydı! Yaşar Təravətə baxdıqca bu alov onu daha çox yandırırdı..."

Yaşar yerindən dik atıldı. Özünə gəlib bir az toxdayandan sonra mətbəxə keçib su içdi. Artıq fikirləşə bilmirdi. Otağına qayydanda salondakı güzgünün önündə ayaq saxladı. Əlində stəkan özünə diqqətlə baxdı. Bir az da yaxına gələrək stəkan olmayan sağ əlini ürəyinin üstünə qoyub danışmağa başladı. Amma bilmək olmurdu ki, Təravətlə danışır, yoxsa özüylə: "Düz buramdasan bax! Düz buramda! Səni necə çıxarım axı burdan? Üzünü görməməklə, səsini eşitməməklə bacarmıram bunu! ... Ax Yaşar, ax! Bu sevginin axırı necə olacaq?"

Əlinin içi ilə güzgünün bərkidildiyi divarı astadan döyəcləyib otağına keçdi və yatağına uzandı. Aldığı paltarı düz başının üstündən asmışdı. Paltara baxaraq gözlərini yumdu və yenə də ümidli xeyallara baş vurdu...

Bu gecənin xəyalına dalan tək o deyildi. Təravətin də gözünə yuxu getmirdi. Sanki yerinə qor dolmuşdu. İki il bundan qabaq olan hadisərlə bugünkü günü tutuşdurur, şəhərdə Yaşarla son görüşünü xatırlayırdı.

- Təravət, danışmalıyıq.

- Nəyi?

- Sənə deyəcəklərim var.

- Sənə noolub? Gözümə birtəhər dəyirsən?

...Həmin görüşdə o, Təravətin gözünə baxa bilmirdi, əvvəldən axıra qədər də başqa səmtə baxıb danışdı. Özü də, göz yaşlarını ürəyinə axıda-axıda:

- Təravət, sən mənim hər şeyimsən. Canım, qanım, havam, suyum! Səni hamidan və hər şeydən çox sevirəm! Bundan sonra da sevəcəm! Dəlicəsinə sevəcəm. Amma... uzaqlarda! Niyəsini indi deyəcəm. Uyğur həyatimdə yeganə dostum, sirdaşımızdır. Onun üçün hər şeyimdən keçməyə hazırlam. Hər dəfə səni düşündüşkcə, hər dəfə səni sevdiyimi etiraf etdikcə onun yüz qatı qədər məhv oluram! Məhv oluram, Təravət! Bundan sonra səni bax buramda – ürəyimdə sevəcəm.

Əlini sinəsinə - ürəyinə döyərək danışırkı Yaşar.

Artıq Təravətin gözlərindəki bulaq da öz işinə başlamışdı. Yaşarın niyə belə etdiyini çox gözəl bilirdi. Bir neçə dəfə onun susqun oturmasından,

uzaqlara baxıb vicdan əzabı çəkirmiş kimi içində danışmasından hər şeyi hiss eləmişdi.

- Xahiş edirəm, yalvarıram, əgər mənə qarşı həqiqətən də biganə deyilsənsə, sən də məni ürəyində sev. Bu sevgi bizim üçün qadağan olunmuş sevgidir, Təravət.

Təravətin onun əllərini sıxıb ağlamaqdan başqa çarəsi qalmamışdı:

- Yaşar, qurban olum, məni öldürmək istəyirsən?

- Əsla! Sadəcə məni başa düş Təravət, bacara bilmirəm. Bacara bilmərəm də! Bu gün səni dünənkindən daha çox sevirəm. Əmin ol ki, sabah da bugünkündən çox sevəcəm. Amma... Uyğurun üzünə baxa bilmirəm, Təravət. Xəyanətkar sayıram özümü. Bağışla məni...

- Yaşar!

Yaşar isə sözünü bitirib, əllərini onun əlindən çəkərək iti addımlarla uzaqlaşmışdı. Təravət də yaxınlıqdakı oturacağa çöküb gözünün yaşını axıtmışdı. Daha sonra evə gəlib paltarlarını yiğaraq elə həmin axşam rayona, evlərinə yola düşmüşdü...

Köhnə xatırələr yadına düşdükçə Təravətin gözlərinin yaşı dayanmırıldı. Elə bu cür pəjmürdə halda, qarışq düşüncələr içində də sabahkı günü onunla yenidən bir yerdə necə keçirəcəyi barədə fikirləşirdi. Üz-üzə gələcəkdilər. Hətta bir yerdə oturacaqdılar. Unutmadığı, sadəcə gizli saxlamağa məcbur olduğu sevgisi yenə qabaracaq, kükrəyəcəkdir. Sonra isə... Yəqin yenə xəyallarında yaşatmalı olacaqdı sevgisini.

Bunu fikirləşəndə əvvəlcə konsertdən ümumiyyətlə imtina etmək istədi. Amma dərhal da məxsusi məhz həmin konsert üçün aldığı yaşıl donunu xatırladı və Yaşarın ona necə baxacağını təsəvvür etməyə çalışdı. Yaşarın baxışları ona "gəl-gəl" deyirdi. Elə bu fikir-xəyalla da yastiğini qucaqladı və yuxuya getdi...

\*\*\*

Tez-tez saata baxır, yerində var-gəl edirdi. Keçən hər dəqiqə ona gün qədər uzun və üzücü gəlirdi. Daxilində qəribə və xoşagəlməyən bir gərginlik vardı. Qarşısındakı siqaret qutuları boşalmışdı, külqabı isə ağızına kimi kötüklə dolu idi. Vaxt ötdükcə "on iki saat qaldı", "on bir saat qaldı" deyib, saatları sayırdı. Artıq çox gec olduğunu görüb fikirləşdi ki, ən yaxşısı yatmaqdı. Elə paltarlı-paltarlı oturduğu divana sərələndi. Hardansa yadına qardaşı ilə söhbətləri, Seyfəddinin ona dedikləri düşdü: "Əlinə fürsət düşüb. Başını sal aşağı, işlə. Təmiz iş gör, dürüst ol". Bu sözlər Elməddinə xeyli təsir etmişdi. Lakin dostlarının dediklərini xatırlayanda beyni sanki çönürdü. Bu vaxt elə bil burnu da təzədən sizildiyirdi. Və bu sizilti onu coşdurur, qardaşının nəinki sözlərini, hətta özünü də arxa plana keçirirdi: "düz deyirsən, qardaşım, bu mənim üçün doğrudan da fürsətdir. Həm də çox böyük fürsət. Amma bağışla, mən bu fürsəti başqa cür

dəyərləndirəcəm. Bunun nəticəsi sən fikirləşdiyindən də təsirli olacaq. Mən başı aşağı gəzə bilmərəm, bağışla"...

Onun niyyəti məlum idi. Yaşar onun göndərdiyi o gərəksiz malları qəbul etsə, Elməddin heç nədən filan qədər gəlir əldə edəcək və ikinci həmləsini hazırlayacaqdı. Əks-təqdirdə isə digər istəyinə nail olacaqdı - Yaşara gücünü göstərəcəkdi. Bunu necə edəcəyini hələ tam qətiləşdirməsə də, əla və sərt bir plan hazırlayacağına əmin idi. Ən azı Yaşarın burnunu sindirib, mağazasındaki bütün mallarını dənizə tökəcək və öz hərəkətindən zövq alacaqdı...

\*\*\*

Bakı indi də əynindən qara donunu çıxarıb, səhər günəşinə əsnəyirdi. İnsanların hərəsi bu istirahət gününü bir cür dəyərləndirirdi. Kimisi tezdən durub idmanla məşğul olur, kimisi ailəsini götürüb şəhərdən kənara çıxır, kimisi dəniz kənarı ilə gəzir, kimisi də hələ yatırıdı. Yaşar da adəti üzrə yatanlar sırasında idi.

Amma günəşin hər tərəfə nüfuz edən şüaları təbii funksiyasını yerinə yetirib, onun da gözlərini qıdıqladı. Elə yataqdaca əllərini yana açıb gərnəşməyə başladı. Gözləri başının üstündən asdığı təzə kostyumuna sataşanda gülümsədi və qalxb yerində dirsəkləndi.

- Yaşar! Ay Yaşar! A bala, saat ondu, qalx görək!

- Durdum, ana!
  - Sabahın xeyir, tənbəl. Hər bazar durub idman edirdin, nooldu bu gün, xeyirdimi?  
Cəvahir arvad qapını yarıya qədər aralayıb onunla danışındı.
  - Yox ana, bu gün başqa işlərim var. Özümü yormaq istəmədim.
  - Dünəndən bu paltarı yaman başının üstündə gəzdirirsən. Kiminlə görüşəcəksən belə, de biz də bilək də!
  - Ee, dünən danışdıq axı...
- Yaşar anasına həqiqəti demək istəmirdi. Ehtiyat edirdi ki, hövsələsizlik edib qabağa düşmək istəyər, bununla da hər şeyi korlayar.
- Yaxşı- yaxşı, dur gəl, çayları süzürəm. İndi atan da gəlir.
  - Gəldim, gəldim.
- Yaşar telefonu götürüb nömrə yiğdi...

\*\*\*

Uyğurla Təravət isə çoxdan durmuşdular. Uyğur həkim olduğu üçün həmişə çox yatmağın ziyanından danışındı. Təravət də ki... məlum idi, kənd həyatı tez durmağa alışdırılmışdı onu. Uyğur eynəyini taxıb əlində kağız-qələm mətbəxdəki dolabları, siyirtmələri, soyuducunu yoxlayır, çatışmayan şeyləri siyahıya alırıldı. O bunu ənənəvi olaraq hər bazar günü edirdi. Vaxtını itirməmək üçün həftəlik bazarlığa üstünlük verirdi. Onun aləmində bu, həm

tərəvəzin təzəsini aldığı üçün sağlamlıq demək idi, həm də israfçılığa yol verməmək üçün yaxşı qənaət variantı.

- Bir "kletka" yumurta, zeytun, kartof-soğan, dörd kiloluq yağı. Deyirəm, mən kəlləyəm e, Təriş!

- Bunu hamı bilir də. Sən əjdahasan! Yenə noolub?

- Bir həftəlik ayın-oyunu necə hesablayıramsa, düz elə başa-baş gəlib çıxır.

- Halal olsun, hələ bir gör kimin qardaşsan sən?!

- Sən də özünü araya salmasan olmaz də!

Gülüşdülər...

Təravət yorğan-döşəkləri yiğdiqdan sonra əlində əski evin tozunu alırdı. Növbə kitab rəfinə çatmışdı. Rəfin üstünə Uyğurla Yaşarın bir neçə il bundan qabaq kənddə qol-qola girib çəkdirdikləri şəkil qoyulmuşdu. Əlini saxlayıb mətbəxə tərəf boylandı, sonra şəkli götürüb diqqətlə Yaşara baxdı. Təbəssümlə şəhadət barmağını Yaşarın gülümsər üzündə saxlayıb oxşayırmış kimi onu tumarlamağa başladı. Fikri o qədər uzaqlara getmişdi ki, Uyğurun qulağının dibində danışdıqlarını belə eşitmirdi.

- Təriş...

Uyğur əlini onun ciyninə qoyanda diksindi və tez özünü yiğişdirib çərçivəni silməyə başladı.

- Yuxuya getmisən?

- Bu yazığı neçə gündü silmirsən? Üstünü toz basıb ki?!

- Axırıncı dəfə dünən silmişəm. Olar də, kitabların yanında tez tozlana bilər. Noolub sənə? Elə

diqqətlə baxırdın ki, çağırduğımı da eşitmirdin.  
Ölmüşəm bəyəm şəkilə belə fikirli baxırsan?

- Allah eləməsin, ay qağa. Nədənsə kənd yadına düşdü.

- Dünən gələn kimi Yaşarı gördün, kənd yadına düşdü, birtəhər oldun, indi də şəkli. Ay qız, hələ bir yerini qızdır də! Darixma, üç-dörd gün döz, yazımı bitirim, kəndə birlikdə - maşınla gedərik. Kənd üçün mənim də burnumun ucu göynəyir.

- Lap yaxşı, maşınla gedərik, düz deyirsən. Sadəcə şəkli gördüm, kənddəki günləriniz yadına düşdü. Onu fikirləşirdim.

- Eybi yox. Yaşar da burdadı, mən də. Darixma, axşam hamımız bir yerdə olacaq. Mən aşağıdan bunları alım, gəlirəm. Sən də çaydanı qoy qazın üstünə, o qaynayana qədər burda olaram. Sənə bir şey lazım deyil ki?

- Yox, sağ ol. Sən narahat olma, get.

Təravət dərindən nəfəs alıb, "yaxşı qurtardım" deyə, sevindi, sonra da üzünü şəkilə tutub onunla danışmış kimi:

- Sənin ucbatından ilişmişdim az qala. Özün ondan qorxursan, məni də qorxaq öyrətmisən. Qorxaq, baxma mənə! – dedi və qızlara xas əda ilə çərçivəni üzüstə qoydu. Onunla "söhbətin" davam etdirmək istəyirdi ki, telefon zəngi eşidildi. "Vay səni, Uygur telefonu burda qoyub ki?!" – deyə qardaşının arxasında çıxmaq istəyəndə aşağıda maşın səsi eşitdi. Çölə çıxanda isə Uygur artıq evdən aralanmışdı. Telefonun ekranında "Əziz-həkim" yazılmışdı. Götürüb cavab vermək istədi ki, bir azdan zəng etsinlər.

Amma artıq telefon susmuşdu. Onu stolun üstünə qoyub mətbəxə, çaydanı qazın üstünə qoymağá getdi. Bu vaxt telefon yenə zəng çaldı: "Yəqin nəsə vacib, təcili işi var. Qoy deyim, bir azdan zəng vursun" fikrilə zəng edənin adına, nömrəsinə baxmadan telefonu açdı:

- Qardaşım telefonunu...
- Təravət?!

Yaşar telefonda Təravətin səsini eşidəndə sanki ürəyi yerindən çıxdı. Bütün bədəni titrədi. Təravət də Yaşarın səsindən diksindi. Tez telefonu qulağından aralayıb ekrana baxdı. "Yaşardostum" yazılmışdı. Telefonu yenidən qulağına aparıb sözünü tamamlamaq istədi:

- Evdə.... qoyub... on-on beş.... dəqiqəyə...
- Sabahın xeyir, Təravət!
- Salam.
- Necəsən?

Ortaya sükut çökdü. Hər ikisi telefonda quruyub qalmışdı.

- Təravət, kefini soruşuram, necəsən deyirəm?!
- Mən yaxşıyam... Cəvahir ana necədir?
- Mən də yaxşıyam, sağ ol.
- Uyğur bazara gedib...

Yaşar onun cümləsini tamamladı:

- On-on beş dəqiqəyə gələcək. Telefonu da evdə qalıb.
- Hə. Gələndə deyəcəm, zəng eləsin.

Yaşar "Təravət, nə olar, telefonu qapatma, bunu mənə rəva görmə, mənə vicdan əzabı çəkdirmə" demək istədi. Amma dərhal da son görüşlərini xatırladı və... O həmin görüşdə Təravətin qəlbini

qırıldığını bilirdi. Odur ki, özünə haqq qazandırmaq istədi:

- Qəlbini qırıldığımı biliräm, amma....
- Çaydanı qazın üstünə qoymuşam.
- Başa düşdüm. Səsimi eşitmək istəmirsen. Zəng etmişdim ki, görüm hələ axşam gedirik, ya yox?
- Uyğurun planında dəyişiklik yoxdur ki?
- Gələndə deyərəm, zəng edər.
- Oldu, çox sağ ol!
- Buyur!
- Səsin dəyişilməyib.
- Sənin də... Şey... sağ ol!

“Sənin də” kəlməsi Təravətin ağızından qeyri-ixtiyari çıxdı və deyəsən, ən çox Yaşarın işinə yarayacaqdı. Çünkü o, Təravətin bir daha onunla danışmayacağından, səsini belə eşitmək istəməyəcəyindən ehtiyat edirdi. Amma indi bu bir kəlmə söz ona elə bil ümid bağışladı. Ona görə də elə yerindəcə çirtma vurub oynamamağa başladı.

- Ay bala, atan səni gözləyir axı, harda qaldın? Çayın da soyudu.

Anasının səsini eşidən kimi paltarını əyninə keçirib əl-üzünü yumaq üçün vanna otağına qaçıdı.

\*\*\*

Yeməyini yeyib qurtarmışdı. Üzünü qapıya tutub bağırıldı:

- Ziyankar!

- Bəli qardaş, eşidirəm.
- Dediklərimin hamısı hazırlıdı?
- Hə, əmrini gözləyirik.
- Əla, üç saat qalıb. Üç saatdan sonra o əclafın qanını içəcəm. Hələ bir dayan, zəng edib səsini eşidim "dostumun". Həm də yadına salım ki, vaxtı unutmasın, ha-ha-ha!

\*\*\*

Yaşar anasığillə yeməyini yeyib, qəzet oxuyurdu. Telefonuna zəng gəldi. Yenə "Axmaq" idi. Əlini uzadıb telefonu səssiz rejimə keçirdi.

- Götür də, bu zibili götür dəə, bu zəhrimarı götür dəəə!

Elməddin dişlərini qıcadı: "Deməli, yadındadır. Lap yaxşı, noolar ki?! Kor nə istər? İki göz, biri əyri, biri düz. Yaxşılıq etmək istəyirik ki, sonra gec olmasın. Peşmançılıq çəkməyini istəmirəm. Bir də səni bilmirəm, amma mənim üçün vaxt çox vacib amildi".

Yaşar isə heç nə vecinə deyilmiş kimi, öz işindəydi. Özünə söz vermişdi ki, nə olursa-olsun bu gün kefinə soğan doğranmasına imkan verməyəcək.

- Ver çayını dəyişim bala, o soyuyub.
- Eybi yox, çıxıram indi.

- Ay oğul, həmişə ora-bura qaçırsan, heç olmasa bu bir günü otur, dincəl də!

- Sağ olun, görüşərik.

Atasına da əl eləyib evdən çıxdı. Maşına oturub ofisinə tərəf sürdü.

\*\*\*

Uyğurgıl də artıq səhər yeməyini yekunlaşdırılmışdır. Təravət televizora qulaq asa-asə qardaşının paltarlarını ütüləyirdi. Televizorda axşamkı konsert haqda anons xarakterli material verirdilər. Ona baxandan sonra Təravət təəccüblə qardaşına baxdı:

- Qaşa, bu ki Tarkandı! O da gələcək?

- Bəs nə bilmışdin, mən səni elə-belə yerə aparmaram ki?!

- Demişəm, deyəcəm də, sən mənim əjdaha qardaşımsan!

- Yaxşı, bəsdi təriflədin. Yaxsısı budur, dur hazırlaş. Arvad tayfasınız, indi bir saat bəzənib-düzənəcəksiniz. Tez çıxmalıyıq ki, basabasa düşməyək.

- Baş üstə, cənab əjdaha! Bir azdan hazır olaram.

Sonra hərəsi bir otağa keçib hazırlaşmağa başladılar. Təravət konsertdən çox Yaşarla görüşəcəyinə görə həyəcanlanırdı. Yaşarın onu yaşıl donda görəndə necə reaksiya verəcəyini düşündükcə həyəcanı daha da artırdı.

Danulduzu isə konsertə öz otağında rəfiqəsi Rəsmiyə ilə birgə hazırlaşırıldı. Rəsmiyə onu güzgünen qabağında oturdub saçlarını fenləyirdi. Danulduzu həyəcandan özünə yer tapa bilmirdi:

- Az qalır ürəyim yerindən çıxsın. Elə həyəcanlıyam ki?!
- Bəsdi sən Allah, elə danışırsan ki, elə bil toy gecəndi, konsertə gedirsən də!
- Yox e, aaz! Ona görə yox. Bilirsən, dostu da gələcək, bacısı da. Onlarla birinci dəfədir axı belə yerə çıxıram. İstər-istəməz adam həyəcanlanır də...

Yaşar bərbərinin yanından çıxb ofisinə gedirdi. Yuxarı qalxıb Kənanı çağırıldı.

- Ooo! Bu gün yaman qəşəng görsənirsən. Şübhələndirirsən ha bizi, xeyir ola?!
- Sağ ol Kənan, qəşəng günün olsun. Bu gün mənim üçün vacib olan günlərdən biridir. Ona görə xüsusi hazırlaşmaq istədim.
- Ay maşallah! Demə ki, qaynanam bizdən xəbərsiz səni nişanlayır! Mən bir tərəfə e, sonra bacın... bilirsən də, qan salar.
- Yox, Kənan! Şey... Təravət... - dodağının altında nəsə deyib, günahkarmış kimi başını aşağı saldı.
- Təravət?!

Kənan Təravət haqqında hər şeyi bildirdi. Ona görə də onun adını eşidəndə təəccübləndi.

- Bu gün onunla birlikdə konsertə gedəcəm.

- Deməli, belə! Yenidən birlikdə sevgi dənizində eşq adlı gəmiyə minib üzməyə başlayırsınız.
- Yox sən də! Bilirsən ki, mənim üçün sevgi dənizinin suyu quruyub, eşq dediyin gəmi də paslanıb. Uyğur sevgilisiylə gedirdi. Mənə də iki nəfərlik bilet alıb. Mən də saxta sevgili tapmalıydım. Son anda təsadüfən Təravət kənddən gəldi. Sonrası da məlumdu...
- Saxta sevgili?
- Hə də. Mənim başqa sevgilimin olmadığını sən də bilirsən ki,.. Amma... hərdən mənə elə gəlir ki, Uyğur hər şeyi bilir. Bəzən elə cümlələr işlədir ki, məəttəl qalıram. Utanıram onunla üz-üzə gəlməyə. Indi də...
- Heç o tərəf - bu tərəf eləmə, qardaş. "Paslanmış" dediyin o gəmi artıq "qudok" verib hərəkətə gəlib...
- Yox, Kənan, çətin.
- Özünü aldatma. Sənin sevgin unudulacaq sevgi deyil. Başladığın bir işi yarımcıq qoymaq da sənlik deyil. Sadəcə ürəyindəkini müəyyən müddətə gizlətməli olmusan, vəssalam.
- Təravəti düşündükcə, elə bil Uyğur gözümün qarşısına gəlib, tərs-tərs mənə baxır.
- Bu cür düşünməyinə dəyməz məncə. Uyğur o qədər də qara qəlbli deyil. Ümumiyyətlə qara qəlbli deyil. Ən azı başa düşüb hər şeyi anlayışla qəbul edər.
- Doğrudan? Yəni deyirsən xəbəri olsa, məni başa düşər?

- Sevgi qəlblərin dəvətsiz qonağıdır, Yaşar. Heç kimə heç nə demədən gələr, heç nə demədən də gedər.
- Elə bil qəlbimdə bir ümid çıraqı yandırdın, qardaş. Niyə mən çoxdandır səninlə oturub belə söhbət eləmirəm? Yaxşı, gedək görək də noolur. Bundan sonrasını zamanın və talenin ixtiyarına buraxmaq istəyirəm. Amma sənə bir söz deyim, heç vaxt Uyğurun bunu bilməsini istəməmişəm....
- Yaxşı-yaxşı, başlama yenə. Dediycin kimi, zamanın və talenin ixtiyarına burax.
- Sən də uşaqlardan və özündən muğayat ol. Gördüm, maşallah, artıq təhlükəsizlik işinə başlamışan. Bu əclafdan nə desən çıxar. Qoy hazırlıqlı olaq.
- Gecə səhərə kimi fikirləşmişəm ki, necə oldu sən bunlara ilişdin? Nə isə... yaxşı ki, lazımı tədbirləri gördük.

Yaşar Kənana digər zəruri tapşırıqlaqrını da verib Uyğurgılə yollandı.

\*\*\*

- Əclaf işini bilir. Allah lənət eləsin. Gör bura nə qədər "oxrannik" qoydurub. Qorxaq köpək! Maşında oturub uzaqdan Yaşarın obyektini izləyirdi. Düz saat iki olardı, Yaşar ofisdən çıxıb maşına tərəf getdi.
- Buna bax e, elə bil heç vecinə də deyil. Elə geyinib-keçinib ki! Ə, Ziyankar, bu elə bil harasa

gedir axı? Dayan, yeri gəlmışkən qoy zəng vuraq, görək pulu hazırlayıb? Bəlkə özü gətirəcək?

Yaşar maşının qapısını açmamış kostyuminun cibindən zəng səsi gələn telefonunu çıxartdı. Ekranda "Axmaq" adını görüb, telefonu səssiz rejimə keçirdi və yenidən cibinə qoydu.

Bununla da elə bil Elməddinə od vurdu:

- Ə, bu təmiz qudurub ki?! Telefonu da götürmədi. Deyəsən, doğrudan da bunun tək burnunu yox, həyatını da qırası olacam. Ə, sür görüm bu hara gedir belə? Sür-sür!

Onlar Yaşarı təqib etməyə başladılar. Özü oturduğundan əlavə, arxada daha iki maşın vardı, hərəsində də dörd nəfər...

Yaşar maşını "Tərgül" gül salonunun qarşısında saxladı.

- Ə, Ziyankar, bu neynir belə? Bəlkə nişana-zada gedir?

Yaşar ətrafına baxıb salona girdi.

- Salam Yaşarım, necəsən?

- Sağ ol, Məlik dayı, yaxşı olasan.

- Həmişəki kimi yenə də hansıa ünvana gedəcək?

Bunu deyib, mənalı-mənalı gülümsündü. Çünkü Yaşar burada bağlatdırıldığı buketləri, səbətləri adətən konkret ünvanlara göndərtirdirdi. Fikirləşdi ki, yəqin indi də elə olar. Amma Yaşarın növbəti sözlərindən sonra başa düşdü ki, bu dəfə məsələ ayrı cürdü:

- Yox, Məlik dayı. Bu dəfə iki yaxşı dəstə istəyirəm. Biri tam xüsusi. Yaşıl çiçəklərlə bəzəyərsən. Özü də hər ikisini özüm aparacam. Yaşarın yadına hər dəfə Təravətin görüşünə yaşıl çiçəklərlə getdiyi günlər düşdü.
- Sən bir çay iç, ona qədər mən də öz işimi görməm. Məlik dayın bu dəqiqə sənin üçün elə dəstə bağlaşın ki, gəl görəsən! Üstünə də "tilsim" üfürəcəm, o gözəl kimdirse, səndən əl çəkməyəcək.
- Sağ ol Məlik dayı, səndən yoxdu də!

Yaşarın gec çıxması Elməddinin hövsələsini lap daraltmışdı:

- Ə, Ziyankar, bu harda qaldı? Yoxsa, bizi görüb qaçıdı?
  - Yox, bizi görmədi, arxayı ol.
  - Qaçsa, vay halınıza! Amma... Aha budu, çıxır. Buna bax, iki dəstə gül alıb ki?! Hara gedir belə? Vallah, mənə də maraqlı gəldi. Sür dalısıcı.
- Yaşar maşını Uyğurgilin qapısının ağızında saxladı. Düşüb yan şüşədə özünə ötəri nəzər yetirdi, üst-başını düzəltdi dən sonra dərindən nəfəs alıb yuxarı qalxmağa başladı.

- Elə bil özü-özünə elçiliyə gedir. Yaxşı, bəs gülləri niyə götürmədi bu?
- Yəqin gülləri də başqasına alıb.
- Başını işlət, axmaq. Görünür o, gülləri başqa yerdə verməyi planlaşdırıb. Bu da o deməkdir ki, kiminləsə harasa gedəcək.

\*\*\*

Yaşar qapınının ağızında dayanıb özünə ürək-dirək verdi: "Ağılı, təmkinli ol, özünü ələ vermə. Özünü elə göstər ki, elə bil heç nə olmayıb". Sonra da "Ya Allah" deyib, qapını döydü.

- Salam, Yaşar!
- Ay salam, salam! Necəsən, doxdur?!
- Özünü söz verdiyi klimi sakit, soyuqqanlı və şən aparmağa çalışırdı:
- Hələ hazırlaşmamısınız?
- Qardaş, o gün getmək istəmirdin, indi nə məsələdi belə, hamidan tez hazırlaşmışsan?! O qədər də ətir vurmusan ki, elə bil qızla görüşəzada gedirsən.
- Yaxşı də...
- Guya utanırsan, hə?!

Yaşar onun bu zarafatından həqiqətən də utanırdı. Deyəsən, artıq qəlbindəkiləri hiss də elətdirirdi. Danışa-danışa gözləri ilə otaqları axtarırdı. Fikrindəkini tapa bilməsə də, axtarmağından qalmırıldı. Yavaş-yavaş məyus olmağa başlayırdı, çünki ətrafda səs-səmir deyilən şey yox idi, tam sakitlikdi. Marağını boğa bilmədi:

- Evdə təksən?
- Hə, sənə demişdim də, Təravət dünəndən darıxırdı...

Yaşar dəhşətli dərəcədə pərişan oldu: "dedim də inciyəcək, yüz faiz mənə görə getdi. Axı mən nə dedim e? Lənət olsun, hər şey düzəlməyə doğru

getdiyi bir vaxtda... tam sevinmək istərkən!" O dərəcədə pərişandı ki, hər şeyi özü düşündüyü kimi yozub Uyğurun sözünü kəsdiyinin belə fərqiñə varmadı:

- Niyə getdi axı? Özümüz yola salardıq də. Heç olmasa, konserti yola verib gedərdi. Yəni o qədər zəhləsi gedirdi məndən?

Son cümlədən sonra sanki ayıldı: "Yaşar, sən nə danışırsan, özünə gəl"

- Dəhşətsən e! Səndən niyə zəhləsi getsin ki? Əksinə, dünən sən gəlib-gedəndən sonra elə bil sevincək olmuşdu. Səhər bu şəklimizi götürüb düz üç dəqiqə gözlərini çəkmədən ona baxdı. Deyirdi bunu görüb ürəyi qubar edib, uşaqlığımız yadına düşüb. Sən də deyirsən ki, səndən zəhləsi gedir...

Uyğurun ağızından çıxan cümlələri eşitdikcə sanki Yaşarın qolları qanada çevrildi. Uçmaq istədi. O qədər məmnun olmuşdu... Bilirdi ki, Uyğur saflığından bu cür danışır, onun heç nədən xəbəri yoxdur. Yaxşı, Təravət getməyibsə, niyə evdə deyil? Bu zaman qapının zəngi çalındı. Uyğur:

- Təravətdi. -dedi. - Saçlarını düzəltdirməyə getmişdi.

- Hə, sən qapını aç, mən də özümə bir çay süzüm.

Yaşar sakitləşib özünə gəlmək üçün vaxt qazanmaq istədi. Təravətin qarşısına dünənki kimi birdin-birə, qəfil çıxmaq istəmirdi

- Mənim bacım gözəldi də, gözəl! Gəl paltarını da dəyiş, çıxaq. Yaşar da bizi gözləyir.

Təravət Yaşarın gəldiyini maşınının küçədə olduğundan bilmışdı. Ona görə də xeyli təmkinli davranışaraq, heç nə demədən birbaşa öz otağına keçdi. Yaşar sakitcə mətbəxdən gəlib:

- Uyğur, sən maşını götürmə, bir halda ki, dörd nəfərik, elə mənim maşınımla gedib-gələrik.
- Lap yaxşı... - Bir - iki saniyə düşünüb zarafatla əlavə elədi. - Mən də sənə benzin pulu verərəm.

Yaşar da ondan geri qalmadı:

- Olar.

...Yaşar saata baxanda artıq beşə işləmişdi. Uyğur televizoru söndürüb telefonla Ulduza evdən çıxdıqlarını xəbər verdi.

- Mən maşındayam, siz də yavaş-yavaş düşün.
- Oldu. Qapını bağlayıb gəlirik.

\*\*\*

- Çıx də! Gözlərimin kökü saraldı axı?!

Hövsələsi daralmış Elməddin gözlərini qayıb əlini şüşəyə çırkırdı ki, Yaşarı gördü:

- Ə, bu niyə tək çıxdı? Maraqlıdır! Görünür, kimisə gözləyir. Aha, deyirdim axı...

Yaşar Təravətin yaşıl donda pilləkənlərlə düşdüyünü görəndə heyrətdən dondu: "Aman Allahım... Görəsən bunu bilə-bilə, qəsdən edib, yoxsa... özünə gəl Yaşar, özünə gəl!"

Təravət altdan-altdan Yaşarı süzdü. Onu ağızı açıq vəziyyətdə, təəccüb içində görəndə gülümsündü. İstədiyi effekti almışdı.

- Vay səni! Telefonu yenə unutmuşam. Təriş, sən keç otur, mən gəlirəm.

Yaşar tez maşından düşüb arxa qapını açdı. Təravət oturandan sonra cəld öz yerinə - sükan arxasına keçdi. Başının üstündəki güzgündən bir də Təravətə baxdı və ani sükutdan sonra sanki cəsarətə gəldi:

- Cox gözəl görsənirsən, həm də yaşıl geyinmisən.

- Qardaşım alıb.

- Onsuz da qardaşın iki gündür elə bil qəsdimə dayanıb. Elə sözlər deyir, elə şeylər...

- Yaxşı, yenə qardaşımın bostanını daşlama.

Araya təzədən sükut çökdü. Bu dəfə cəsarət nümunəsini Təravət göstərdi:

- "Farenqeyt" vurmusan?

Bu sualı eşidəndə Yaşar cəld arxaya qanrıldı. Sevincdən elə bil çiçəyi çırtladı:

- Hə! Sənin xoşuna gələn ətir. Bunu ad günümdə sən almışdin.

- Hələ də saxlayırsan?

- Özü də həmişə yastiğimin altında. Nəinki ətir, səni xatırladan hər şey iyirmi dörd saat gözümün önündədir. Qol saatından qələmlərə qədər.

- Deməli, məni xatırlamağa əşyalar kömək edir?

- O nə sözdü? Sən həmişə qəlbimdəsən...

- Bəlkə unutmaq üçün vaxt sərf etmək istəməmisən?

- Unuda bilməzdim ki?!

- Yalançı!

- Nə?

- Qorxaq!

- Nə dedin?
- Fərari!
- Sonra?
- Yenə eşitmək istəyirsən?
- Sənin dilindən çıxan hər söz, kəlmə sinəmə məlhəm kimi yayılır!
- Xeyri yoxdu.
- Bacaracam!
- Baxarıq...

Onların ikisi də sevinc içindəydir. İkisinin də gözləri yanındı. Yanaqları da qızarmışdı. Yaşar dərindən ah çəkdi. Bu, Təravətin gözündən yayınmadı:

- Elə bilirsən ki, canın qurtardı?
- Üstümdən dağ götürüldü. Əsası bura qədərdi. Bundan sonra canımı alsan da, ölmərəm.
- Mənə çəkdiyin dağ hələ də sinəmdədir.
- Danış Təravət, danış. Axıra kimi dinləməyə hazırlam.

- Ömrümün axırına kimi də orda qalacaq. Zənn eləmə ki, sən nəyi isə dəyişə bilərsən.

Yaşar yenə nə isə demək istəyirdi. Amma Uyğurun yaxınlaşdığını görüb susdu. Uyğur oturan kimi:

- Hə, getdik! – dedi. – Ulduz da çıxb evdən, bizi gözləyir.
- Gedək yox e, istəyirsən uçaq!
- Sən mənim canım, uçmaq lazımlı deyil, yavaş sür.

Əslində “uçmaq” sözünü Yaşar başqa mənada demişdi. Ancaq bunu yalnız arxada oturan Təravət anladı və gülümsündü...

Elməddin bütün bunları uzaqdan izləyirdi:

- Ziyankar, bunlar neyirlər? Bir şey başa düşürsən?
- Harasa gedəcəklər. Ozü də adam çox olan yerə gedəcəklər. Çünkü hamısı bəzənib-düzənib.
- Sən hiss elədin ki, qızı görəndə gədənin sıfəti necə dəyişdi?
- Hiss elədim. Məncə, bu onun sevgilisidi.
- Ha-ha-ha! İstədiyimiz bir göz idi, indi varımızdı iki göz. Hansından başlayaq? Yaxşı, bəs bu biri gədə kimdi - indi gələn?
- Dostudu. Izləyəndə görmüşdüm. Həmişə bir yerdə olurlar. Bu qız da bu evə əlində çantalar dünən gəlib. Deyəsən, dostunun bacısıdır.
- Ziyankar, sən belə - detektiv kimi danışmağı harda öyrənmisən?
- İşimiz budur.
- Bircə vəsiqən çatışdır, ha-ha-ha! Ə, gic - gic danışma: "İşimiz budur". Yox bir... Şübhələndirmə məni, axmaq detektiv. Sür onların arxasında, görüm hara gedirlər...

\*\*\*

Danulduzu bayaqdan hazır vəziyyətdə oturub gözləyirdi. Anası Səriyyə arvad gəlib ona həm zarafatla sataşdı, həm də yolüstü son tövsiyyəsini verdi:

- Uyğur səni belə görüb qaçırar ha... Amma zarafat öz yerində, ehtiyatlı ol!
- Narahat olma! Atama nə dedin?
- Qrup yoldaşları ilə ad gününə gedirlər, dedim.

- Sağ ol e, qurban olaram sənə!
- Sən də dediyim kimi, ehtiyatlı ol. Saat ondan o yana qalma.
- Baş üstə! Budur, Uyğurdan mesaj gəldi, mən çıxdım...

- Aha, odur gəlir!

Uyğur Danulduzunu görən kimi maşından düşüb qapını açdı:

- Yenə də qırmızılar içindəsən. Par - par yanırsan, maşallah!
- Sən də pis deyilsən...

\*\*\*

- Məsələ aydındı, Ziyankar! Deydiyin düz çıxdı. Bu da bunun sevgilisidi. Elə buna görə gülü iki dəstə bağlatdırıbmış. Komandanı düzəlttilər. Harasa gedəcəklər indi. Amma hara? Biz bu gədənin dalınca düşdük, amma əlimizə ondan əlavə daha üç nəfər düşdü. Gərək adının haqqını layiqincə verəsən ha, Ziyankar! Ha-ha-ha! Yoxsa sənə Xeyirxah deyərəm, onda da bu yükün altından qalxa bilməzsən! Sür, sür getdik!

\*\*\*

- Salam, Yaşar qardaş, necəsiniz?
- Çox sağ olun bacı, siz necəsiniz?
- Sağ olun. Yaman arıqlamışınız.

- Hə, bu bir neçə gündə birdən-birə yaman arıqladım.

Uyğur onun sıxıntılarını nəzərdə tutub əlilə dostunun kürəyinə vurdu:

- Sən niyə arıqlayırsan, qoy düşmənlərin, bir də eşqə düşənlər arıqlasın. Heç nəyi vecinə alma!

Utandığından Yaşarın rəngi dəyişdi. Güzgündən gizlicə arxaya, Təravətə baxdı. Təravət uğunuub getmişdi. Danulduzu isə dediyi sözlərin hərədə bir cür effekt yaratdığını görüb çəşmişdi. Ona görə də him-cimlə Təravətdən "mən nə dedim ki" deyə soruşdu. O isə elə gülə-gülə:

- Aaz, heç nə, - dedi. - Fikir vermə!

\*\*\*

Yaşargilin məşhur saraya yaxınlaşdıqlarını görəndə Elməddin hər şeyi başa düşdü:

- Həə! Belə de! Bu gün ayın iyirmi altısıdı axı! Burda böyük konsert olmalıdır... Neçə gündü televizorda elə bundan danışırıldılar.

- Qardaş, burda adam çoxdu. Məncə, bizim üçün çətin olacaq!

- Nooldu, artist detektiv? Bayaqdan dilin ağızına siğmirdi? Səhvin var. Işini ya adam olmayan yerdə görəcəksən ki, səni heç kəs görməsin, ya da adam ləp çox olan yerdə ki, səndən heç kim şübhələnməsin... Deməli, belə... Ə, bunların hansından başlayaqq? Plan qurmaq lazımdı.

Gözlərini qıyıb, dişlərini ağarda-ağarda əlini qoynuna soxdu...

Yaşar maşını "parkovka" etdikdən sonra gülləri götürmək üçün arxaya - "baqaj"a tərəf getdi. İstəyirdi ki, qızlar içəri əllərində çiçək girsinlər. Yük yerini açdı. Amma birdən nə fikirləşdisə, güllərə dəymədi və geri döndü...

Artıq hamı maşından düşmüşdü. Qabaqda qol-qola girmiş halda Uyğurla Ulduz, onlardan beşaltı addım arxada Təravət, ondan da bir-iki addım dalda Yaşar Bakının ən məşhur və böyük restoran-saraylarından birinin giriş qapısına doğru ilərləyirdilər.

- Xanım qız, bəlkə sən də mənim qoluma girəsən?
- Yavaş - yavaş ürəklənirsən deyəsən. Halbuki Uyğur arxaya dönsə, rəngin qaçar. Mənə belə də xoşdu.
- Eybi yox, sənin yanında addımlamağın özü də səadətdi mənimcün ...
- Buyurun, dörd nəfərik!
- Xoş gəlmisiniz!

Uyğur biletləri çıxarıb qapıda durana göstərdikdən sonra içəri keçdilər. Sarayın başqa bir işçisi onlara harada əyləşəcəklərini göstərdi...

Yaşar Təravətlə, Uyğur isə Danulduzu ilə yan-yanaya oturmuşdular. Səhnə çox geniş idi və oturduqları yerdən aydın görünürdü. Soyuğa baxmayaraq açıq havada qoyulmuş stolların hamısı tutulmuşdu. Artıq bir-iki müğənni çıkışını

eləmişdi. Süfrədə soyuq salatlarla yanaşı, çərəzlər və içkilər də var idi. Yaşar əli ilə işaret edib spirtli içkiləri götürdürdü. Ortada içkilərdən ancaq meyvə şirələri və adi sular qaldı.

...Müğənnilər, musiqiçilər bir vurçatlaşındaydılar ki... Ofisiantlar da bir yandan qabların dolusunu gətirir, boşlarını geri aparırıldılar. Danulduzu ilə Təravət müğənniləri göstərərək öz aralarında nəsə piçildaşır, Yaşarla Uyğur isə çərəzdən dadda-dada gah səhnəyə baxıb oxuyanlara qulaq asır, gah da söhbətləşirdilər. Birdən Uyğur dostuna tərəf döndü və qızların da diqqətini çəkmək üçün ucadan:

- Yaşar, bilirsən nə fikirləşirəm? - deyə soruşdu.
- Nə, qardaş?
- Deyirəm yaxşı ki, burda qız ofisiant yoxdur. Ha-ha-ha!
- Sən mənim canım, yadıma salma, qoy oturaq oturduğumuz yerdə. Bir də, qızlar səhv başa düşərlər.
- Əşsi, zarafatdı də, burda pis başa düşməli nə var ki?!

Uyğur "qız ofisiant" məsələsini məzə üçün ortaya atmaq istədi. Yaşar isə Təravətin söhbəti səhv başa düşəcəyindən ehtiyatlandı.

- Deyirəm qardaş, bircə səni də nişanlasaydıq! Yoxsa ayağını restoranlardan yiğə bilməyəcəyik. Məsələn, görəsən Təravət gəlməsəydi, onun yerində kim oturacaqdı?

Uyğurun öz kefi, necə deyərlər, ala buludda idi. Ona görə istəyirdi ki, yanındakılar da

şənlənsinlər. Yaşara da buna görə ilişirdi. Uyğurun axırıncı sualından sonra Yaşar qımışib Təravətə baxdı. O isə hirsli şəkildə üzünü səhnəyə tərəf tutdu:

- Qağa, sən niyə onun fikrini çəkirsən? Yəqin kimsə oturacaqdı də!

Ortaya sakitlik çökdü. Yaşar təsəvvür edilməz dərəcədə pərt olmuşdu. Dostunun ona zarafatla dedyi sözlərin sevgilisinə necə pis təsir etdiyini görürdü. Amma nə edə bilərdi?

Uyğur isə öz aləmində idi. Arada Yaşara göz vurur, elə bil məmənunluğunu dübarə, həm də bu cür ifadə edirdi. Yaşar ağızını açıb nə isə emək istəyirdi ki, Təravət ayağa qalxdı:

- Mən əl-üzümə su vurub gəlirəm.

- Mən də səninlə gedirəm!

Danulduzu da onunla birlikdə qalxdı. Onların aralandığını görən Yaşar Uyğura öz iradını bildirdi:

- Rüsvay elədin məni qızların yanında. Təravətin sifətini görmədin e, elə ikrəhla baxındı ki, mənə?!

- Sən də şisirtmə. Zarafat elədiyimi bilirlər. Bir də, nədi, bəlkə dediklərim yalandı?!

- Düzdü e, amma indi istəmirəm də... Sən mənim canım, mənə sataşma, başqa şeydən danış.

- Baş üstə!

... Qızların qayıtdığından heç beş dəqiqə keçməmişdi ki, Təravət yenidən ayağa qalxdı:

- İndi gəlirəm.

Danulduzu da durdu. Onlar aralananda Uyğur təccübə çiyinlərini çekdi:

- İndi ki, heç nə demədim?!

Qayıdanan sonra da Təravətin üzü gülmürdü. O, bir əlini mədəsinin üstünə, bir əlini də başına qoyub oturmuşdu.

- Bacı, nooldu sənə, narahatsan?

- Yox, birdən-birə mədəm göynədi. Başım hərlənir elə bil.

Daha bir neçə dəqiqə keçdi. Təravətin halsızlığı sanki yavaş-yavaş onlara da sırayət edirdi. Artıq Uyğur da bayaqkı kimi deyib-gülmürdü. Bacısının hələ də özünə gəlmədiyini görüb:

- Rəngin xoşuma gəlmir, - dedi. - Həm də belə soyuqda tərləmisiən, bəlkə duraq?

- Hə, yaman pis oldum. Qalxaq, dayana bilmirəm. Amma qoy əl-üzümə bir də su vurum, yolda ürəyim bulanmasın. Siz Allah, bağışlayın...

Onların hamısı Təravətə görə artıq narahat olmağa başlamışdılar. Ulduz bu dəfə də qalxmaq istəyirdi. Amma Təravət qoymadı:

- Tək gedəcəm. Çantama arğıkəsici qoymuşdum, sən onu tap, gəlirəm.

- İstəyirsən mən kömək edim?

Uyğur özü ayağa qalxmaq istədi. Təravət tərs-tərs onun üzünə baxdı:

- Lazım deyil!

Uyğur onun dalınca baxıb, başını buladı:

- Bu qızın hali heç xoşuma gəlmədi.

- Bəlkə....

- Gəlsin, birbaşa bizim xəstəxanaya aparaq. Zəhərlənib eləyər.

...On dəqiqədən artıq vaxt keçsə də, Təravət hələ gəlməmişdi. Yaşar onun nədən belə etdiyini bildiyindən qəlbən rahat idi. Amma o da özünü narahat göstərməliydi ki, Uyğurgil heç nədən şübhələnməsinlər. Ona görə də yerindən qalxdı:

- Mən maşını qızdırıım ki, vaxt itirməyək, sizi orda gözləyirəm.

- Oldu, sən get, biz də Tərişi götürüb gəlirik...

Bacısının hələ də gəlib çıxmaması onu lap təlaşa saldı:

- Bu qız harda qaldı? Dur gedək, ordan götürüb çıxarıq.

...Danulduzunun qadınlar üçün tualetə girməsi ilə çıxması bir oldu. Özü də, Təravətin boynuna saldığı yaşıł şalla birlikdə:

- İçəridə heç kim yoxdu. Bu da su kranının yanındaydı.

- Bəlkə o da maşındadı?

Yeyin addımlarla qapıya yaxınlaşıb çölə çıxdılar. Amma maşına çatanda heç nə başa düşmədilər. Nə maşın açıq idi, nə də Yaşarla Təravət gözə dəyirdilər. Gur musiqi səsinin az qala qulaq batırıldığı bu soyuq axşamda Uyğur nə baş verdiyini anlamağa çalışırdı. Ulduz isə artıq suallar yağıdırmağa başlamışdı:

- Hara getdi bəs bunlar? Bəlkə nəsə olub, ona görə də Yaşar təcili, bızsız apardı onu? Amma... maşını burdadı axı?

Uyğur telefonunu çıxarıb ətrafa baxa-baxa Yaşara zəng elədi. Telefon çağrırsa da, onu açan yox idi. Nömrəni təkrar yığdı. Birdən gözü onlardan xeyli aralıda, ağacların arasından gələn

rəngli işığı sezdi. Cəld telefonu söndürdü və söndürən kimi həmin işq da söndü. Yenidən zəng edəndə işq yenidən göründü. Uyğur nə isə pis bir hadisənin baş verdiyini təxmin etdiyindən Ulduzu restoranın giriş qapısındaki mühafizə budkasına tərəf çəkməyə başladı.

- Nooldu, Uyğur? Hara gedirik? Qolumu sindırma!

- Gəl Ulduz, sən otur burda, heç yana tərpənmə. Qardaş, bu xanım mənim nişanlımdır. Qoy beş dəqiqə burda otursun, mən indi gəlirəm.

- Uyğur hara gedirsən? Qorxudursan e, məni!

- Otur, bu saat gəlirəm!

Mühafizəçi kömək etmək istədi:

- Qardaş, bir problemmi var? Əgər lazımdısa....

- Yox, yox! Narahat olmayıñ!

Uyğur bunu deyib, işq gələn tərəfə qaçıdı. Ora çatıb ətrafa baxanda gözlərinə inanmadı: Təravət yerdə - qan içində idi. Onu gülləylə vurmuşdular. Göz yaşlarına saxlaya bilməyən Uyğur dodaqlarını dişləyib həyəcan içinde ətrafi axtarmağa başladı. Sağ tərəfdə, beş-altı addım aralıda Yaşar da qan içində yixılıb qalmışdı. Sağ əlində tapançavardı. Uyğur nə baş verdiyini anlamaq istəyirdi ki, polis maşınının "sirena"sı eşidildi...

\*\*\*

- Eşidirəm Muzdur!

- Salam, Elməddin! Sənə demişdim e, pulu çatdırımlıyıq.
- Həmin pulu mənə çatdıracaq adam nəsə şuluq salıb, tutub "içəri" atıblar.
- Bundan onlara nə? Onlar belə şeyləri hərləmirlər. Bu gün verməsək, üstünə faiz yükləyəcəklər, sən bunları tanımırısan.
- Eybi yox, qoy yükəsinlər. Onsuz da, bir necə günə yaxşı pulumuz olacaq.
- Zarafatın yeri deyil, üç gündən sonra on beş min istəyəcəklər. Behimiz batacaq.
- Olsun də... Indi yoxdur, neyləyim? Amma söz verirəm, üç gündən sonra həll edəcəm.

Maşında telefon danışığını bitirib üzünü Rasimə tutdu:

- Ə, Ziyankar, gördün polis necə tez gəldi?! Elə bil hadisədən yarım saat qabaq zəng eləmişik. Halbuki maşına oturanda xəbər verdik. Budu e, daha bir maşın gedir. Amma yox, deyəsən bu, təcili yardımdı. Halal olsun! Birinci dəfədir ki, polisin hadisə yerinə belə tez gəlməsindən razı qalıram. Sən də tez sür ki, "oblavaya" düşməyək. Bir azdan yolları bağlayacaqlar yəqin... Ha-ha-ha! Yaşar gözlərini açıb özünü "damda" görəndə dəli olacaq. Başını divara döyəcək ki, "Mən niyə belə elədim? Gərək Elməddinə on iki minin üstünə iyirmi iki min də qoyub verəydim ki, o da belə etməyəydi. Çağırın, onunla görüşmək istəyirəm. Yüz min verəcəm: məni bu cəhənnəmdən qurtasın". Camaat da ona nifrat edəcək. Hamı deyəcək ki, bu adam qatıldı. Özü də, sevgilisinin qatili. Ha-ha-ha! Necə ləzzətli hissmiş ə, intiqam

almaq! Burnunu sindirdim azdı Yaşar, hələ sənin qanını da içəcəm. Bütün varidatını dəmir barmaqlıqların arasından yalvara-yalvara verəcəksən mənə...

Elməddin hazırladığı plandan və bu planın istədiyi kimi icra olunmasından məmnun qalmışdı. Kefi yerində idi. Dostlarına zəng edib şəstlə onlara Yaşarın burnunu sindirdiğindən, hazırda onu tutdurmaq üçün digər planını işə saldığından danışırıldı. Danışdılqca da coşurdu. Bir sözlə, əməlli-başlı vəhşiyə dönmüşdü...

\*\*\*

Polis təhqiqatçısı Mayor Dadaşov həmin gün növbətçi idi. Qətl barədə məlumat alan kimi əməliyyat qrupunu götürüb hadisə yerinə yollandı. Elə yol gedə-gedə hər ehtimala qarşı təcili tibbi yardım da çağırtdırdı.

Hadisə yerinə çatan kimi maşından düşüb səsgücləndirici qoşulmuş mikrofonu götürdü. Əməliyyat qrupunun üzvləri əvvəlcədən aldıqları təlimata uyğun olaraq silahlarını onlardan bir az aralıda əlindəki tapançanı ağız- burnu qan içində yerdə uzanmış şəxsə tərəf yönəltmiş adama doğru tuşlamışdılar.

- Silahı atın, təslim olun!
- Yaxınlaşmayın! Yoxsa bunu da gəbərdəcəm! Onsuz da birini vurmuşam, yaxınlaşmayın dedim sizə!

- Hər tərəfdən muhasirəyə alınmışınız! Silahı atın və təslim olun! Unutmayın, bundan sonra atacağınız hər bir addım cəzanızı daha da ağırlaşdırı bilər.

Uyğur bu sözlərdən sonra tapançanı yerə atıb əllərini qaldırdı. Bütün bədəni keyləşmişdi. Donuq baxışlarla gah bacısına, gah da Yaşara baxırdı. Təcili yardımın da yaxınlaşdığını görəndə nisbətən rahatlanan kimi oldu.

Polislər üstünə cumub qollarını qandalladıqdan sonra onu maşına basdilar. Uyğurun əlləri, üst-başı qan içində idi. Nə baş verdiyini xatırlayıb yenidən hönkürdü.

- Hə, indi necədir səninçün? Cinayəti törədin, adamları vurub-öldürün, sonra da başlayın guya vicdan əzabı çəkənlər kimi hönkür-hönkür ağlamağa. Əvvəlcədən ağlınz harda olur, bilmirəm. Tez olun, bunu aparın atın "icəri", mən də gəlirəm...

Dadaşov Uyğurun ağlamağının səbəbini öz bildiyi kimi yozub, təcili yardımın həkiminə yaxınlaşdı və yaralıların vəziyyəti ilə maraqlandı.

- Xəstəxanaya çatdırı bilərik, cənab mayor. Artıq orda əməliyyat üçün hər şey hazırdır.

- Yaxşı, onda yubanmayın, tez çatdırın. Yazıqlar... iksi də cavandı...

Polislər əl-qolunu bağlayıb maşına basanda Uyğur Danulduzunun qışqırtısını eşitdi:

- Uyğur! Sən neylədin Uyğur?!

Uyğur onu bu halda görəndə ləp pis oldu. İmkanı olsaydı, hər şeyi, işin nə yerdə olduğunu ona

başa salardı. Amma... Danulduzu ona inanardımı? Polis maşınının arxa tərəfindəki "səyyar məhbus kamerası"nın dəmir gözlüyündən bir də baxanda Danulduzunu ağlaya-ağlaya təcili yardım maşınınə tərəf qaçan gördü. Deyəsən, orda Təravətlə Yaşara tibbi yardım göstərirdilər...

\*\*\*

Gözlərini açanda başında möhkəm ağrı hiss elədi. Əlini qaldırıb alnına tərəf aparmaq istədi, bacarmadı. Nə qədər çalışdısa, gözlərini də tam aça bilmədi. Ağrılar bədənini tərpətməyə imkan vermirdi. Yaşar zəif səslə:

- Mən hardayam? Bura haradı? - deyə, inildədi. Qulağına müxtəlif səslər gəlməyə başladı. Kənanın səsini tanısa da, nə dediyini başa düşmədi. Narkozun təsiri hələ itmədiyi üçün Yaşar gözlərini yumub yenidən yuxuya getdi. Artıq iyirmi altı saat idi ki, yatırıldı. Həm almış olduğu zərbənin, həm də əməliyyat öncəsi vurulan narkozun təsiri Yaşarı ayılmağa qoymurdu. Burnunu əməliyyat eləmişdilər. Bədəninin qalan yerləri də göm-göy idi. Amma yaxşı ki, bəxtindən başından aldığı zərbələr beyninə ciddi xətər yetirməmişdi. Kənan axşamdan Yaşarın yanındaydı. Əməliyyatdan sonra Azər müəllimlə Cəvahir arvadı evə göndərib özü orda qalmışdı. Başının üstündən tərpənməmişdi. Yaşarın iniltisini

eşidəndə sevindiyindən qışqıraraq tibb bacısı Lamiyə xanımı səslədi. Tibb bacısı ilə birlikdə Maarif həkim də içəri girdi və nə baş verdiyini soruşdu:

Kənan onları inandırmaq üçün:

- Həkim, vallah nə isə demək istədi, - dedi. - Əlini tərpətdi!

- Kənan bəy, bu elə belə olmalıdır də. Bir də, sizə əvvəlcədən dedim axı, Yaşarın ciddi, qorxulu heç nəyi yoxdur. Burun sümüyü sınmışdı, onu əməliyyat etdik, vəssalam. Siz isə elə hey soruştursunuz ki, haçan ayılar? Hələ narkozun təsiri altındadır, ona gərə də belə ağır yatıb. Niyə and içərsiz ki? Mən sizə inanıram. Hələ bir-iki saata tamam ayılıb sizinlə söhbət də edəcək. Yaxşısı budur ki, siz də bir az yatıb dincəlin. Oyananda sualları ilə sizi onsuz da yatmağa qoymayacaq.

- Təki oyansın, həkim. Mən səhərə qədər danışmağa razıyam.

- Ayılar, inşallah, ayılar.

Maarif həkim xəstəxananın cərrahı idi. Peşəkarlığı ilə Bakıda yaxşı ad-san qazanmışdı. Otaqdan çıxməq istəyəndə Kənan onu saxladı:

- Həkim, bəs yuxarıda vəziyyət necədir? Eşitdim ki, əməliyyat bir az çətin keçib.

- Hə, bir az çətin oldu. Dörd saat çəkdi. Bəxti varmış, güllə ürəyinə dəyməyib, yandan keçib. Min şükür Allaha, çətin olsa da, uğurlu keçdi. Düzdü, hələlik vəziyyətində bir dəyişiklik yoxdu, ancaq ümid edirik ki, yaxşı olacaq.

- Sağ olun, doxdur...

Maarif həkim çıxanda Lamiyə xanım Yaşara vurulan sistemi yoxlayırdı. Kənan həm məlumat almaq üçün, həm də məsləhət istəyirmiş kimi soruşdu:

- Görəsən, yuxarıda kimlər var? İstəyirdim gedib bir baş çəkim.

- Üç-dörd nəfər var. Görünür, valideyinləri yaxşı və çox anlayışlı insanlardır. Amma yanlarında cavan bir oğlan yaman “asüb-kəsəcəm” deyir. Dünəndən özünə yer tapmir.

- Cavan oğlan?

- Hə...

“Görəsən, kimdi bu cavan oğlan? Bəlkə qohumu-zaddı?” Kənan hələlik yuxarı qalxmaq fikrindən daşındı:

- Sizdən xahiş edirəm, ordakı vəziyyət barədə mənə tez-tez xəbər verin.

- Baş üstə.

Tibb bacısı çıxdıqdan sonra oturub fikrə getdi. Amma yorğun olduğu üçün bir neçə dəqiqlidən sonra yuxu onu apardı...

\*\*\*

Üçüncü mərtəbədə - reanimasiya şöbəsində isə tamam başqa mənzərə vardı. Bir neçə nəfər şöbənin dəhlizə baxan pəncərəsindən əməliyyatdan sonra palataya köçürülmüş, ağızına boru və aparatlar qoşulmuş xəstənin nə vaxt ayılacağını gözləyirdi. Hər dəfə həkim içəridən çıxanda onlar onun üstünə qaçıր və xəstənin vəziyyətini soruştururlar. Həkim də hər dəfə

başını yelləyir, Allahın köməyi ilə hər şeyin yaxşı olacağını deyirdi.

Hadisə barədə eşidən kimi rayondan gələn Xəlil kişi ilə Xanım arvad, Təravətin Bakıda yaşayan dayısı Mahmud və arvadı Yazgül, eləcə də Xəlil kişigillə birlikdə rayondan gəlmış ikinci dayısının oğlu Namiq ümid dolu gözlərini yenə qapıya dikmişdilər. Arada eşidib-bilən digər qohumlar da gəlib baş çəkir, Xəlil kişi ilə Xanım arvada təsəlli verib gedirdilər. Xanım arvad bir azdan qardaşılığı də evlərinə göndərdi...

Artıq gec idi. Palatanın qabağında cəmi üç nəfər - Xanım arvadla Xəlil kişi, bir də Namiq qalmışdı. Bayaqdan bir neçə dəfə Xəlil kişinin öz halı da pisləşmişdi. Buna görə də həkim onlara Təravətin palatasının yanında müvəqqəti balaca bir otaq ayırtındı. Namiq isə səhəri elə dəhlizdə açacağını, heç yerə getməyəcəyini bildirdi...

Hadisədən xəbər tutanlar çəşib qalmışdır: Görəsən, bu yaşına qədər heç kimi incitməyən Uyğur niyə belə bir işə əl atıb? Onu bu dərəcəyə çatdırıran kim olub: Yaşar, yoxsa Təravət? Onların günahı nədir, aralarında nə varmış? Hərə də bir şey fikirləşir, deyirdi. Fakt kimi isə ortalıqda olan hələlik yalnız bunlardı: Təravət reanimasiyada komada, Yaşar ondan bir mərtəbə aşağıda yuxuda, Uyğur isə polisdə - müvəqqəti təcridxanada idi...

\*\*\*

Yaşar ayıldı. Özünü key kimi hiss edirdi. Əlini qaldırıb alnını ovuşdurmaq istəyəndə anladı ki, başı sarıqlıdlar. Özü üçün nə baş verdiyini, necə baş verdiyini dəqiqləşdirməyə çalışdı. Amma bu cəhdindən bir şey çıxmadı, yadında heç nə qalmamışdı. Hələlik yalnız onu bilirdi ki, xəstəxanadadır: "Aman Allahım, bura necə düşmüşəm, Uyğur, Təravətgil hardadı?". Burnunun ağrıdığını hiss edəndə Elməddin yadına düsdü. "Əclaf, sən neyləmişən?!"

...Yavaş-yavaş bəzi detalları xatırlamağa başlayırdı. Dumanlı şəkildə olsa da yadına düşürdü ki, Təravətin gec qayıtdığını görüb, onun arxasında getmişdi. Tualetin qabağında bir az gözləmişdi. Amma içəridən çıxan bir şalvarlı qadın orada heç kimin olmadığını, hətta kiminsə öz şalını yaddan çıxarıb orda qoyduğunu bildirmişdi. "Şal" sözünü eşidən Yaşar qapını itələyib açmış, kranın yanında Təravətin yaşıl şalını görmüş və tez çölə qaçmışdı. Restoranın həyətindən çıxdıqdan sonra isə... heç nəyi xatırlamırdı. Birdən yaddaşının itdiyini zənn edib, qorxmağa başladı. Başını güclə yana çevirib ətrafına baxmaq istədi. Kənanın yatdığını görüb onu səslədi:

- Kənan! Kənan!

Səsini qaldıra bilmədiyi üçün Kənan onu eşitmirdi. Möhkəm yatmışdı. Gözü yanında sistem asmaq üçün qoyulmuş boruya oxşar alətə sataşdı. Əlini birtəhər qaldırıb onu Kənana tərəf itələdi. Borunun ucu Kənanın düz burnunun

üstünə düşdü. Dik atılan Kənan əlini ağrıyan burnuna atıb Yaşara baxdı:

- Nooldu Yaşar, nooldu?
- Heç nə! Zalım oğlu, elə yatmışan ki, çağırıram da durmursan.

Kənan onun ayıq olduğunu görüb sevindi:

- Çox şükür ki, özünə gəldin. Nə qədər yatmışan, bilirsən?

- De görüm noolub mənə? Bura kim gətirib məni?
- Polis!
- Polis? Polis niyə? Təravət, Uyğur hanı? O eclaf...
- Hə, o eclfə tutdular. Ondan heç vaxt belə şey gözləməzdim.

- Tutublar? Deməli, məni vuranda görüblər. Bu yaxşı oldu, ürəyim bir az rahatlandı.

- Yox, səni burnundan vurubdu. Tapança ilə öldürmək istəyəndə isə polis gəlib.

- Deməli, məni öldürmək də istəyib?! Həqiqətən də onun bu qədər azacağını bilməzdim! Yaxşı, Təravətlə Uyğur hanı?

- Nə Uyğur, Yaşar?! Dəli olmusan? Bayaqdan kimdən danışırsan?

- Başın xarab olub sənin? Mənim burnumu kim qırıb, sonra da öldürmək istəyər səncə?!

- Dostun Uyğur sindirib, indi də türmədədi!

Kənan çıçırdı. Əlini alnına qoyub yerində fırlanmağa başladı.

- Ə, sarsaq-sarsaq danışma!
- Qoy mən sarsaq olum, sən isə saf ol. Əslində mən də sənin qədər saf idim. Amma Uyğur kimi birisinin nəyə görəsə səni vurmaq istədiyini

görəndən sonra saflığım qalmadı. Təravəti güllə ilə vurduqdan sonra səni də vurmaq istəyib. Manyak imiş o!

- Dayan, dayan! Təravəti güllə ilə vurub?! Uyğur?!

- Hə!

- Yox, yox! Hanı Təravət, sən dəli omusan nədi? Möhkəm əsəbiləşdi. Çığırmaga başladı. Yerindən qalxmaq istəyəndə keçirdiyi stress və ağrının şiddətindən huşunu itirdi. Kənan qorxaraq həkimi çığırmaga qaçıdı. Amma həkim çığırtını eşidib özü gəlmışdı.

- O ayıldı! Ayıldı və....

- Və siz də hər şeyi bir-bir ona başa salmağa başladınız. Nəticədə o, dəhsətə gəlib ayağa qalxmaq istəyəndə özündən getdi, hə?!

- Hə!

- Olmaz, Kənan bəy! Axı mən sizdən xahiş elədim ki, çalışıb hələlik hər şeyi ondan gizlətmək lazımdır. Burnunu qanamağa qoymaq olmaz. Ona sakitləşdirici vurun, bir az da yatsın. Qanı tam laxtalanaq qədər.

- Baş üstə.

- Siz isə Kənan bəy, yenə də xahiş edirəm, oyananda yalnız bizi çağırın. Danışdıq?!

Kənan günahkar-günahkar başını yellədi. Lamiyə xanım işini bitirib, aşmiş borunu düzəldərək Kənana baxdı və:

- Sizin də burnunuz qanayıb, üstündə sıyıraq var, bant vursaq pis olmaz, - dedi və xalatının cibindən çıxardığı banti qanamış yerə vuraraq

gülümşədi. - Deyəsən, xəstəmiz öz burnunun acığını sizdən çıxıb axı?

Kənan otaqdan çıxan Lamiyə xanımın arxasında baxıb, onun dediyi son cümləni xatırladı və özünü qınadı: "Burnunun acığını məndən çıxıb? Dayan... Dayan... Bəlkə Yaşar bayaq danışanda Elməddini nəzərdə tuturmuş? Tfu...bəs bu mənim ağılıma niyə gəlməyib? Burda yüz faiz o alçağın barmağı var. Yaxşı, onda Uyğuru niyə tutublar? Yoxsa... Bütün hallarda Yaşarın özünə gəlməsini və sağalmasını gözləmək lazımdır".

\*\*\*

Elməddin gecə quşu kimi yenə də yatmamışdı. Sevinclə "qələbəsini" qeyd edirdi: "Mən əsl rejissoram. "Tamaşaçılar" mənim ssenarimə tamam inanıblar. Planlaşdırıldımdan da yaxşı alındı. İstədiklərim həyata keçdi. Həm burnunu sindirdim, həm də qürurunu. Düzdü, "içəri" girmədi, amma ondan da yaxşı oldu. Bəs dostu "içəri" necə düşüb? Bax, bunu heç cür başa düşə bilmirəm. Amma bu, ikinci dərəcəli məsələdir. Mənim üçün əsas o idi ki, Yaşar pis günə düşsün. Indi o pisdən də pis gündədir..."

Elməddin dünəndən dostlarına ziyafət verirdi. Fikirləşirdi ki, bununla onların qarşısında özünü tam sübut və təsdiq edib. Baş verənləri indi də Ziyankarla müzakirə edirdi:

- Məni görəndə qaçıb əlimdən öpmək istəyəcək. Hələ bu harasıdır?! Onun var-yoxunu əlindən

alacam. Hər burnu göynəyəndə mən əmisi yadına düşəcək. Indi bundan sonrasıni planlaşdırmaq lazımdı, Ziyankar. Fikrində plandan-zaddan var? Varsa, de gəlsin...

\*\*\*

Çöməlib oturmuşdu. Hər tərəf qaranlıq idi. Divarlar, qapı, tavan, döşəmə - hər şey nəmişlik iyi verirdi. İçəridə metr yarımlıq dəmir "çarpayıdan" başqa heç nə yox idi. O, dizlərini qucaqlamış halda baxışlarını qapının üst tərəfində içəri nəzarət etmək üçün qoyulmuş gözlüyə zilləmişdi. Artıq neçənci dəfə idi ki, polis maşınına mindirilərkən Danulduzunun onun arxasında təəccübə baxıb qışqırmasını, bacısının yaralı şəkildə yerdə uzanmasını, dostunun huşunu itirib halsiz vəziyyətdə qalmasını xatırlayırdı. Cəmisi bir neçə dəqiqə çəkmiş bu səhnələr reklam çarxi kimi beynində hey fırlanır, dayanmaq bilmirdi. Heç nə vaxt dayanacağı da bəlli deyildi. O qədər sarsılmış, keyləşmişdi ki, fikirlərini düz-əməlli cəmləyə də bilmirdi. Amma bütün bunlarla bərabər qəlbində qəribə bir sakitlik vardı. Bu sakitlik onda dünən axşam yeməyini gətirən nəzarətçinin sözlərindən sonra yaranmışdı. Nəzarətçi ona bacısının əməliyyatının uğurlu keçdiyini və əsas təhlükənin artıq sovuşduğunu bildirmişdi.

Uyğur heç kimlə danışmırıldı. Mayor Dadaşovun sorğularına isə eyni cümlələrlə cavab vermişdi.

Təbii ki, təcrübəli zabit onun dediklərinə inanacaq qədər sadəlövh deyildi. Elə bu səbəbdən də Uyğuru dilə tuturdu ki, o, daşı ətəyindən töküb hər şeyi səmimi şəkildə və olduğu kimi etiraf etsin:

- Gəl, özün-özünə pislik eləmə. Səninlə bağlı müəyyən araştırma aparmışam. Bilirəm ki, yaxşı, tanınmış həkim sən, heç kiminlə də, necə deyərlər, işin olmayıb. Əsas uğurların da hələ qarşısadır. Ona görə də, tərslik eləmə. Hadisə barədə bildiklərini danış ki, sonradan nə sən peşman olasan, nə də biz.
- Mən bildiklərimi demişəm, özü də bir neçə dəfə. Heç bir əlavəm yoxdur.
- Onsuz da, Yaşar ayıldıqdan sonra ondan da ifadə alacağıq. Bacının sağ qaldığını da unutma. Necə bilirsən, onlar da sən deyənləri deyəcəklər?
- Başqa heç nə deməyəcəm...

Yorğun və yuxusuz olsa da, yata bilmirdi. Heç Dadaşiovun tapşırığı ilə verilən adyal və döşəkcədən də istifadə etmirdi. Kürəyini soyuq divara söykəyib oturur, hey fikirləşirdi. Amma getdikcə yorğunluq, yuxusuzluq öz işini gördü və Uyğur elə oturduğu yerdə yuxuya getdi...

Məhkəmə Uyğura bir neçə il cəza kəsmiş və o gündən xeyli vaxt keçmişdi. Yaşar bu illər ərzində bir dəfə də olsun, onun yanına gəlməmişdi. Halbuki Uyğur həmişə yalnız onun barəsində fikirləşirdi. Lap elə indi olduğu kimi. Birdən nəzarətçi kameranın qapısını açıb "yanına gələn var, hazırlaş" - dedi. Uyğur onun müşayiəti

ilə görüş otağına girəndə gözlərinə inanmadı: gələn Yaşar idi. Uyğur ona tərəf getdi. Amma Yaşar geri çəkildiyi üçün ona çata bilmədi. Dayanıb onu çağırmaq, hətta qışqırmaq istədi. Lakin nə qədər cəhd eləsə də, səsi çıxmadı. Belə olanda Uyğur yerə yığılıb, diz çökdü, ağlamağa başladı. Yaşar yenə ona əhəmiyyət vermədi. Əksinə, yavaş-yavaş ondan uzaqlaşmağa başladı. Uyğur bunu görüb başını yerə çirpdı və ...ağrıдан ayıldı. Bədəni suyun içində idi. Amma deyəsən, hələ gördükлərinin yuxu olduğu ona çatmamışdı. Belə olmasaydı, ayağa durub qapıya yaxınlaşmaz, ağını gözlüyü tutub bağırmazdı:

- Yaşşaarr!!!

\*\*\*

Həyat öz axarındaydı. Hansı hadisələrin baş verməsindən asılı olmayıaraq, təbiət əbədi və əzəli funksiyalarını yerinə yetirməkdir. Günəş də həmçinin. O Xəzərin səthini qızılı rəngə boyamışdı artıq. Ümumiyyətlə, Günəş elə bil hər kəs üçün bir zəngsiz saatdır. Hər kəs də bu "saati" özünə lazım olan vaxta, məqama uyğun "qurur". Düzdü, elə insanlar var ki, Günəşin harda olduğunu, yəni vaxtin onlar üçün fərqi yoxdur. Onun heç vaxt batmamasını və ya heç vaxt çıxmamasını istəyənlər də var. İnsanlar həm də buna görə müxtəlif qruplara bölündürərlər. Amma... nə yaxşı ki, Günəş bütün bunların heç birinə əhəmiyyət vermədən sadəcə öz

oyandırmaq, işıqlandırmaq, isindirmək və digər funksiyalarını yerinə yetirir.

Günəş şüaları pəncərədən Yaşarın otağına-palatasına da süzülmüşdü. Gözlərini açıb Kənanı axtardı. Elə bu vaxt qapı açıldı və yeznəsi içəri girdi:

- Sabahın xeyir, deyəsən oyanmışan?
- Kənan, Təravət....
- Burdadı, - onun sözünü yarımcıq kəsdi, - sən özünü yorma. Indi həkimlə də görüşdüm, hər şey qaydasındadır.
- Çox şükür... Of-of! Lənət olsun! - birdən qəzəbləndi. - Hamısı mənim üzümdən oldu. Bilsəydim, o əclafə istədiyini verərdim, bunlar da başıma gəlməzdii.
- Qardaş, sənə əsəbiləşmək olmaz! Sən uzan.....
- Nə olmaz Kənan? Nə danışırsan sən? - ucadan bağırdı - Mən camaatın üzünə necə baxacam? Allah bilir, indi haqqımda nə danışırlar? Ölsəm, bundan yaxşıydı...
- Ölməklə heç nəyi dəyişmək olmaz, oğul. - Xəlil kişi içəri girdi. - Öldürmək, ya da özünə ölüm arzulamaq aciz insanların işidir.
- Xəlil dayı...
- Sənə əmanət verilmiş bir can var. Bu canın haqqını verməlisən. Əmanət verilən işdirse, onu da axıra çatdırmaq, tamamlamaq lazımdır. - Öskürəyini boğmağa çalışaraq, gəlib Yaşarın çarpayısının qırığında oturdu. - Allah heç vaxt insana qaldıra bilməyəcəyi qədər yük vermir. Yetər ki, insan özü qaldıra bilməyəcəyi yükün altına girməsin. Mən aranızda nələrin olduğunu

bilmirəm. Amma səni də, Uyğuru da otuz ildir ki, tanıyıram. Bütün baş verənlərin sizin adınıza sadəcə şər olduğundan əminəm. Ola bilsin, hardasa ciddiyə almadiğiniz bir səhv buraxmışınız, indi də altını çəkirsiniz. Ona görə də çalışmaq lazımdır ki, səhvinizi bundan sonra böyütməyəsiniz. Yoxsa, onun cəzası daha böyük olar.

- Mən belə olacağını...
  - Yaşar! – Xəlil kişi onun sözünü yarımcıq kəsdi.
  - Heç nə eşitmək istəmirəm. Bura da yalnız bir şeyi deməyə gəldim. Həmişə insanın təkcə hərəkətinə yox, həm də niyyətinə baxmaq lazımdır. İnsanın niyyəti yaxşı, hərəkəti isə pis ola bilər. Niyyətinin yaxşı, dürüst olduğuna əminəm. Indiki reallıqlarla barışib, gələcək planlarını düzgün qur. Bir şeyi unutma oğlum, beş dəqiqənin “kişiliyi” insanı ömürlük kişilikdən salar. Demək istədiyim odur ki, peşmançılıq çəkəcəyin bir iş görmə. Əks halda sevdiklərini də peşman etmiş olarsan.
  - Xəlil dayı, mən özümü çox günahkar hesab edirəm!
  - Bu heç nəyi dəyişmir və sənə də heç nə qazandırmayacaq! – Çıxmaqdə olan Xəlil kişi Yaşarın bu etirafını eşidib tərs-tərs onun üzünə baxdı. Sonra da əlilə pəncərəyə işaret etdi. – Bax, təzə günəş çıxıb! Yastığın yüngül olsun. Diqqətli və özündən muğayat ol!
- Xəlil kişi gedəndən sonra Yaşar üzünü Kənana tutdu:

- Mənim ucbatımdan başlarına bu qədər iş gəlib, amma hələ də mənə olan etimadları itməyib.
  - Qardaş, sənə dincəlmək lazımdır. Uzan, bir az istirahət elə.
  - Xəlil dayı dünyagörmüş kişidir, Kənan. Oğlu mənə görə "içəridədir", qızı da ölümlə əlləşir. O isə hələ də mənə inandığını deyir. Bir şey bilməsə, bura gəlməzdi. Nə isə...Indi sən gəl otur, hər şeyi mənə başdan danış.
- Kənan eşitdiyi hər şeyi təfərrüatı ilə yeznəsinə danışdı. Diqqətlə qulaq asdıqdan sonra Yaşar dedi:
- Yəqin ki, gəlib məndən də ifadə alacaqlar.
  - Dünəndən iki dəfə gəliblər. Amma yatdığını görüb, qayıdıblar.
  - Mən gərək Uyğurun nə dediyini biləm, sonra danışam. Yanlış şeylər deyib, onun işini daha da qəlizləşdirə bilmərəm. Təravəti onun vurduğuna inanmırəm. Heç nə fikirləşə bilmirəm, Kənan, heç nə.... Uyğur nəinki Təravəti, heç kimi vura bilməz. Özü də, tapançayla, e! Hardandı onda tapança? Ömründə silah görüb o? Əli qələmdən başqa heç nə tutmayan adama silahlı cinayət işlətdiyini necə geyindirə bilərlər axı? Bu işə bir çarə tapmalıyıq! Hadisə yerinə getməliyəm, Kənan.
  - Sən nə danışırsan? Sənə heç bu cür danışıb, həyəcanlanmaq da olmaz! Burnun qanamamalıdır sənin. Uyğurun nə ifadə verdiyini mən də bilmirəm. Amma düz deyirsən, bunu mütləq öyrənməliyik, özü də təcili!

Elə bu vaxt Azər kişi ilə Cəvahir arvad içəri girdilər...

\*\*\*

- Bacı qurban, sənin nə günahınvardı?
- Danulduzu ağlaya-ağlaya başını pəncərəyə söykəyib, içəridə hələ də özünə gəlməmiş Təravətə baxırdı. Dəhlizdəki stulda oturmuş Xanım arvad əlindəki dəsmalı qatlayırdı:
- A bala, bu iş başımıza gəlibəsə, çəkməliyik, - dedi. - Ağlama, inşallah, hər şey yaxşı olacaq. Heç kim başqasının əvəzinə bədəl ödəmir. Allah bundan betərindən qorusun.
- Gül kimi oturmuşduq... Mən bilirdim, hiss edirdim ki, Yaşarla Təravətin arasında nə isə var. Amma bunun Uyğurun onlara silah çəkməsinə gətirib çıxara biləcəyi qədər ciddi olduğu ağlıma da gəlməzdi.
- Bir şeyə tam əmin olmadan heç vaxt belə danışma, qızım. - Xanım arvad əlini saxlayıb, qınayıcı nəzərlərlə onun üzünə baxdı. - Özün demirsən ki, Uyğur adam vuran deyil?!
- Axı hamı belə deyir?!
- Hamı... - istədi "qələt eləyir" desin, amma gələcək gəlininin xətrinə dəyəcəyindən ehtiyat edib, nisbətən yumşaq ifadə seçdi - hamı ayrı, sən ayrı. Sən hamı deyilsən, hamı da sən. Səbr eləmək lazımdır. Inşallah, tezliklə hər şey aşkar olar.
- İnşallah.

Başını aşağı salıp, çarəsizcəsinə razılaşdı Xanım ana ilə...

\*\*\*

- Can, can. Anan ölsün, bala! Özünə gəlmisən?
- Salam, ana! Noolmuşdu ki, mənə? Hər şey qaydasındadır. Narahat jlma.
- Təki elə olsun.
- Dünəndən həkimdən də əlli dəfə soruşub. Inandırıa bilirik ki? - Azər kişi təmkinini saxlamağa çalışaraq, oğlunun sözünə qüvvət verdi. - İndi sən başla, görək inandırıa biləcəksən?
- Gördüm yaxşıdır, inandım. Burnun ağrımı kimi?!
- Yox ana, ağrımı. Yaxşıyam, narahat olma.
- Bəs yaxşı, bu Uyğur niyə belə elədi? Vallah, deyilənlərə inanmağım gəlmir, amma...
- Inanmasan yaxşıdır. Evimizin içində böyümüş uşaqdır.
- Nə deyirəm ki? Allah mərdiməzarın, ara vuranların bəlasını versin. Bıy, Kənan... sənin burnuna nooldu?
- Heç nə. Axşam Yaşarla zarafatlaşırdıq.
- Ana, sən qurtardınsa çəkil dur qıraqda, indi də mən öz məhkəməmə başlayım. - Atasığillə birlikdə gələn və aqlamaqdan gözləri şışmış bacısı Zöhrə bayaqdan anasının danışıb qurtarmasını gözləyirdi. Ona da növbə çatdığını görüb, irəli durdu. - Siz uşaqsınız? Belə də şey olar? İndi qız üstündə adam vururlar bəyəm?! Burda nəsə ayrı

şey var. Amma demirlər. Dünəndən Kənanı məhkəməyə çəkmişəm telefonda! Nədənsə o da danışmaq istəmir.

- Ay bacı! Bir az səbr eləyin, hər şey yaxşı olacaq. Bax, onda sən də bütün suallarına cavab alacaqsan.

- İnşallah. Bilirsən ki, mən onsuz da səbirli adamam. Bayaqdan heç nə demədiyimi də görürdü. Amma qardaş, nə qədər dostun varsa, o qədər də düşmənin ola bilər. Çünkü sən eləbelə, adı adam deyilsən. Pulun var, mövqeyin var, "kruqun" var... Deməli, kimlərsə səni həzm etməyə bilər, ya sən özün ox olub kimlərinsə gözünə girə bilərsən. Qısası, dediyim odur ki, bir az ehtiyatlı ol də, noolar ki?!

Yaşar əlini uzadıb, Zöhrəni qucaqladı:

- Sən mənim ağıllı bacımsan – deyib, alnından öpdü və yanında oturtdı. Qulağına nəsə piçildayıb, üzünə baxdı. Bacısı da cavabında eyni hərəkəti təkrar elədi. Deyəsən, söhbət Təravətlə bağlıydı. Hər halda onların mimikalarından belə təxmin etmək olardı. Lap aydın görünən isə o idi ki, qardaş da, bacı da bu "gizli söhbət"dən məmnun qalmışdılar.

Zöhrə xanım "məhkəməsini" təzəcə yekunlaşdırılmışdı ki, Maarif həkimlə tibb bacısı Lamiyə xanım içəri girdilər.

- Sabahınız xeyir! Sizə demişdim axı oğlunuzun heç nəyi yoxdur!

- Allah sizdən razi olsun, doxdur.

- Sağ olun. Indi isə icazə verin, sarğısını dəyişək.
- Həkimin bu sözündən sonra hamısı ayağa durdu. Yaşar üzünü həkimə tutdu:
- Həkim, olar atam qalsın? Vacib sözüm var.
- Yaşar, qoy həkim işini görsün. Biz yuxarı - Təravətin yanına baş çəkib gələnə qədər qurtarar yəqin.
- Ata, bu çox vacibdir.
- Həkimə maneçilik etmək olmaz.
- Yaxşı, onda gözləyirəm.

Başındakı sarğını tam açdıqdan sonra yaranı yudular. Hər şeyin yaxşı olduğunu deyib, yaranın üstünə dərman qoymaqla və lent yapışdırmaqla kifayətləndilər.

\*\*\*

- Sən özün Zöhrə ilə qalx, mən getmirəm, burda gözləyirəm.
- Yaxşı deyil, Cəvahir. Qırx illik dostlarımızdı. Sən bu işlərə hələ də şübhə ilə yanaşırın. Boş-boş şeyləri beynindən çıxart. Getdik!
- Çox safsan e, Azər. Həddindən artıq. Oğlunun halını görə-görə hələ də onlara haqq qazandırmaq istəyirsən.
- Cəvahir, Təravət ölümündən qayıdır, Uyğur da "icəridə". Hələ məlum deyil ki, sonra nələr olacaq. Bəlkə günahın hamısı elə Yaşardadır? Sən isə gedib onlara təskinlik vermək əvəzinə, burda mənimlə söz güləşdirirsən. Bu nə sənə, nə də mənə yaraşır. Gəl!

- Gözlərin bağlanıb sənin. Get, özün tək baş çək! Bu dəfə Cəvahir arvad qətiyyətli idi. Əslində onun bu cür danışması başadüşüldəndi. Çünkü hamı kimi o da qəlbindəki suallara cavab tapa bilmirdi.

Azər kişi arvadının tərs damarının tutduğunu görüb, pilləkənləri özü tək qalxmağa başladı....

... Azər kişi aşağı düşüb yenidən oğlunun yatdığı palataya girdi. Kənan Zöhrəylə Cəvahir arvadın qolundan tutub onlarla birlikdə çölə çıxdı ki, Yaşar atası ilə tək qalsın. Dəhlizlə onlara tərəf gələn polisləri də onda gördü. İki nəfər idilər. Kənanı görəndə ayaq saxladılar:

- Eşitdik xəstəmiz ayılıb?! Ona bir neçə sual verməliyik.

- Lap yaxşı. Amma zəhmət olmasa, bir-iki dəqiqlikə gözləyin, atası yanındadır, indi çıxar.

- Nollar, bir-iki dəqiqlikə gözləyərik...

Içəridə Yaşar atasını dilə tutmağa çalışırdı:

- Mən sənə hər şeyi danışdım. Indi bütün gücündən, əlaqələrindən istifadə etməlisən. Mən dindirilməmişdən əvvəl Uyğurun ifadəsini mütləq oxumalıyam. Bu, olduqca vacibdir. - Yaşar telefonunun siqnalını eşidib ötəri ekrana baxdı. Onu açanda Kənandan qısa mesaj gəldiyini gördü: "polislər burdadır". - Budur, artıq gəliblər, koridordadırlar. Bildin də, mənim bir səhvim var, o da ki.....

- Başa düşdüm. Sənin bu məsələdə səhvin yoxdur. Ymumiyyətlə isə başlıca səhvin odur ki, o adamlarla müqavilə bağlamamışan. Sənin

şirkətin balaca şirkət deyil. Özümüzə haqq qazandırmaq üçün əlimizdə mütləq müqavilə olmalıdır. Görürsən, bəzilərinin "lazımsız kağız" dedikləri formal müqaviləyə indi nə qədər ehtiyacımız var? Qoy bu sənəd daha bir dərs olsun. Nə isə... Hüquqi müstəvidə bir şey edə bilməyəcəyik. Güclü cərimə ödəməli olacaqıq.

- Olsun. Cərimə üçün nə qədər lazımlı olsa, ödəyərəm.

- Sən hər şeyi danışdığını kimi elə. Onlara de ki, heç nə xatırlamırsan. Beləliklə, həm hələlik heç kimə zərər gəlməz, həm də Uyğurun ifadələrini əldə etmək üçün vaxt qazanarıq. Mən bu barədə öz dostlarımıla danışaram.

- Sağ ol, ata!

- Bir şey deyil. Diqqətli və təmkinli olmağa çalış. İndiki halda ən çox məhz buna ehtiyacın var. Bu günlük Elməddin məsələsini də saxla, polislə dediyim kimi danış...

Azər kişi çıxan kimi polislər içəri girdilər. Yaşarla bir az danışıb yenidən dəhlizə çıxdılar və getməmişdən Azər kişiyə xəbərdarlıq etdilər:

- Biz yenə gələcəyik. Xəstəmiz hələ heç nəyi xatırlamır...

\*\*\*

Aradan bir neçə saat keçmişdi. Əqrəblər artıq gecə saat onu göstərirdi. Yaşarın baş ağrıları dayanmışdı. Ozünü nisbətən babat hiss edirdi. Yatağında balışa dirsəklənib nə barədəsə düşündürdü. Birdən Kənan əlində zərf içəri girdi:

- Bunu Azər dayı göndərib.
- Zərfin içində kağıza bükülmüş bir CD-audio disk vardı. Onun üstünə yapışdırılmış sarı kağıza "Salam, qulaq asdıqdan sonra məhv edərsən. M.T" yazılmışdı. Yaşar imzani görüb gülümsündü. Çayını götürüb təkrar çarpayısına oturdu və üzünü Kənanə tutdu:
- Atam işin əsas hissəsini görüb. Amma bir məsələ var ki, buna harda qulaq asacağıq?
  - Sən gözlə, mən uzağı on beş dəqiqəyə gəlirəm.
  - Kənan! Şey... gələndə bir dənə ağ qızılıgül alarsan.
  - Baş üstə. Yanında "şampanski" də olsun?
  - Zarafat eləmə. Gözləyirəm, tez ol. Buna mütləq və təcili qulaq asmalıyam.

Kənan onunla qəsdən zarafat edirdi. Bilirdi ki, ayıldığı andan Təravəti görmək istəyir. Onu da bilirdi ki, həmin gülü onun yanına aparacaq.

Həqiqətən də, on beş dəqiqənin tamamında Kənan əlində noutbuk Yaşarın yanına qayıtdı:

- Uşaqlara dedim, xəstəxananın qabağına gətirdilər. Ofisdə istifadə elədiyimdi. Səhər qaytararam.

- Olar.

Əlindəki CD - ni komputerə salıb, bütün diqqətini ora yönəltdi. Diskdə müstəntiqlə Uyğurun danışıcıları əks olunmuşdu.

" - Deməli belə, Uyğur həkim. Siz Yaşarı nə qədər müddətdi tanıyırsınız?

- O mənim uşaqlıq dostum idi. Indi də qardaşımdır.

- "Qardaşım" dediyiniz insana silah tuşlamış, bacınıza işə atəş açmısınız.

- .....

- Bunu anlaya bilmirik.

- Birdən-birə oldu hər şey. Hər şey bacım Bakıya gəldikdən sonra başladı. Gizlicə danışırıldılar, pıçıldırıldılar. Hətta mənə elə gəlirdi ki, məndən xəlvət görüşürlər də. "Qardaşım" dediyim insanların mənə qarşı bu cür xəyanət edəcəyi ağılıma belə gəlmirdi. Amma müəyyən araşdırımlardan sonra artıq onun münasibətlərimizdən sui-istifadəsinə tam əmin olmuşdum və içimdə intiqam hissi oyanmağa başlamışdı. Həmin intiqam hissini söndürmək üçün "konsert planı"nı da əvvəlcədən mən qurmuşdum".

Bunları dinlədikcə, Yaşar özünə yer tapa bilmir, dəli kimi var-gəl edirdi: "Aman Allahım! Bu nə danışır? Deməli, Uyğur Təravətlə bir-birimizi həqiqətən də sevdiyimizi bilsə, bizi öldürəmiş? Necə də inandırıcı danışır!"

Yaşar diskı təzədən işə saldı.

"- Silahı hardan almışdınız?

- Dedim axı, hər şeyi planlaşdırılmışdım. Silahı da həmin yerdə əvvəlcədən gizlətmışdım. Yaşarı ora çağıranda bacım da gəldi. Birinci bacımı vurdum. Sonra Yaşar üstümə tullandı, əlbəyaxa bir az didişdik. Daha sonra onu yerə yixib vurmaq istəyəndə... Sonrasını bilirsınız".

Eşitdikləri Yaşarı əməlli-başlı çasdırmışdı: "İnana bilmirəm ki, Uyğur bütün bunları əvvəlcədən planlaşdırıbmış. Amma birdən onun dediklərinin

həqiqət olduğu üzə çıxsa, onda necə?" Uyğurun ona ünvanladığı atmacalı sözləri xatırladı. Hər şey üst-üstə düşürdü.

"- Hmm. Bəs onda niyə birinci Yaşarı vurmadınız?

- Elə onu vurmaq istəyirdim də! Amma Təravət özünü qabağa verdi, güllə ona dəydi. Təravət yerə yixılandan sonra Yaşarın üstünə cumdum. O da mənim üstümə atılanda əlimə taxta parçası keçdi, onunla burnundan vurdum. O da huşunu itirib yerə sərildi.

- Bundan başqa Yaşarla aranızda bir şey olmayıb ki?

- Xeyr.

- Qanunsuz silah gəzdirdiyinizə, ondan istifadə etdiyinizə və sui-qəsdə cəhd göstərdiyinizə görə sizi necə ağır cəza gözlədiyini bilirsınız?

- Savadım var.

- Sizə səmimi bir şey deyəcəm. Özü də, bu cür səmimiyyəti indiyədək təqsirli bilinən heç bir şəxsə göstərməmişəm. Amma nədənsə istəyirəm ki, siz bunu biləsiniz. On yeddi illik təcrübəmə əsasən deyə bilərəm ki, siz qətiyyən qatilə oxşamırsınız. Dediklərinizdə də nə isə çatışmayan bir sıra şeylər var. Elə danışarkən simanızdakı cizgilər də dediklərinizi təkzib edir. Amma biz yalnız sübutlara söykəndiyimiz üçün sizə əlavə heç nə demirəm. Sadəcə istəyirəm ki, bizə və özünüzə kömək etmək barədə də düşünəsiniz. Bir daha vurgulayıram: Xüsusən də özünüzə!

- .....

- Hələlik bu qədər. Amma biz yenə də görüşüb, söhbətimizi davam etdirməli olacaqıq”...

Yaşar özünə yer tapa bilmirdi. Qəlbini didən suallar qarşısında çıxılmaz vəziyyətdə qalmışdı. Adətən bu cür dar macalda Uyğurun yanına qaçar, dərdini ona deyib, ondan məsləhət alardı. Indi isə dərd yoldaşı, can sırdaşı nəinki yanında yox idi, hətta özünü ona - dostuna görə fəda eləmək fikrinə düşmüştü. Artıq Yaşarın buna heç bir şübhəsi qalmamışdı. O birdən özünü olduqca yalqız hiss elədi. Dərhal onu da başa düşdü ki, indiki məqamda dostunun taleyi onun əlindədir və Uyğura yalnız o kömək edə bilər. Başqa sözlə, fədakarlıq növbəsi indi Yaşarın idi. O elə etməli idi ki, nə dostluqlarına, nə də dostuna ziyan vurmasın. Çətin məsələ idi. Amma o, bunun öhdəsindən mütləq gəlməliydi...

Yaşar ilk önce hadisənin necə baş verdiyini və ona apara biləcək ehtimalları dəqiqləşdirməyə, analiz etməyə çalışdı. Bütün bunların Elməddinin qurğusu - planı olduğuna əmin idi. Konsertdən bir gün əvvəlki danışçıları da yadındaydı. Elməddin sonda “Elə etmə ki, tək burnun yox, həyatın da qırılsın” - demişdi. İndi Yaşar elə etməli idi ki, bunu onun etdiyini sübuta yetirsin. Həm də sübutları, dəlilləri məntiqli, inandırıcı olmalıdır. Əks-təqdirdə işləri daha da dolaşdırardı. Və nəticədə Uyğuru ən azı elə dediklərini əsas götürüb bir neçə illiyə gedərgəlməzə göndərə bilərdilər: “Onların saraya qədər gəlmələri və hadisəni orda törətmələri göstərir ki, məni bütün günü izləyiblər.

Muhafizəçilərin dediklərinə görə, iş yerində sakitlik olub, müşahidə zonasında şübhəli heç nə qeydə alınmayıb. Başqa sözlə, onlar orda özlərini "visovivat" etdirməyiblər. Deməli, fikirləri məni təklikdə tumaq olub. Amma Tərvətgili götürməyim onlara mane olub. Ona görə də dalımızca düşüb saraya qədər gəliblər. Və burda onlar üçün əla şərait yaranıb... Əlimizdə daha nə var? Tərvət! Onun tez-tez əl-üzünü yumağa getməsi... Lənət şeytana! Axi, eyni yeməkdən biz də yedik, eyni şirə və sulardan biz də içdik. Bəs niyə bizə heç nə olmadı? Bəlkə Elməddinin adamları Tərvətin yeməyinə, ya da içkisinə dərman qatıblar, yaxud da qatdırıblar? Görünür, iki dəfə Danulduzu ilə getdiyi üçün ona nəsə etməyə risk etməyiblər. Amma sonra - tək gedəndə onu qaçırlılar. Mən də... Hə, mən də arxasınca çıxdım. Amma özünü görə bilmədim. Şalını kranın yanında görəndə isə çölə qaçıdım. Maşının yanına qədər gəldiyim yadımdadı. Amma sonrası... Lənət olsun, ondan sonrasıni xatırlamırıam. Belə çıxır ki, onlar polisə özləri xəbər veriblər və istəyiblər ki, mən ayılana qədər polis gəlsin və Tərvətlə məni bir yerdə tapsın, həm də bu qənaətə gəlsin ki, onu mən vurmuşam?! Yaxşı, bu axmağın ağılı kəsməyib ki, polis mənim onu vurduguma niyə inanmalıdır?! Bir də qız uşağı mənim burnumu necə sindirə bilərdi? Axx Uyğur, axx... Bəlkə də Uyğur ora gəlməsəydi, məsələ bu cür qəlizləşməyəcəkdi. Amma... Artıq gecdir. Uyğur silahı ya yerdən, ya da mənim əlimdən götürüb. İkinci variant daha

real görünür. Yəqin elə ən böyük fədakarlığı da bununla edib. Ona görə silahı götürüb təslim olub ki, üstündə onun barmaq izləri olsun... Əclaf Elməddin! Bütün bunların heyfini səndə qoymayacam. Öncə intiqamımı alacam, sonra elə öz əllərimlə də polisə verəcəm. Hələliksə kef elə. "Qələbənin" dadını çıxar. Sonra gec olacaq. Çünkü burnundan gətirəcəm hamısını".

Bunları fikrindən keçirib əlini telefonə atdı, Elməddinə zəng eləmək istədi. Lakin dərhal da fikrindən daşındı: "zəng edəcəm, dişi pişik kimi üzümə hırıldayacaq. Başlayıb məni qıcıqladırmaq istəyəcək... Birinci Təravəti görməliyəm. Onunla sonra danışaram".

Qalxıb Kənanı səsləmək istəyirdi ki, o özü içəri girdi:

- Kənan, mənə qulaq asırdın?
- Bağışla, maraq mənə güc gəldi. Yəni deyirsən, bütün bunlar onun işidi?
- Hə, işimiz bir az mürəkkəbdir. Nə edəcəyimi bilmirəm. Indi isə gedək, Təravəti görmək istəyirəm.
- Gedək.

Yaşar durub geyinməyə başladı.

\*\*\*

"Görəsən, Təravət necədir? Dediklərinə görə pis deyil, bircə onu görə bilsəydim. O, yaxşı olmalı, sağalmalıdır. Mən həmin an fikir verdim. Güllə ürəyinin yanından keçmişdi. Ciyərinə heç nə edə bilməzdi. Çünkü çox soldan dəymışdı. Kaş

qaldırıb kürəyinə baxaydım. Onurğasını da görsəydim, ürəyim tam rahat olardı. Əgər əməliyyat deyilən kimi, uğurlu keçibsə, onda iki günə ayılmalıdır. Belə xəstələrdə ağrılar şiddətli olur və qan gec laxtalanır. Bu səbəbdən onları adətən müəyyən müddətə yuxuda saxlayırlar. Bəs Yaşar? O, indi ayılmış olar. Bəlkə artıq sərbəst gəzir də. Əgər təcili yardımın həkimləri qanaxmanın qarşısını vaxtında ala biliblərsə, deməli, təhlükə sovuşub. Yaşarın bəxti həm də onda gətirib ki, başından zərbəni boyu balaca adam vurub. Yaşarın boyu və çiyinləri imkan verməyib ki, zərbə daha tutarlı olsun. Yoxsa, həmin yerdən vurulan zərbə nəticəsində beyninə mütləq qan sızarı... Ayıldıldan sonra nə fikirləşib görəsən? Onu mənim vurduguma inanıbmı? İnanmaz, bilirom. Onun çöldə olması daha yaxşıdır. Ailəmizin, bacımın, hətta Danulduzunun da qayğısına qalar. Yəqin indi Ulduz ağlamaqdan birtəhər olub. Yazıq qız. Dərslərindən geri qalmasa yaxşıdır. Imtahanların yaxınlaşan vaxtıdır. Aman Allah, atam bacıma görə Bakıdadır. Halbuki özü də xəstəxanada müalicə olunmalıdır. Yəqin öskürək onu əldən salıb indi. Yaşarı görsəydim deyərdim ki, kişidən muğayat olsun. Anam səbrli və dözümlüdür. Amma yazıq arvad da qalacaq iki xəstə arasında”...

Gözlərini bir nöqtəyə zilləmiş Uyğur fikrində bir-bir hamı ilə danışındı. Gah qəzəblənir, gah kövrəlir, gah da acı-acı gülümsünürdü. Ona ən çox və pis təsir edən bacısının yaralı olması idi.

Bu dəqiqə bacısının başı üstündə aq xalatda özü olmaq, şəfqətli əlləri ilə özü ona şəfa vermək istəyirdi. Amma... əli-qolu bağlıydı. Gücü yalnız düşünməyə çatırıldı. Onu sıxan da elə bu idi. Yoxsa dostuna görə burda belə oturması onun vecinə də deyildi. Əksinə, dostunun naminə atdığı bu addımdan qürur duyur, özüylə fəxr edirdi: "Bəs dost-dosta nə gündə lazımdır?"

\*\*\*

- Nə fikirləşirsən, Dadaşov? Bir qərar verə bilmisən?

- Yox, rəis. On yeddi illik praktikamda heç vaxt belə çətinliklə üzləşməmişdim. Uyğur Həsənzadənin belə bir iş gördüğünə heç cür inanmırıam. Burda nəsə başqa şey var. Bilirsiniz, mən onun həyatını şəxsən araşdırıldım. Çox gözəl insan və çox savadlı da həkimdir.

- Dadaşov! - Ayaqüstə, üzü pəncərəyə tərəf dayanmış polis rəisi, polkovnik Salmanov çevrilib tərs-tərs onun üzünə baxdı. - Duyğularınla işini bir-birinə qarışdırma. Cinayət, əksi sübut olunmayana qədər cinayətdir! Bu bir aksiomadır. Bir də, bəyəm savadı çox olan az qatil görmüşük?!

- Rəis, adam ömrünün on dörd ilini elmə, təhsilə sərf edib. Bu səviyyəyə çatmaq üçün min bir əziyyətə qatlaşıb. Ömrü boyu da insanlara yalnız şəfa verib və bundan zövq alıb. Indi elə bir insan

birdən-birə bu cür cinayəti necə törədə, güllə ilə necə adam vura bilər? Özü də bacısını?!

- Səni başa düşməyə çalışıram, Dadaşov. Amma yuxarıdan "rezultat" istəyirlər. Bir də bu adam üç gündür ki, bizdədir. Hər şeyi də boynuna alıb, daha nə istəyirik? Bir az da saxlasaq, elə biləcəklər ki, nə isə umuruq onlardan. Bizimkiləri bilmirsən? Getdikcə təzyiqi çoxaldacaqlar. Mən vəzifəmi və karyeramı heç nədən təhlükə altında qoya bilmərəm!

- Başa düşürəm, amma mən də işi yalandan bağlaya bilmərəm. Tələb, qanun öz yerində, axı bu həm də insan taleyi?!

- Yaxşı, filosofluq eləmə, de görüm fikrin nədi?

- Sizdən iki gün də vaxt istəyirəm!

- Olmaz! Sabah günortaya verməliyik!

- Cənab polkovnik, vaxtı təhqiqat başa çatana qədər uzada bilərik.

- Amma istədiyimiz qədər yox də! Yaxşı, mən bizim istintaq idarəsi ilə danışaram. İşi hansı müstəntiqə versələr, onunla danışıb prosesə kömək edərsən.

- Çox yaxşı olar.

- Düzdü, o qədər də asan iş deyil, amma çalışacam.

- Çox sağ olun, etimadınızı doğruldacam!

- Bir də xəbərdarlıq edirəm: duygularınla işi qarışdırma! Yoxsa özünlə bərabər məni də yandırarsan.

- Arxayı olun!

- Yaxşı, get!

Dadaşov rəisin kabinetindən çıxdı. İstədiyinə nail olmuşdu. İndi bu fürsətdən istifadə edib şübhələrinə son qoya, əsl həqiqəti üzə çıxara bilərdi. Əmin idi ki, bu işin içində doğrudan da nəsə var.

Öz kabinetinə keçib rəfdən üstünə Uyğur Həsənzadənin adı yazılmış qovluğu götürdü. Kresloda oturub qovluğu qarşısına qoydu. Ucadan öz-özünə "İndi işə təzədən başlamaq lazımdır!" – deyib, əlləri ilə başını ovuşturduqdan sonra şəhər telefonu ilə dostu Yusifə zəng vurdu:

- Alo, salam qardaşım, necəsən?
- Ooo, salam Firudin. Sağ ol, sağlıqdır. Sizdə vəziyyət necədir?
- Sağlıqdır. İsləyirik də, yavaş - yavaş. Qardaş, səndən bir söz soruşmaq istəyirdim. Qızınızı əməliyyat edən cərrahvardı e....
- Hə, Uyğur həkim! Uyğur Həsənzadə!
- Ay sağ ol. Necə adamdır, necə həkimdir?
- Dəhşət insandı. Eşitmışdin də məktəbdə soba partlayanda Gülnarın nə günə düşdüyüünü?! Hamımız əlimizi üzmüşdük ondan. Haralara aparmadıq? Çox şükür Allaha ki, Uyğur həkimi bizim qabağımıza çıxartdı. Uşağı elə müalicə elədi ki, elə bil heç nə olmayıbmış.

Dostu telefonda Uyğurun insanı keyfiyyətlərindən, səmimiyyətindən, ürəyinin genişliyindən və təmizliyindən danışdıqca, Dadaşov razılıqla başını tərpədirdi.

- Sənə də məsləhət görürəm, həkim lazımsa, onu tap.

- Yox, elə-belə, başqa bir məsələylə bağlı bəzi detalları dəqiqləşdirmək istəyirdim. Sağ ol qardaş, uşaqların üzündən öp, Məlahət bacıya salam de.

Dəstəyi yerinə qoyduqdan sonra Dadaşov başını buladı: "Gəl indi duyğularını qarışdırma". Sonra mobil telefonu ilə başqa bir nömrə yiğdi...

\*\*\*

- Yaşar, təhqiqatçı gəlir, səni görmək istəyir.  
- Indi - axşam vaxtı? Allah xeyir eləsin. Qoy gəlsin.

- Bir saata gələcək.  
- Maraqlıdır. Görmüşük ki, təhqiqatçı gələr, şəstlə qapını açıb içəri girər, "mən təhqiqat aparıram" deyər. Bu isə bizdən icazə istəyir, niyə? Nə qədər ki, gəlməyib, gedək mən Təravəti görüm. Yoxsa, ürəyim partlayacaq.

Kənan Yaşara kömək etmək istədi. Amma onun tərs-tərs baxdığını görüb əlini geri çəkdi və onlar birlikdə yuxarı mərtəbəyə qalxdılar.

Təravətin yatdığı palatanın qarşısında heç kim yox idi. Yaşar təəccüblə Kənanın üzünə baxdı. O isə:

- Yəqin bufetə düşüblər, - dedi. – Neçə vaxtdı acsusuz, ayaqüstədirilər.

Qapiya yaxınlaşdıqca Yaşarın ürəyi daha sürətlə vururdu. Pəncərənin önündən keçəndə içəri baxmağa cəsarət eləmədi. Qapiya çatanda isə əvvəlcə başını qaldırıb bir anlığa göyə baxdı.

Yalnız dodağının altında nə isə deyəndən sonra – deyəsən, dua edirdi - içəri girdi. Təravət hələ ayılmamışdı. Onun başında yaşıl rəngli nazik tibbi sellofan papaq vardi. Üstünə də yaşıl adyal salınmışdı. Yaşar göz yaşlarını saxlaya bilmədi. Onu bu vəziyyətdə görəndə Kənan da doluxsundu. Amma tez özünü ələ aldı:

- Sən işində ol, mən burdayam – deyib, dəhlizə çıxdı.

Baş açmaq olmurdu, Yaşar özüylə danışır, yoxsa Təravətlə: "Yaşıl mələyim, bağışla məni... And içirəm ki, bunun qisasını onda qoymayacam. İnan, səni bu vəziyyətdə görmək mənim üçün ölümdən də betərdi!"

Dəhlizdə ayaq səsləri eşidildi. Kənan dönüb baxanda Namiq Xanım arvadın qoluna girərək onu Xəlil dayının dincəldiyi otağa tərəf gətirirdi. Təravət yatan palatanın önünə çatanda birdən içəridə Yaşarı gördü. Və gördüyü ilə onun üstünə cumması bir oldu :

- Sən nə üzlə bura gəlmisən, əclaf? Rədd ol burdan!

Yumruğunu düyünləyib Yaşarı vurmaq istəyəndə Kənan özünü yetirib, onu kənara itələdi. Namiqin zərbəsi boşça çıxdı. Xanım arvad araya girdi:

- A bala, qurban olum, sakit olun. Namiq utanmırısan? Əl-qolunu yiğişdir!

- O burda bu əclafa görə yatır! O olmasayı...

- Salam, necəsiniz? – Yaşar ona məhəl qoymayaraq Xanım arvadla əl tutdu. Xanım arvad da onu qucaqlayaraq üzündən öpdü:

- Saň ol, oğlum. Dua edirik. Bıy, burnun nə yaman gündədi, a bala?! Həkim icazə verib ki, gəzirsən? Bəlkə olmaz? Gəl otur burda.

Xanım arvad Yaşarın qolundan tutub stulda oturtdı. Sonra özü üçün də stul çəkdi. Ona məhəl qoyulmadığını görən Namiq dişlərini qıçayıb, heç nə demədən Yaşara tərəf barmağını silkələdi və əsəbi şəkildə pilləkənlərlə aşağı düşdü. Onun yekəxanalığı və ədəbsizliyi Kənana yer eləmişdi. Ona görə də arxasında gedib, ona qulaqburması vermək istədi. Amma Yaşar imkan vermədi:

- Kənan dəymə, qoy getsin. Nə deyir, düz deyir. Təravət həqiqətən də mənim ucbatımdan burdadır.

- Ona fikir vermə, oğlum. Tərişi çox istədiyindəndi. İki gündür ki, nə yemək yeyir, nə də yuxu yatır. Onun Bakıya gəlməsini istəmirdi. Odur ki, bizi günahkar sayır. "Siz niyə qoydunuz Bakıya getsin ki, indi də belə oldu?" – deyir.

Namiqin hərəkətlərindən, Xanım ananın dediklərindən Yaşar bu qənaətə gəldi ki, onun Təravətdə gözü var: "Yəqin elə üstümə də buna görə cumurdu". Əslində isə Namiqi cinləndirib özündən çıxaran Təravətin Yaşarı sevdiyini bilməsi idi. Təravət onun evlənmək təklifinə hər dəfə məhz Yaşara görə razılıq vermirdi. Namiq bunu öz araşdırmları nəticəsində sonradan öyrənmişdi və o vaxtdan da ona rəqib kimi nifrət edir, kin bəsləyirdi. Bu hadisə də elə bil onun bəxtindən baş vermişdi. Ona elə gəlirdi ki, bundan sonra Təravət Yaşara nifrət edəcək və

onun evlənmək təklifinə "yox" deməyəcək. Namiq bu hadisənin həm də Yaşargillə Uyğurgilin ümumi ailə münasibətlərinə son qoyacağına da şübhə etmirdi. Amma indi başa düşdü ki, heç də elə deyilmiş. Ona görə də, necə deyərlər, hirsindən zəncir çeynəyirdi...

Yaşarın fikri başqa yerdə olduğu üçün onu o qədər də ciddiyə almadı. Xanım arvad onun gözlərinin dolduğuunu görəndə özü də kövrəldi:

- Belə eləmə oğlum, içimizdə ən qüvvətli səni bilirik. Sən də belə edib bizi ümidsizləşdirmə.
- Bağışla, Xanım ana! Birdən-birə...
- Yaxşı, bəsdi. Yadında saxla, gecənin ən qaranlıq vaxtı, səhərə ən yaxın olan vaxtıdır. Az qalib, günəş çıxar, bütün bu qaranlıq başımızdan çəkilər, inşallah.

Xanım arvad başa düşürdü ki, Yaşar acizliyindən ağlamır. Onu ağladan sevdiklərinin qarşısında bu qədər utanc vəziyyətə düşməsiydi.

- Xəlil dayı hardadı?
- Yatıb, yorğun idi. Sağ olsun həkim, o otağı onunçun o ayırtdırıb.
- İstəyirsiz Kənan otursun burda, gedib bir az siz də yatın.
- Yox, yox. Allah razi olsun, bala. Siz gedin, işinizdə olun. Mən yatmışdım, təzə durmuşam...

Yaşar ayağa durdu:

- Yaxşı! Əgər bir şey lazım olsa...
- Sağ ol, Allah köməyin olsun.
- Tez-tez gəlib baş çəkəcəm. İndi polis gələcək, ona görə gedirəm.

Onlar pillələrə tərəf gedəndə arxadan Namiqin səsi eşidildi:

- Dua elə ki, ona bir şey olmasın. Yoxsa nə edəcəyimi özüm də bilmirəm.

- Əllərim göylərdədi, Namiq. Narahat olma, insallah, heç nə olmaz.

Kənan isə hırslı başını buladı: "Dərədə qurd az idi, biri də bu yandan çıxdı"...

Palataya qayıdırıb təzəcə oturmuşdular ki, polis mayoru formasında bir nəfər qapını döyüb, cavab gəzləmədən içəri girdi:

- Axşamınız xeyir! Allah şəfa versin, qardaş!

- Salam, xoş gördük, buyurun keçin!

İçəri girən kimi onun rəsmiyyəti bir kənara qoyub "qardaş" deməsi onlara təəccüblü gəldi. Bunu təcrübəli təhqiqatçı da hiss elədi. Ona görə də aradakı gərginliyi daha da yumşaltmaq istədi:

- Təəccüblənməyin. Mən burası həqiqətən də, qardaş kimi gəlmışəm. Özü də axşam, yəni işdən sonra. İlk öncə narahat elədiyimə görə üzr istəyirəm. İkincisi, icazə versəydiniz, bir neçə dəqiqə vaxtınız alardım.

- Özünüz dediniz axı, qardaş kimi gəlmisiniz. Buyurun, əyləşin burda. - Yaşar onun üçün stul çəkdi. - Əlimizdən nə gəlir, etməyə hazırlıq.

- Cox sağ olun. - Dadaşov yerini rahatlayıb sözünə davam etdi. - Yaşar bəy, sizi demək olar, bütün Bakı tanır. Sayılıb-seçilən iş adamlarından birisiniz. Sizə bizim də böyük hörmətimiz var. Necə halallıqla işlədiyiniz də hamiya məlumdur. Bu sözləri eynilə Uyğur həkimə də aid etmək olar. O, mənim dostumun

qızını ölümdən qurtarıb. Bəlkə də bunların məsələyə dəxli yoxdur. Amma onları deməyim də təsadüfi deyil. Mən Uyğurun işini aparan təhqiqatçıyam. Telefonda demişdim: mayor Firudin Dadaşov. Məsələ ondadır ki, mən bu cinayəti Uyğurun törətdiyinə inanmırıam. Siz ifadənizdə heç nəyin yadınıza gəlmədiyini demisiniz. Məni səhv başa düşməyin, Yaşar bəy, burası sizdən ifadə almaq üçün gəlməmişəm. Uyğurla aranızdakı münasibəti çox gözəl bilirəm. Sadəcə xahiş edirəm ki, müəyyən məsələlərdə mənə kömək edəsiniz. Mənə elə gəlir ki, burda ya Uyğur tərəfdən, ya da siz tərəfdən üçüncü adamın iştirakı var. Yəni demək istədiyim odur ki, əgər biz indi Uyğura kömək etməsək, sonra gec olacaq, artıq "yuxarıdan" da işi yekunlaşdırmağı tələb edirlər. Mən başa düşürəm, arada elə şəxsi məsələlər ola bilər ki, – və mən əminəm ki, var – onu açıqlamaq məqsədə uyğun deyil. Amma yəqin nələrisə açıqlamaq da olar. İnanın, bu həm dostunuzun, həm də sizin xeyrinizə işləyəcək faktor olacaq. Uyğur tərslik edib heç nədən kiminsə güdazına getməməlidir. Bir də ona çöldə - azadlıqda daha çox ehtiyac var. Amma "icəri" düşsə, orda həmişəlik məhv olub gedəcək... Sizə demək istədiklərim bunlardı.

Yaşar onun dediklərinə təəccüb qarışiq heyranlıqla qulaq asırdı: "Bax, professionallıq budur! Gör necə incə məqamdan tutub?! Elə bil arada üçüncü adamın olduğuna yüz faiz əmindir. Halal olsun! Həm də hiss olunur ki, obyektiv,

insan adamdır və bizə doğrudan da kömək etmək istəyir. Lap yaxşı, elə bizə də bu lazımdı də!"

- Təşəkkür edirəm, cənab mayor...

- Firudin...

- Firudin bəy, nəyə əsasən bu qədər əmin danışırınız?

Dadaşov gülümsündü:

- Müəyyən qənaətlərim və təxminlərimvardı. Sizin aldiğiniz zərbənin izini görməyim isə onları bir az da möhkəmləndirdi.

- Anlamadım?

- Alnınızdakı iz. Hündürboy adamın vurduğu zərbəyə oxşamır. Uyğur isə uzunboyludur.

- Səmimiyyətinizə inandım. Təcrübənizə və peşəkarlığınıza da şübhəm yoxdur. Uyğura kömək etmək üçün əlimdən gələni edəcəm. Amma sizdən bir xahişim var. Əvvəlcə məni Uyğurla görüşdürü...  
- ...

\*\*\*

Yaşargil təcridxananın qarşısına çatanda gündüz saat on idi. Darvazadan içəri girib həyətə daxil olduqdan sonra yolun qalan hissəsinə o, tək davam etməli idi. İçəri keçdiyi iki dəqiqə deyildi, amma artıq buranın aurası onu sıxırdı: "Görəsən, Uyğur buranın havasına necə dözür?" Təbii ki, o "hava" deyəndə təkcə atmosfer hadisəsini nəzərdə tutmurdu.

Görüş üçün ayrılmış otağa çatanda onu içəri dəvət edib "gözləyin!" dedilər. Dəmir döşəməyə bərkidilmiş stullardan birində oturdu. Saniyələr, dəqiqələr elə ağır-ağır keçirdi ki, elə bil çoxdan burdaydı. Bir yandan da həyəcan. Uyğuru görəndə nə edəcəyini, nə deyəcəyini fikirləşirdi. Birdən ayaq səsləri eşidildi. Özünü toplayıb, ayağa durdu: "Gətirirlər!" Nəzarətçi Uyğuru içəri ötürüb qapını bağladı. Bir anlığa ikisi də çasdı. Hərəkətsiz dayanıb sual dolu baxışlarla bir-birilərinə baxdilar. Sanki neçə gün həsrətlə görüşmək arzusuya alışib-yanan bunlar deyildi. Nəhayət, Yaşar dözməyib, irəli yeridi. Onlar göz yaşlarını gizlətməyə çalışaraq bir-birilərinə sarıldılar.

Oturanda da sükütu Yaşar pozdu:

- Niyə belə elədin?
- Belə lazımlı idim!
- Özünü mənə görə...
- Heç nə demə. Sən mənim yerimdə olsaydın, eyni şeyi etməzdin?
- Bizi necə tapdın?
- Arxanca çıxdım. Danulduzu ayaqyolunda Təravətin şalından başqa heç nəyin və heç kimin olmadığını deyəndə şübhələndim. Maşının yanına gəldim, orda da yox idiniz. Zəng elədim, ağacların arasından telefonunun işığı görsəndi. Yaxınlaşanda birinci Təravəti gördüm... – Uyğur bu dəfə göz yaşlarını saxlaya bilmədi. Son sözləri deyəndə səsi də titrədi. – Əclaf onu düz sinəsindən vurmuşdu. Əvvəlcə elə bildim, keçinib. Amma yaxınlaşanda gördüm ki, nəbzi

vurur. Çənəsinə yaş pambıq lifləri yapışmışdı. Görünür, bihuşdarından istifadə etmişdilər. Ondan beş-altı addım sağda da sən yixilib qalmışdın. Silah da əlində.... Sağ əlində. Burnunu sindirmişdilər... - yenə qəzəblə dodaqlarını dişlədi. - Bütün bədənin qan içindəydi....

- Bəs polis...
- Deyəsən, özləri xəbər vermişdilər. Cox tez gəldilər.
- Kaş bu addımı atmayaydın!
- O zaman gözlərimlə uzaqdan sənin "gəminin" batdığını izləyəcəkdir, Yaşar. O əclaf da məqsədinə çatdığını düşünüb nəşələnəcəkdi. Yaşar qaşlarını düyünləyib Uyğuru dinləyirdi. Əzələləri elə gərilmüşdi ki, elə bil bu qəqiqə boğaz damarları partlayacaqdı. Qınayan olmasa, hönkürüb içini boşaldardı. Amma daxilində belə dostu olduğuna görə qəribə bir qürur hissi də baş qaldırmışdı: "Deməli, Uyğur özünü həqiqətən də mənə görə fəda etmək istəyir! Elə belə də bilirdim!"
- İstədiklərinə nail ola bilmədilər, sən eşikdə - azadlıqdasan. Bilirəm ki, lazım gəlsə valideynlərimə, Təravətə, hətta Ulduza belə dayaq dura bilərsən.
- Uyğur...
- Sözümü kəsmə, Yaşar. Sən bu işin altından qalxacaqsan, buna əminəm. Amma mənim əlimdən heç nə gəlməzdidi. Olsa-olsa, hər şeyi kənardan seyr edəcək və əzabdan qovrulacaqdım. Mən həkiməm. Bir xalatım və iki-üç dənə alətimlə hər yerdə eyni işi görə bilərəm.

Lap nə qədər "yatsam" da, çıxanda yenə eyni işi görəcəm. Amma sən fərqlisən. Sən bura düşsən, tikdiyin bütün "saraylar" çökər. Bunları eşitdikcə burda sən özün də çökərsən. Çıxanda da hər şeyi gərək təzədən, sıfırdan başlayasan. Onların planlarının ana xətti elə bu deyildimi? Məqsədləri sənin kürəyini yerə gətirmək deyildimi? Amma qoy indi şahid olsunlar ki, sənin arxan yerə gəlməzdir! Sən isə... Heç olmasa, bundan sonra diqqətli ol!

- Uyğur, sən...sən əsl dostsan... - Yaşar onu qucaqladı və artıq o da özünü saxlaya bilməyib hönkürdü. Uyğur onu sakitləşdirmək istədi:

- Yaxşı, bəsdi. Cöldə belə sentimentallıq eləmə. - Sonra mövzunu dəyişdi. - Təravət necədir? Ayılıbmı?

- Hələ yox. Amma yaxşıdır. Narahat olma, təhlükə geridə qaldı.

- Bilirdim ki, yaxşı olacaq.

- Ona günün görsədəcəm, qardaş! Bunların əvəzini yerdə qoymayacam!

- Qətiyyən, Yaşar! Qaş qayırdığın yerdə vurub göz çıxartma! Məndən ötrü də qətiyyən narahat olma. Nə qədər verirlər-versinlər "yatmağa" hazırlam. Yenə deyirəm, qisas söhbətini saxla. Əsəblə qalxan, zərərlə oturar deyiblər. Allah eləməsin, sən də bura düşsən, hamımız batırıq... Növbətçi qapını araladı və Yaşara saatı göstərdi. Yəni, "vaxt bitdi!"

Onlar ayağa qalxıb yenidən qucaqlaşdlar. Kapıdan çıxarkən Uyğur geri çevrildi:

- Səndən bir xahişim də vardı: Atamın dərmanları...

- Özünü eşikdə bil, Uyğur!

...Çöldə Yaşarı Dadaşov və təcridxananın rəisi gözləyirdilər. Onlar göstərdiyi köməyə görə rəisə təşəkkür edib, Kənanın maşınına tərəf getdilər. Kənan Yaşara görə narahat idi:

- Qardaş, sən keç arxada uzan. Bayaqdan ayaq üstəsən.

Yaşar arxada yarıuzanmış halda oturdu. Əslində həkim onu buraxmırıldı, amma Yaşar bunun vacib olduğunu bildirib, təkidlə bir saatlıq icazə almışdı...

Dadaşov qabaqda oturub yerini rahatlayandan sonra Yaşar köynəyinin altından çıxardığı səsyazma cihazını ona uzatdı. Amma dərhal da əlini geri çəkdi:

- Bunu sizə indi verməyəcəyəm, Firudin bəy. Sizdən üç gün möhlət istəyirəm.

- Baxın, vaxtimız çox azdır.

- Üç gün! Sonra əsl cinayətkar da üstündə, sizə qaytaracam!

- Yaşar, onsuz da sən bilirsən ki, mən bundan sübut kimi istifadə edə bilmərəm. Əksinə, bilsələr, içəri gizli cihaz keçirdiyim üçün məni cəzalandırırlar. Bu mənə nə edəcəyimi planlaşdırmaqdə bir növ yol göstərəcək, vəssalam.

- Əvvəlcə mənə, sonra sizə! Narahat olmayın, üç gün. – Barmaqları ilə üç rəqəmini göstərib, başını oturacağa dayadı.

Dadaşov xəbərdarlıq edirmiş kimi dedi:

- Məndən xəbərsiz heç nə etmə. Çox təhlükəli, xoşagəlməz şeylər ola bilər.

- Sizsiz heç nə etməyəcəm. Qərarları bir yerdə verəcəyik!

Daha sonra əlindəki cihaza baxıb, Uyğurla danışırkış kimi: "Əziz qardaşım, nəyin bahasına olursa-olsun, hətta yerimizi dəyişmək hesabına olsa belə, qoymaram orda çox qalasan. Sadəcə, bir az döz!" – dedi...

\*\*\*

Yaşar palatada təkcə uzanıb, səhər Uyğurla olan görüşü barədə düşünürdü. Indiyə qədər bir-birilərinə çox "canım sənə qurban olsun" demişdilər. Amma indi Uyğur bilə-bilə gedib "icəridə" oturmaqla bunu faktiki olaraq əməli ilə də sübuta yetirirdi. Indi növbə Yaşarda idi. O, Uyğuru ordan çəkib çıxarmalıydı. Bunu indiki halda özü üçün bir nömrəli borc-vəzifə hesab edirdi.

Amma...Bilmirdi nə etsin, birinci nədən başlasın? Əsas planı, Elməddini polisə düzgün ifadə verməyə məcbur eləmək idi. Amma bunu necə edəcəkdi? Təbii ki, ya zorla, ya da ki, xoşluqla. Başqa çıxış yolu da yox idi. Bəs hansı variantdan istifadə etməli? Bunların hansını bacarar? İstənilən pulu ortaya qoymağın hazırlığı ididir. Təki istədiyi nəticə alınsın. Elməddin istənilən halda cəza çəkəcək. Ancaq xoşluqla heç kim gedib təslim olmaz. Elməddin isə bunu qətiyyən

eləməzdi. Cihaza yazdıqları da işinə yaramazdı. Əsas məsələ odur ki, Elməddinin günahını sübut edə biləcək başqa bir dəlil tapsın. Hazırda əldə nə vardısa, hamısı Uyğurun əleyhinə idi...

Səhər açılandan isə Dadaşovun məsləhətlərini götür-qoy etməyə başlamışdı. İstəmirdi polislə əlaqəli bir şey eləsin. Amma onu da başa düşürdü ki, hara fırlatsa, nəticədə yenə onların köməyinə ehtiyacı olacaq. Bir sözlə, suallarla baş-başa qalmışdı. Artıq bu suallar ona ağırlıq etməyə başlayırdı. Vəziyyətdən çıxmaq üçün digər yollar, vasitələr axtarmaq istəyirdi ki, telefonu zəng çaldı. Ekranda "Axmaq" sözünü görəndə yerindən dik atıldı. Və telefonu açmağı ilə bağırmağı bir oldu:

- Şərəfsiz, səni gəbərdəcəm!
- Ay salamməleykum! O dəqiqə əsəbiləşmə də...
- Sənin ləyaqətin, şəxsiyyətin yoxdur, bir qram da yoxdur!
- Yaxşı deyinmə, yekə oğlansan. Bax, burnunu qırdıq, bundan sonra sənə "boksyor" deyəcəm. Ha-ha-ha! Necədi burnun?
- Sənin adamlığın yoxdur heç. Bundan sonra da çətin ki, olsun.
- Pahoo... Deyəsən, hələ ayılmamışan, narkozun çox olub?
- Başqasını bu işə qarışdırılmamalıydın!
- Başqası bu işə qarışmayıyadı də! Ya da sən tək gəzəydin. Tək qorxursansa, gəl, mənimlə gəz! Şərik deyilik? Ha-ha-ha!
- Səni gəbərdəcəm, əclaf!

- Olar, olar. Haçan ürəyin istəsə. Problem yoxdu. Amma məncə, necə deyərlər, "buruna burunla" işi bitirdik. Bəlkə indi dost olaq?!

- Yox, əclaf, heç nə bitməyib! Səni...

Artıq gec idi. Elməddin telefonu bağlamışdı.

Yaşar hirsindən nə edəcəyini bilmirdi. Telefonu yerə çırpmaq istəyirdi ki, qapı açıldı. Tibb bacısı ona günortaya yeməyi gətirmişdi:

- Gözlədim, gələn olmadı. Ona görə də özüm gətirdim.

- Sağ olun, amma mənim heç iştaham yoxdur.

- Yeməlisiniz. Bir azdan sistem vurulacaq sizə. Bu gün yeyin, sabah isə... sabah özünüz bilərsiniz.

- Necə yəni?!

- Necəsi odu ki, sabah çıxırsınız. Deməli, artıq yaxşısanız...

- Doğrudan? Ay sizi xoşxəbər olasınız! Bir az da burda qalsaydım, dəli olardım yəqin. - Bunları deyib, əlini qaşığa uzatdı. - Bax, indi sizin xətrinizə yeyərəm...

Yaşar "bir az da burda qalsaydım, dəli olardım" sözlərini təsadüfən demirdi. Çünkü burda qaldığı müddətdə heç nə edə bilməyəcəyini yaxşı bilirdi. Ona görə də səhhətinin artıq xəstəxanadan çıxmasına imkan verdiyini eşidəndə həqiqətən də sevindi...

Yeməkdən sonra Təravətin yatdığı palataya qalxdı. Xanım arvad oturduğu yerdə fikrə getmişdi. Hiss olunurdu ki, yuxusuzluq onu əldən salıb. Yəqin içəri girən olduğunu da buna görə

hiss eləmədi. Yaşar əlini ehtiyatla onun çiyninə toxundurub:

- Gedin, bir az istirahət eləyin, yorulmusunuz - dedi. - Mən burdayam.

Xanım arvad diksinən kimi oldu:

- Bıy... Bağışla, sən Allah. Amma yuxsuzluqdan deyil, deyəsən, yenə təzyiqim yenib. Doğrudan, bir az uzansam, pis olmaz. Amma sənə əziyyət olar...

- Heç bir əziyyəti-zadı yoxdu. Mən yaxşıyam artıq. Səhər də çıxıram, inşallah.

- Eləmi?! Nə yaxşı?! Dayan görüm, eşitdim Uyğurun yanına...

- Hə, yaxşdı. Sizə salamı var. İnşallah, lap yaxın günlərdə o da sizin yanınızda olacaq. Narahat olmayıñ.

- Allah köməyin olsun, bala. Xəstələnib eləməyib ki?

- Yox-yox, lap yaxşıdır...

- Sağ ol, bala. Şükür Yaradanın kəramətinə, min şükür...

Xanım arvadı yola salandan sonra Yaşar pəncərənin qabağında, Təravətin çarpayısının baş tərəfində oturdu. Düzdü, ona sabah çıxacağını demişdilər. Amma hələ də burnunda şiddətli arğı hiss edirdi. Bununla belə, özündən çox Təravət barədə düşünür, onunla bağlı hər anı yaddaşında canlandırmağa çalışırıdı. Lakin dəhlizdən gələn ayaq səsləri onu düşüncələrindən ayırdı. Dönüb qapiya tərəf baxdı. Maarif həkim idi. Bu dəfə yanında başqa tibb bacısı vardı. Həkim zəruri prosedurları yerinə yetirəndən sonra başının

işarəsi ilə Yaşarı çölə çağırıldı. Yaşar təəccübləndi, bir anda ürəyinə yüz cür fikir gəldi: "Görəsən noolub? Bəlkə..." Onun əhvalının qəfil dəyişməsi həkimin gözündən qaçmadı:

- Gəl, gəl, - dedi. - Qorxma! Otur burda. Ümumiyyətlə, hələlik gəzməyib, otursan yaxşıdır.

- Sağ olun, həkim. Amma mən özümdən çox, Təravətdən nigaranam.

- Ondan nigaran olma, yaxşıdır. Iynə də vurduq. Yəqin bir azdan ayılar. Ayılan kimi tez bizə xəbər ver. İstəsən, o düyməni də basa bilərsən. – Əli ilə çarpayının baş tərəfində, divarda yerləşdirilmiş qırmızı düyməni göstərdi. – İçəri də səndən başqa heç kim girməsin.

- Oldu həkim, oldu.

- Nişanlıın qüvvətli qızdır. Həyatda da belədir? "Nişanlıın" sözünü eşidəndə elə bil ürəyindən hərarət qarışq bir üzütmə keçdi. Amma tez də özünü toplayıb:

- Hə, hə! Çox iradəli qızdır, - dedi.

Maarif həkim gülümsəyib getdi. Yaşarın öz palatasında özünü inamlı və hər şeyə qadir şəxsiyyət kimi aparması, burda isə əksinə, utancaq aşiq kimi nə edəcəyini bilməməsini biruzə verməsi ona ləzzət eləmişdi...

Iynəni vurduqdan sonra tibb bacısı da palatadan çıxdı. Artıq Yaşar Təravətlə tək qalmışdı. Stulu çəkib oturandan sonra Təravətin əlini əllərinə aldı: "Bağışla məni, yaşıl mələyim! Sənə layiq olduğun sevgini yaşada bilmədim. Sənə istədiyin kimi sevgili ola bilmədim. Saf, təmiz sevgini mənə xərclədin, mənsə qarşılığını verə bilmədim.

Ümumiyyətlə, sənə cəfadan, zülüm dən başqa heç nə yaşatmadım. Bu olanlardan sonra sənin üzünə necə çıxacağımı da bilmirəm... Sevdiyin adama "səni sevirəm" deyə bilməməyin, onun səsini eşitməkdən belə məhrum olmağın nə demək olduğunu mən yaxşı bilirəm. Bütün bunların alov şamı əridən kimi insan ömrünü əridib yox etdiyini də həmçinin. İki il idi ki, mən də şam kimi əriyirdim. Axırıncı dəfə səni görəndə mənə elə gəldi ki, artıq həsrət bitdi. Amma... mən özüm bitdim, Təravət! Bilirəm, mənim üzümdən burda - bu gündəsən. Elə ona görə də "bağışla məni" demək istəyirəm, amma deyə bilmirəm! Bacarmıram! Haqqım da yoxdur! Bilirəm ki, günahlarım bağışlanılmayacaq dərəcədə böyükdür"...

Birdən hiss elədi ki, Təravət onun əlini sıxdı. Cəld ayağa qalxdı. Özünü toplayıb həkimin göstərdiyi düyməni basmaq istədi. Amma Təravətin nə isə demək istədiyini görüb dayandı. Qızın dodaqları titrəyirdi. Yaşar əyilib onun nə demək istədiyini soruşdu. Təravət "Yaşar! Yaşar!" deyirdi. Birdən o, Təravətin həm də ağladığını gördü və dərhal da həmin düyməni basdı...

Maarif həkim içəri keçib aparatlara diqqət yetirdi. Sonra əli ilə Təravətin nəbzini tutub Yaşara işaret ilə:

- Gözün aydın, - dedi. - Hər şey qaydasındadır, nişanlıın beş-on dəqiqəyə tam özünə gələr.

Tibb bacısı əlindəki salfetka ilə Təravətin göz yaşlarını silirdi. Maarif həkim salfetkanı onun əlindən alıb Yaşara uzatdı:

- Sən davam elə. Amma onu çox yorma. Çalış ki, olub-keçənləri yadına salmasın. Yaxşı şeylərdən danış, məsələn, evlənəcəyiniz gündən, gələcək uşaqlarınızdan... Oldu? Əlavə bir şey də lazımlı olsa, düymə burdadı...

Yaşar sanki donub qalmışdı. Həkimin "evlənəcəyiniz gündən, gələcək uşaqlarınızdan" kəlmələri qulaqlarından getmirdi. Bu sözlərdən həm də utanmışdı elə bil... Özünü toplayıb həkimin verdiyi salfetkanı dörd bükdü və ehtiyatla Təravətin gözünün altını silməyə başladı...

Bir neçə dəqiqədən sonra həkimin dediyi kimi, Təravət gözlərini tam açdı:

- Yaşar?!
- Təravət!
- Mən...
- Danışma, sənə danışmaq olmaz. Gərək bir müddət özünü qoruyasan. Sənə yorulmaq olmaz!
- Yorulmaram, dayan...sənə sözüm var, birdən... sonra... deyə... bilmərəm.
- Yaxşı, ürəyin nə istəyir, de. Bəlkə könlündən bir şey keçir? Çəkinmə! De, bu saat tapım gətirim!
- Sənin günahın yoxdu, Yaşar... hər şeyi gördüm... səni vurduqlarını da gördüm.. Mən... mən... onda huşumu tam itirməmişdim...
- Sus, qurban olum. İndi bunların yeri deyil. Yaxşısı budu de görüm, özün necəsən?
- Yaşar!
- Can, Yaşar!
- Onlar səndən nə istəyirlər?!

- Həyatım, dedim axı, indi bu barədə danışmağın yeri və vaxtı deyil.

- Sənə bir şey olsa... Mən... mən yaşaya bilmərəm, Yaşar... - bu sözlərdən sonra Təravətin gözləri sözünə baxmadı. Onun ağlaması Yaşarı da kövrəltdi. Özünə toxtaxlıq verib sevgilisini sakitləşdirməyə çalışsa da, səsində açıq-aydın titrəyiş hiss olunurdu.

- Canım, ürəyim! - deyib, onun əllərini öpməyə başladı. - Qorxma həyatım, bizə heç nə olmayıacaq. Görürsən ki, burda - sənin yanındayam.

Təravət güclə də olsa, əlini qaldırıb onun göz yaşlarını silmək istədi. Amma Yaşar qiymadı. Onun əlini tutub öpdü, sonra da sinəsinin üstə qoyub razılıqla gülümsədi. Təravət yan-yörəyə boylandı:

- Bəs anam hanı, səhər elə bil burdaydı axı?!

- Sən çoxdan ayılmışan ki?!

- Səhər bir anlığa ayılmışdım deyəsən, anam pəncərənin qabağındaydı.

- Hmm... Bütün gecəni oyaq qalmışdır. Mən xahiş elədim ki, gedib bir az dincəlsinlər.

- Deməli, atam da burdadı... Sənin dediklərini eşidirdim....

Yaşar əvvəlcə Təravətin nə dediyini anlamadı. Amma birdən yadına nə düşdüşə, utanaraq başını aşağı saldı. Ona yalnız indi çatdı ki, bayaqdan ürəyində danışmırmiş. Amma özünü o yerə qoymadı :

- Yaxşı, sən uzan, mən gedib Xanım anaya xəbər verim. Neçə gündü sənin ayılmağını gözləyirlər.

- Yaşar!
- Eşidirəm.
- Bayaq dediklərin nəyə görə idi?
- Hansılar, gülüm?
- Niyə “məni bağışla” deyirdin? İtirdiyimiz o iki ilə görə, yoxsa... Yoxsa, bu hadisəyə görə?
- Elə hər ikisinə görə.
- Birincini yox, amma ikincini bağışladım...

Tərvətin burda da, bu vəziyyətdə də şıltاقlığından qalmaması Yaşara xoş gəldi. Bir də sevinirdi ki, Tərvət ayılar-ayılmaz sorğu-suala başlamadı. Özünü toxtaq tutmağı bacardı. Bir anlığa sevgilisi ilə fəxr elədi və qəfildən əyilib onun yanağından öpdü. Amma dərhal da peşman olubmuş kimi geri çekildi, elə bildi ki, yersiz hərəkət elədi, Tərvətin xətrinə dəydi. Ona görə də günahkar-günahkar sevgilisinə baxdı: “Bağışla, özümü saxlaya bilmədim”.

Tərvət isə... İncimək nədi, əksinə, deyəsən, Yaşarın cəsarətə gəlməsi onun ürəyindən olmuşdu. Gözlərini yumsa da çöhrəsində elə bir məmənunluq vardi ki, sanardin bütün dünyani ona bağışlayıblar. Elə xoşbəxt idi ki...

Yaşar onu o aləmdən ayırmağın günah olduğunu düşündüb, Xanım arvada xəbərə getdi...

Təxminən bir saat keçmiş bu xəbəri eşidən bütün qohumlar, tanışlar da ora yiğişmişdilər. Xanım arvadla Xəlil kişinin sevincini bölüşürdülər. Onların arasında Yaşarı uzaqdan tərs-tərs süzənlər də vardi, yaxınlaşıb onunla görüşənlər, şəfa diləyənlər də...

Maarif həkim xəstəni bir daha yoxlayıb palatadan çıxdı. Qohumlar, tanışlar Təravətin özü ilə də hal-əhval tutmaq üçün içəri doluşdular. Çəkdikləri əziyyətə görə onların hamisəna təşəkkürünü bildirən Təravət birdən elə bil nəyisə xatırlayıb, ətrafına təzədən göz gəzdirdi:

- Hamı burdadı, Uygurdan başqa. O hardadı bəs? Hamı bir-birinə baxdı. Ortalığa bir anlıq sükut çökdü. Təravət heç nə başa düşmədi:

- Niyə susdunuz? Çətin sual verdim?

Yaşar özünü qabağa verdi:

- Yox, niyə ki?! Neçə gündü başının üstündəydi. Dünən də saqlallaşmaq istəyirdi, amma sən hələ ayılmamışdin. Axşam təcili İsvəcrəyə uçdu. Orda bizim səfirin qohumunun əməliyyat olunmasında iştirak edəcək. Bir az əvvəl zəng eləmişdi. Dedi ki, Allah qoysa uzağı üç günə burda olacaq.

- Nə yaxşı! Burda nə var ki, bayaqdan demək istəmirdiniz?!

- Elə bildilər hirslənəcəksən ki, nəyə görə səni bu vəziyyətdə qoyub...

- Yox, niyə hirslənirəm ki?! Əksinə sevinirəm ki, qardaşım kiməsə şəfa verir. Özü də harda-harda, İsvəcrədə!

Palatadakı qohumların üstündən elə bil dağ götürüldü. Hamısı rahat nəfəs aldı və razılıqla Yaşara baxdı.

Təbii ki, Yaşar Təravətə həqiqəti deyə bilməzdi. Həkim qətiyyətlə tapşırılmışdı ki, onu həyəcanlandırmaq olmaz. Əməliyyat ürək nayihəsinin ətrafında aparıldığı üçün hər şey birbaşa ürəyə təsir edə bilərdi.

Amma nədən məhz "üç gün" dediyini özü də başa düşmədi: "Birdən üç günə Uyğuru ordan qurtara bilmədik, onda Təravətə nə cavab verəcəm?!"

İçəridəkilər çölə çıxanda Yaşar onlardan xahiş elədi:

- Uyğur barədə hələlik heç nə bilməsin. Ona qətiyyən həyəcanlanmaq olmaz...

Gələnləri yola salandan sonra isə Xanım arvad Yaşarı bir kənara çekdi:

- O nə "üç gün" idi a bala, dedin?

- Ana, narahat olma. Uyğur üç günün içində burda olacaq.

- Çox şükür, bala. Ürəyim rahatladı nə qədər. Allah sənə də şad xəbərlər qismət eləsin həmişə..

...Yaşar öz palatasında uzanıb fikirləşirdi: "Çox böyük bir məsuliyyətin altına girdim. İndi nəyin bahasına olursa-olsun, Uyğuru üç gün ərzində ordan çıxarmalıyam. Amma... necə?! Özün mənə kömək ol, ya Rəbbim!"

Sonra özü-özünə sanki ürək-dirək verdi: "Darıxma, hər şey yaxşı olar, inşallah! Hələ qabaqda bütöv üç gün var!"

\*\*\*

Elməddinin söz verdiyi üç gün isə artıq bitmək üzrə idi. Nə olur-olsun, sabah pulu çatdırımıydı. Əks-təqdirdə malı-pulu ilə bərabər, iş gördüyü adamların yanında birdəfəlik etibarını da

itirəcəkdi. Əlində isə nağd pul yox idi. Ona görə də potensial “bank” olaraq Yaşarı görürdü. Onun fikrincə, Yaşar, necə deyərlər, başı daşa dəydiyi üçün bu dəfə tərslik etməyib tələb olunan məbləği fikirləşmədən verəcəkdi. Üstəlik onu da fikirləşirdi ki, Yaşarın imkanlarının müqabilində “on iki min” heç nədir. Həm buna, həm də “ilk müqaviləni pozduğuna” görə imkan düşən kimi Yaşarı “cəzalandırıb” “summanı” iyirmi min manata qaldırmaq olar. Bir də, ilk həmləsi uğurla nəticələnmişdi axı! Bu isə onun aləmində o demək idi ki, Yaşar onun idarəciliyinə tabe olmalıdır.

Xəyallarında artıq Yaşarın bütün mülkünə sahib idi. Ona elə gəlirdi ki, bu qədər pulun içərisində istədiyi kimi yaşaya, insanlara istədiyi kimi hökm edə bilər:

- Ə, Ziyankar! Saat doqquz oldu, amma bu gədədən bir xəbər çıxmadı. Bəlkə zəng vurum, necə fikirdi?

- Əla! – Ziyankar əlindəki telefonu ona uzatdı...

\*\*\*

Kənan içəri girəndə Yaşar yatmışdı. Özü də, üstüaçıq. Əlləri dolu olduğu üçün qapını ayağı ilə astaca itələyib örtdü. Gətirdiklərinin bəzilərini stolun üstünə, bəzilərini isə dolabın siyirtmələrinə qoydu. Yaxınlaşış adyalı qaynının üstünə saldı. Elə bu vaxt Yaşarın telefonunun işığının yandığını gördü. Yaşar Tərəvətin yanında olarkən onu

səssiz rejimə keçirmiş, sonra da açmağı unutmuşdu. Kənan Yaşarın şirin-şirin yatdığını görüb onu oyatmaq istəmədi. Telefonu əlinə götürəndə ekranda "Axmaq" sözünü görüb, hırslı başını buladı: "Nə həyasız, utanmaz adamdı ə, bu?! Görəsən, indi nə istəyəcək?" Əvvəlcə telefonu açmaq istəsə də, sonradan "birdən Yaşarın acığına gələr" deyib, fikrindən daşındı. Telefon bir az da titrəyib dayandı. Amma heç iki dəqiqə keçməmiş yenə titrəməyə başladı. Bu dəfə də "Axmaq" idi. İndi SMS göndərmışdı. Kənan özündən asılı olmayaraq, onu oxumağa başladı: "Bir dəfə telefonu götürmədin, başına bir belə oyun gəldi. Eybi yox, indi də götürmə, noolar, amma dənizə atdiğın malların pulunu ver. Bir saat vaxtin var." Kənan qaşlarını düyünlədi. Bu vaxt yadına Yaşarın ona verdiyi tapşırıq düşdü: "Kazıma denən, bunları yiğsin maşına, aparib tullasın dənizə". Kənan isə hər ehtimala qarşı həmin malları şəhər kənarındaki anbarlarına yiğdirmişdi. İndi o cür tədbirli iş gördüyü üçün öz-özünə qürrələndi sankı: "Deməli, ayının min oyunu bu bir armudun başındadır. Noolar, sənin mallarını qaytararıq özünə, təki sən də bütün bu hoqqalarına son qoy". Tez yarı sevincək, yarı da əsəbi halda ona cavab yazmağa başladı: "Bir saatdan sonra səni şəhər kənarındaki "Ovoşnoy" bazada gözləyirəm". Sonra da səbirsizliklə telefona baxaraq cavab gözləməyə başladı. "Axmaq" da cavabı çox gözlətmədi: "Bax belə. Axır ki, yola gəldin. Düz deyirmişlər ki, üzüyola adamsan. Gözləyəcəm, amma gələndə artıq-əskik

hərəkətlərə yol vermə. Yoxsa yenə peşman olarsan. Yəqin başa düşürsən də, nə demək istəyirəm?!” Kənan sevindi. Üzünü şirin yuxuda olan Yaşara tutub: “Sən yat qardaş, ayılanda görəcəksən ki, hər şey bitib. İndi mən bilirəm neyləyəcəm!”- dedi və palatadan çıxdı...

\*\*\*

- Ə, Ziyankar! Bu gədə neyləmək istəyir belə? Bizi ora niyə çağırıldı?
- Nə bilim, vallah?! Zəng elədin, götürmədi. Amma SMS-inə cavab yazdı. Yanında polis-molis olmasın?!
- Gic-gic danışma ə! Polis olsaydı elə açardı ki, onlar da qulaq assınlar də. Başından yekə hoppanmaq istəyir bu. Yüz faiz! Bizə tələ-zad hazırlamaq istəyir yəqin. Amma biz bu tələyə düşməməliyik. Sən onlardan qabaq ora bir-iki uşaq göndər ki, hər şeyi yoxlaşınlar. Qoy hər ehtimala qarşı sənin maşınınla getsinlər. Polis-molis gəlsə, əvvəlcədən xəbərimiz olsun...
- Oldu! Bu dəqiqə göndərirəm İsmayılgili. Elməddin əllərini arxasına qoyub otaqda gəzişə-gəzişə öz-özünə danışmağa başladı: “Ya bu biznən əylənmək istəyir, ya da qurd ürəyi yeyib. Ola bilər ki, polislə gəlsin? Nə isə... uşaqlar ordadı. Polis gəlsə, xəbərimiz olacaq”. Hər şeydən görünürdü ki, Elməddinin onunla görüşə kimin gələcəyindən xəbəri yoxdur. Görəsən, Yaşarın yerinə Kənanın gəldiyini görəndə neyləyəcəkdi?!

Kənan maşına oturduqdan sonra sürətlə xəstəxənadan uzaqlaşdı. İndi beynində bircə fikir vardı: bu situasiyadan necə çıxmalo: "Yaşar mənim təkcə qaynım deyil, həm də dostum, sirdaşımıdır. Şirkətin bütün işlərini birlikdə aparırıq. Nə edirsə, mənim də xəbərim olur... Malları tullayacam üstlərinə, canları çıxsın, götürüb rədd olsunlar və Yaşarı sakit buraxsınlar. Bu zibil mallardan ötrü başımıza daha nə iş qaldı gəlməsin?! İndi yəqin elə fikirləşir ki, onun mallarını həqiqətən də tullamışıq. Bəlkə bütün bu hoqqaları da ona görə törədib? Amma baxıb görsə ki, hər şey yerli-yerindədir, onda ürəyi yerinə gələr yəqin. Bununla da hər şey bitər, qara buludlar da başımızdan yox olar".

Kənan anbara çatdıqdan sonra malları necə verəcəyi və Elməddindən qurtulduqları xəbərini Yaşara necə çatdıracağı barədə düşünməyə başladı.

\*\*\*

Yaşar oyananda otaqda heç kim yox idi. Saat ona iyirmi dəqiqə qalırdı. "Deyəsən, çox yatmışam" düşünüb, ayağa qalxdı. Ətrafına göz gəzdirəndə stolun üstündə onun tapşırığı ilə Kənanın aldığı şeyləri gördü: "Yaxşı, bəs özü hanı? Görəsən, hara əkilib yenə?!" Başını yelləyib, güldü. Fikirləşdi ki, Kənan yəqin uşaqlara baş çəkmək üçün evə gedib. Çünkü son söhbətlərində də imkan düşən kimi evə baş

çəkəcəyini demişdi. Əl-üzünü yuduqdan sonra çantaları eşib, nə isə axtarmağa başladı. Sellofana bükülmüş tək ağ qızılğülü götürüb diqqətlə baxdı. Sonra geyinib, əynini səliqəyə saldı. Otaqdan çıxıb Təravətin yanına, yuxarı mərtəbəyə qalxdı. Dəhlizə çatanda gülü arxasında gizlətmək istədi ki, görən olmasın. Amma ətrafda heç kim olmadığından buna ehtiyac qalmadı. Yaşar asta-asta pəncərəyə yaxınlaşdı. İçəri boylananda... gördüklərinə inanmadı: birinci dəfə eşqini elan edəndə Təravətə bağışladıği, üstündə ürək təsviri olan saç sancağı onun əlindəydi. Təravət sancağa baxa-baxa öz-özünə nəsə danışındı. Kim bilir, bəlkə də özüylə yox, elə Yaşarla danışındı? "Deməli o, xatırələrimizi silməyib. Sevgimizi unutmayıb. Onu həmişə yaşadıb". Yaşar məmnun görkəm alıb, astadan öskürdü və içəri girdi. Təravət tez əlindəkini yastığın altında gizlətdi.

- Axşamın xeyir!
- Salam, nə qəşəng güldü bu?!
- Sənin qədər qəşəng olmasa da, gərək bağışlayasan. Bunu bura qoyuram ki, baxıb sənin gözəlliyyindən nümunə götürsün...Yaxşı, zarafat bir kənara. De görüm, necəsən? Ağrımırsan ki?
- Yox, yaxşıyam. Amma hündürdən danışanda, bir də tərpənəndə elə bil sinəm sancır.
- Sən də nə tərpən, nə də ucadan danış. Məcbur eləmirlər ki?!

- Baş üstə! Amma... elə bilmə ki, səninlə barışmışam... Belə danışmağıma baxma.
- Yüz faiz?
- Beş yüz faiz!
- Yaxşı, bəs onda yastığın altındaki nədir?
- Hansı yastığın? - Təravət qızaran kimi oldu. Əmin idi ki, Yaşar onu görməyib, demə, yanılıbmış.
- Başının altındaki yastığın. Orda elə bil ürək döyüñür. Aşağıdan da onun guppultusuna gəlmışəm.
- Məni izləyiirsən? - Təravət özünü guya incmiş kimi göstərib, sözü dəyişmək istədi.
- Dedim axı guppultusu qulağımı deşirdi, onun səsinə gəlmışəm.
- Hə, noolsun ki?! Onu mənə əvvəlki Yaşar verib, sən yox!
- İstəyirsən, indi mən də öz ürəyimi çıxarıb verim?!
- Pah?!

Onlar xoşbəxtcəsinə gülüşdülər. Münasib vaxtda və yerdə olmasa da, yenidən birlikdə olmalarına sevinirdilər... bu, onları xoşbəxt edirdi.

Birdən Namiq içəri girdi. Əlində üstünə qırmızı rəngli, ürək şəkilli yastıq tikilmiş yumşaq ayı oyuncağı vardı. Yaşarın burda olduğunu görəndə əhvalı pozulsa da, bibisi qızının yanında özünü o yerə qoymadı:

- Salam Təravət, necəsən? Ayıldığını eşidən kimi gəldim.
- Sağ ol, yaxşı eləmisən, - desə də, Təravətin səsində bir ironiya vardı. Və əlini atıb Yaşarın

əlindən tutdu. O bunu Namiqə nəyisə sübut edirmiş kimi qəsdən elədi.

- Sənə görə yaman qorxdum.

- Niyə? Bir həftə əvvəl özün məni öldürəcəyini deyirdin ki?! Qorxdun ki, özüm olərəm? – Artıq bayaqkı ironiyadan əsər-əlamət qalmadı və Təravət əməlli-başlı hırslandı.

Yaşar təəccübələ onlara qulaq asır və sakit olmağa çalışırdı. Təravətin qəfil əsəbiləşməsi onu çasdırımışdı. Artıq Yaşar başa düşürdü ki, Namiq Təravətə nəyə görəsə, nə vaxtsa, hansı formadasa əzab verib, onun xətrinə dəyib. Amma nəyə görə? Bunun bircə səbəbi ola bilərdi: Təravətdən onu qane edən cavab almayıb, məhəbbətində uğursuzluğa düçər olub. Əslində Yaşar haqlıydı. Amma ən qəribəsi və maraqlısı o idi ki, Namiq bunun günahını təkcə Təravətdə yox, həm də Yaşarda görürdü. Yəni elə fikirləşirdi ki, Yaşar arada olmasaydı, bibisi qızı ona "yox" deməzdi. Namiq indiyədək Təravətin xətrinə həqiqətən də çox dəymışdı. Xüsusən də yersiz atmacaları ilə. Təravət də heç vaxt, necə deyərlər, borclu qalmamış, onun cavabını artıqlaması ilə vermişdi. Amma bütün bunlar öz aralarında olmuşdu. Ona görə də Namiq indi qulaqlarına inana bilmirdi. Heç vaxt ağlına gəlməzdi ki, Təravət belə xəstə hali ilə, özü də Yaşarın yanında onunla belə davranar. Bununla belə, özünü yenə təmkinli apardı:

- O bir həftə qabaq idi, Təravət.

- Yaxşı, bəs ondan bir həftə, bir ay qabaqkı?!

- Başqasının yanında ayıb...

- Xeyr, Namiq! – Onun sözünü yarımcıq kəsdi. – Birincisi, ayıb-mayıb deyil. İkincisi də, Yaşar başqası deyil. Dəfələrlə demişəm, bir daha təkrarlayıram: səni bir dayı oğlu kimi çox istəyir və hörmət edirəm. Elə eləmə ki, aramızdakı o xətir-hörmət də itsin.
- Sənə indiki halda bu haqda düşünmək, əsəbiləşmək olmaz, Təravət.
- İndi, ya sonra - fərqi yoxdur. Dediklərimi yaddan çıxarma, yerini bil və məni də rahat burax!
- Yaxşı. – O, sakitcə razılaşdı və nədənsə əvvəlcə Yaşarın, sonra isə Təravətin üzünə baxdı. Hiss olunurdu ki, əsəbini güclə cilovlayıb. – Onda yastığın yüngül olsun.
- Sağ ol ki, əziyyət çəkib gəldin. Hədiyyəyə görə də təşəkkür edirəm.
- Namiq sakitcə qapıya tərəf getdi. Arada bir anlığa dayanıb, geri döndü, nə isə demək istədi, amma ... heç nə demədən çıxdı. Qəribəydi, Təravət onu heç vaxt bu qədər sakit və soyuqqanlı görməmişdi...
- Niyə o cür danışdın onunla, biçarəyə lap yazığım gəldi, az qaldı yeyəsən onu?!
- Yaxşı, nə deyirəm ki?! Hələ uzaqlaşmayıb, çağır gəlsin, onunla evlənməyə razılıq verim. O, xoşbəxt olsun, sənin də ürəyin rahatlansın.
- Məni düz başa düşmədin. Demək istəyirəm ki, sənə belə əsəbiləşmək olmaz, bir də, yazıq üç gündü ki, burda ac - susuz “perejivat” eləyirdi səninçün.

- Noolsun ki?! Bezdirib məni. Deyirəm istəmirəm, əl çək, elə bil dəliyə dönür. Başlayır özündən çıxmağa ki, "özümü də öldürəcəm, səni də". Burda belə quzu kimi sakit durmağına baxma.
- Uyğurun bundan xəbəri var? O, nə deyir?
- O bu işlərə qarışmır. Belə işlərdə mənə sərbəstlik verib. Üç - dörd ay bundan qabaq kəndə gələndə məsələni eşitmışdı. Birinci dəfə idi ki, mənimlə açıq danışındı. "Ürəyin necə istəyir, elə də elə, təki xoşbəxt ol", - dedi. Amma bu...Qonşu kənddən mənə iki dəfə elçi gəlmışdı. Bu "Remboluq" eləyib onlarla da savaşmışdı. Nə isə... Əsası onun istəməyi yox, mənim istəməməyimdir.
- Deməli, sənə elçilər...
- Hə, elçilər. Bəzi adamlar isə burda elə bil fil qulağında yatıblar. Qorxularından bilmirlər neyləsinlər. Uyğurdan çəkinirlər. Guya Uyğur əjdaha – zaddı, yeyəcək onları...
- Bəsdi, Təravət! Hər şeyi öz bildiyin kimi yozmağa başlama.
- Düz deyirsən, bəsdi, başım ağrıdı...  
Söhbətin bu yerində Xəlil kişi ilə Xanım arvad içəri girdilər. Yaşar onları görən kimi ayağa durdu:
- Gəlmışdım Təravətrin kefini soruşam.
- Sağ ol, bala. Allah razı olsun, - Xəlil kişi razılıq elədi. - Biz də təzə çıxmışdıq. Dedik, bir çay içək. Yaşar birdən elə bil nəyisə xatırlayıb, əlini cibinə atdı. Kağıza bükülmüş bir şey çıxarıb Xəlil kişiyə uzatdı:

- Dərmanlarınızdı, Uyğur tapşırmışdı ki, sizə çatdırırm.

- Yaşar, oğlum...

Xəlil kişi razılıq eləmək istəyirdi. Amma Yaşar onun nə demək istədiyini başa düşüb, sözünü tamamlamağa imkan vermədi:

- Mən qacdım, gecəniz xeyirə qalsın...

Onlardan ayrıldan sonra Yaşar sevincindən uçmaq istəyirdi. Əvvəla, Təravətlə bağlı təhlükə tam sovuşmuşdu, sürətlə sağalırdı. İkincisi, aralarındaki sevgi münasibətləri əməlli-başlı bərpa olunmaqdadaydı. Üçüncüsü, Uyğurun Təravətə sərbəstlik verməsi o demək idi ki, məsələ açılında o da etiraz etməyəcək və Yaşarı qınamayacaqdı.

\*\*\*

Kənan görüş yerinə çatmışdı. Maşından düşüb qapının qılığını açdı. İçəri keçib böyük dəmir kapıların üstündəki işığı yandırdı. Malları yiğdirdiği kuncə doğru üç-dörd addım atmışdı ki, qapıdan içəri kölgə düşdü. "Yəqin gəldilər" deyə düşünüb, geri qanıldırı. Və dərhal da qarşısında üç nəfərin dayandığını gördü. O, Elməddini tanımadı, onu heç görməmişdi də. Amma qırımdan ortada və bir az öndə olanın Elməddin olduğunu başa düşdü. Bununla belə, hər ehtimala qarşı soruşdu:

- Nəsə lazımdır?

- Sən kimsən ə? - Elməddin güman etdiyi şəxs suala sualla cavab verdi.

- Mən Kənanam, bu anbarın sahibi, Yaşarın da yeznəsi. Yəqin sən də Elməddinsən?!
- Kim? – onlar təəccüblə bir - birilərinə baxdılар.
- A kişi, bizimlə məzələnmə. Yaşar hanı?
- Sən doğrudan Elməddinsən? – Kənan çox sakit, soyuqqanlı və etika çərçivəsində davranışmağa çalışırdı. Amma qarşısındakının necə qaba tip olduğunu bildikdən sonra canına bir qorxu hissi doldu.
- Səndən söz soruşduq, Yaşar hanı?
- Sizə Yaşar lazımdı, yoxsa mallar? – Kənan artıq qarşısındakının Elməddin olmadığını əmin olmuşdu: "Amma bunlar da onun tayıdları. Sirsifətlərindən oğraşlıq yağır. Görəsən indi neyləyəcəklər?"

Bayaqdan özünü "lotu" kimi aparan "dəstəbaşı" qaşlarını düyünləyib bütün zəhmini sıfətinə yiğibmiş kimi daha ciddi görkəm aldı və kiməsə zəng vurdu:

- Alo?! Yaşar yoxdu, yeznəsi gəlib. Neyniyək?
- Yaşar niyə gəlməyib ki?
- Yeznəsi deyir ki, Yaşarın əvəzinə haqq - hesabı o çəkəcək!
- Ha-ha-ha! Ə, bu Yaşarın bu qədər qorxaq olduğunu bilmirdim e. Yaxşı, gözləyin gəlirəm... Telefonu bağladıqdan sonra Elməddin elə bil şübhəyə düşdü: "Yaxşı, bu niyə özü gəlməyib, başqasını göndərib?! Bəlkə pulu göndərib, ona görə? Demişdim də, nə desəm, onu da edəcək. Görünür, gözünün odunu pis almamışam!" Özündən razı halda kürəyini maşının oturacağına

dayayıb gülümsədi. Pulu alacağına tam əmin olub, Muzdura zəng vurdu:

- Sənə demişdim axı, üç günə hər şeyi həll edəcəm. Kişi kimi sözümüzün üstündə dururam. İndi yoldayam, banka pulu çəkməyə gedirəm, ha-ha-ha! Sən mallardan muğayat ol. Siftədi də, elə elə ki, düz-əməlli mal olsun. Əsas birinci partiyadı. Sonra problemimiz olmayıacaq. İsmayıł artıq müştəriləri tapıb. Hamısı dörd gözlə mal gözləyir. Qardaşlara sağ ol de ki, bizə inanıb on minə qarşılıq qırx minlik mal verirlər. Qoy narahat olmasınlar, etimadlarını doğruldacağıq. Sağ ol!..

Kefi düzəlmışdı. Birdən Seyfəddini xatırladı: "Belə-belə işlər qardaşım! Sən gələnə qədər mən öz pulumu yiğdim. Artıq sənin puluna, malına ehtiyacım yoxdur. Hətta gələndə məni varlı-hallı görüb məəttəl qalacaqsan. Bir sözlə, özünü sürprizlərə hazırla, ha-ha-ha!"

...Anbarın yanına çatmışdılar. Elməddin ətrafa göz gəzdirib maşından düşdü. "Bura nə gözəl yermiş ə, belə?! Əsl mənim malımdı ki: kənar, gizli və böyük. Heç kimin aqlına gəlməz bura. Otur, nə edirsən elə özünçün". İrəli keçib qapının ağızında durdu. Əllərini arxasına qoyub içəri baxdı, sonra yavaş-yavaş anbarın ortasında dayanmış Kənana yaxınlaşdı.

Kənan birinci dəfə idi ki, bu cür işin içİNə girirdi. Elə fikirləşirdi ki, sakitcə gələcək, Elməddinlə danışıb mallarını qaytaracaq, sonra da geri qayıdacaq. Amma artıq məsələnin o qədər də sadə olmadığını başa düşmüştü. Elə bu səbəbdən

də canına əməlli-başlı qorxu hissi dolmuşdu. Saflığı, ürəyinin təmizliyi və genişliyi onu bu dəfə də "zibilə" salmışdı.

Elməddin yaxınlaşanda bir-iki addım atıb, əlini ona tərəf uzatdı:

- Axşamın xeyir.

- Özü niyə gəlmədi? - Elməddin Kənanın əlinə baxmadan, salamını ağızucu belə almadan fırlanıb onun arxasına keçdi. - Qorxusundan nə vaxta qədər qaçıb, onu-bunu irəli verəcək?!

Kənan əlinin havada qaldığını görüb pərt oldu və daha çox qorxmağa başladı. Elməddin bunu dərhal sezdi və qarşısındakının acizliyi ona ləzzət elədi. İndi o, onunla istədiyi kimi - vəhşi canavarın cılız dovşanla oynadığı kimi oynaya, məzələnə bilərdi.

- Gələ bilmədi... Daha doğrusu, onun mənim gəldiyimdən xəbəri yoxdu. Mən... mən...

- Arı kimi vizıldama. Mən onu çağırılmışdım. Təzə variantdı bu da?! "Xəbəri yoxdu", "gələ bilmədi" nə bilim, nə? Pullar hanı?!

- Mən...mən.. gəldim, sizin mallarınızı özünüzə qaytarım...

- Nəə?! - Elməddin elə bil, cin atına mindi. Əlini qaldırıb havada yellədi. - Ə, bu nə danışır? Ə, sənin başına hava gəlib? Məzələnirsən ə, mənimlə?

- Yox... Allah eləməsin... sizin mallarınız...

- Nə gəvəzələyirsən, ə? Nə mal?

- Biz malları atmamışdım. Əslində Yaşar elə bilir ki, mən onları atmışam, amma atmamışam, hamısı burdadır. - Əlini anbarın küncündəki

mallara tərəf uzatdı. Lakin Elməddin onlara heç gözünün ucu ilə də baxmadı. Kənan ləp, necə deyərlər, sarısını uddu. Amma yenə özünü ələ almağa çalışdı:

- Bilirəm, sizə bunlar lazımdı. Gəldim qaytarım ki, başqasına satıb pulunuzu alasınız. İstəsəniz, maşınla özüm də göndərərəm.

- Ə, sarsaq - sarsaq danişib, nə vaxtımı alırsan? Mən pulları soruşuram, sənsə burda mənə zayıllı-zayıllı nağılı danişırsan?!

- Dedim axı, pul yoxdu, öz mallarınızı qaytaracam.

- Mən də sənə başqa şey qaytaracam indi...

Zəng səsi onun sözünü yarımcıq qoydu. Kənan gözucu telefonunun ekranına baxdı. Yaşar zəng vururdu. Tərəddüd içində bir neçə saniyə dayandıqdan sonra "otboy" düyməsini basdı. Amma telefon yenidən çağırmağa başladı. Elməddin Kənanın özünü aparmasından zəng edənin Yaşar olduğunu bilib, telefonu onun əlindən aldı və açdı. Açılan kimi də qışqırmağa başladı:

- Səni bu qədər qorxaq bilməzdim ə. Amma sən təkcə qorxaq yox, həm də tülkü kimi bicsənmiş.

- Kənan?! – Yaşar duruxub qaldı. Amma birdən Elməddinin səsini tanıyıb dəli kimi oldu. Elə bil Elməddin onun nə hala düşdүүнү görürdü:

- Nooldu?! Dilini uddun?!

Yaşar nə baş verdiyini anlamasa da, özünü ələ almağa çalışdı:

- Kənan hanı? Onun telefonu səndə neynir?!

Elməddin kinayə ilə:

- Bay! Bilmirdin? Kənan mənim ən yaxın dostumdu də! Əsgərlikdə bir yerdə olmuşuq! – deyib, səsinin tonunu dəyişdi. – Özünü artistliyə qoyma ə! Mən səni çağırımişdəm. Sən isə özünü “Vandamlığa” qoyan bu yeznəni göndəribsən. Özün gələ bilmirdin? Mənimlə oyun oynayırsan?

- Nə çağırmaq? Nə gəlmək? Nə danışırsan? Kənan hardadı? – Yaşar artıq işlərin pis olduğunu anladı.

- Bura bax, sevimli yeznən indi əlimdədi. Sənə pulları gətirmək üçün bir saat vaxt verirəm. Gətirməsən, yeznənin burnu ilə bərabər qabırğalarını da sindirəcam. Sonra da başlayacayıq “qabırğa oyununa”. Başa düşdün?!

- Özünü əməlli - başlı alçaqlığa qoymusən! Burax onu!

- Bir saat! Amma axmaqlıq eləmə haa! Polis-molis! Başa düşdün də?! – deyib, telefonu anbarın küncünə tulladı.

Kənan çıxılmaz vəziyyətə düşmüşdü. Atdiği addıma görə peşman olsa da, artıq gec idi. Yaşarın bütün planlarını alt - üst elədiyini də biliirdi. Amma onu ən çox sıxan əlindən heç nə gəlməməsi idi. O tək, onlar isə çox idilər: Elməddinin sürücüsü ilə birlikdə yeddi nəfər. Çarəsi Yaşarı gözləmək idi...

\*\*\*

Yaşar maşınınə oturub, ofisə yollandı. Özünü qəfəsə salınmış aslan kimi hiss edirdi. Əsəbi

halda əllərini sükana çırpı-çırpı gah yeznəsinin qarasınca deyinir, gah da öz-özünü danlayırdı: "Axx, Kənan, Kənan! Sənin nə işinə qalib axı?! Qoy oturduğumuz yerdə oturaq də. Bu əclafın hər şeydən sui - istifadə edəcəyini bilmirdin?! Yaxşı, bəs Kənan onun nömrəsini hardan bilib? – Tez əlini telefonuna atıb elə gedə-gedə onun yaddasını incələməyə başladı. Gələn və gedən mesajlardan hər şey ona aydın oldu.- Vay dədə! Kənan, sən neyləmişən? Aman Allahım, mən indi nə edim? İt aparan olsun, bəlkə istədiyini aparıb atım ağızına, Kənanı buraxsın?! Qalanını sonra - səhər həll edərəm".

İşlərin getdikcə daha da dolaşığa düşməsi Yaşarı heç açmırıldı. Ofisə çatan kimi "oxrannik"lə salamlaşış, birbaşa öz kabinetinə qalxdı. Seyfdən on iki min manat pul götürüb pencəyinin cibinə qoydu. Təzədən maşına oturub anbara tərəf sürdü. Yolda qara bir maşının onu təqib etdiyini gördü. İçərisində iki nəfər vardı. Elməddinin adamları idi. Yaşarı güdürdülər ki, polisə müraciət-zad eləsə, dərhal ona xəbər versinlər. Amma Yaşar heç kimə müraciət etməməklə onların işini, necə deyərlər, xeyli yüngülləşdirdi. Yaşar anbarın qabağında maşını saxlayıb düşdü. Ətrafa göz gəzdirib içəri girmək istəyəndə onu saxlayıb, üst - başını yoxlamağa başladılar. Nə qədər əsəbi olsa da, bu üst-baş yoxlaması ona gülməli gəldi. Elməddin gözə dəymirdi. Yaşar "yəqin içəridədir" deyə düşündü. İçəri girəndə Elməddinin həqiqətən də anbarın ortasında oturduğunu, Kənanın isə ayaqüstə durduğunu

gördü. Anbarın küncünə yiğilmiş avtohissələr də gözündən yayınmadı və... Yaşar onları tanıdı.

- Oho, axır ki, özün də gəlib çıxdın. Əvvəlcədən gəl də, bəs bimirsən ki, dərixmişam səndən ötrü?!

Yaşar əvvəlcə diqqətlə Kənanın üzünə baxdı. Onun sağ-salamat olduğunu görəndə ürəyi bir az yerinə gəldi. Kənan utandığından və xəcalətindən başını aşağı saldı. Elməddin bu səhnənin çox uzanmasına imkan vermədi:

- Yaxşı, yaxşı! Baxışlarınıla onu elə yemə. Öz aramızdı, o səndən ürəkli çıxdı. Bayaqlan söhbət edirik, əjdaha ürəyi yeyib elə bil. Xoşum gəldi ondan. Səni də yaman çox istəyir. Amma mən də başa saldım ki, səni bu qədər çox istəməyinə dəyməz.

- Ağlına və ağızına gələni danışma! Pul istəmirdin?! Al, bu da pul! - Yaşar cibindən yüzlük dəstəsini çıxarıb ona uzatdı. - İndi isə adamlarını da götürüb, aralan burdan!

- Bunu elə əvvəlcədən belə eləsəydin olmazdı?! Gərək başına bu qədər iş açaydın?! Amma bu cür də pis deyil. Görünür, ağlinın başına gəlməsi üçün onlar da lazımlı olmuş. Atalar düz deyirlərmiş: "qılınc müsəlman ki, qılınc müsəlman". Nə isə... Ancaq onu da nəzərə al ki, bunu borcunun bir hissəsi kimi qəbul edirəm.

- Nə borc, nə hissə ə?! Başın xarab olub?! - Yaşar lap əsəbiləşdi. Amma Kənan kimi o da onların çox olduqlarını xatırlayıb, "siyasət" işlətmək istədi ki, burdan sağ - salamat çıxıb gedə bilsinlər. - pulunu aldın, çıx get də!

- Düz deyirsən, pulumu aldımsa, getməliyəm. Amma bilirsən bunu nə vaxt deyə bilərdin? Pulu birinci dəfə, yəni üç gün bundan qabaq deyəndə gətirsəydi. İndi isə cərimə ödəməlisən. Çünkü sənin ucbatından mən hər gün bu pulun üç qatı qədər "geri" düşmüşəm. Yəni, yüz neçə min... Mən hesabdan o qədər də güclü deyiləm. Ona görə "quyruğunu kəsib" elə yüz min deyirəm. On iki mini çıxsaq, deməli, qalır səksən səkkiz min borcun.

- Ə, deyəsən nə danışdığını bilmirsən sən?! Ümumiyyətlə, heç nə bilmirsən! Sənin o dəyərsiz malların üçün hələ bu pul da çoxdu.

- Onu da düz deyirsən, mən səninlə razıyam. - Yaşar çox əsəbi idi. Özü də, onu hövsələdən çıxaran, əsəbiləşdirən Elməddinin sakit – sakit, heç nə olmayıbmış kimi danışması idi. Bunu Elməddin də "tutmuşdu". Odur ki, onu daha da qıcıqladırmaq istəyirdi. - Amma sənin bu dediklərin mənə heç nə vermir. Mənə isə sənin bu boş sözlərin, yəni "heç nə" yox, pul lazımdır. Başa düşürsən, pul?! Deməli, belə! Bu "Vandamı" buraxırıq. Çünkü o səndən mərd oğlandı. Dediyi eliyər. Gedəcək, bizə səksən səkkiz mini də gətirəcək!

- Sən dəli olmusan?!

- Sözümü kəsmə! Sən hörmətli, imkanlı adamsan. "Səksən səkkiz" deyəndə adamın dili dolaşır, ona görə də bunu birbaşa doxsan eləyirəm. Doxsan mini nə vaxt gətirsə, sən də o vaxt gedəcəksən. Indi "hardan, necə?" məsləhət özünüzündü, mən sözümü dedim. - Elməddin

bunları deyəndən sonra həyasızcasına hırıldadı və deyəsən, onlardan aralanmaq istədi. Amma Yaşarın dedikləri onu saxladı:

- Sənin ağlın çəşib, nədir? Nə deyirsən sən?  
Elməddin özünü bu dəfə də təmkinli göstərmək istədi:

- Vallah, mən öz dilimizdə danışıram. Yəqin hamı da başa düşür məni. Yox, əgər başa düşməyən varsa, onunçün təkrar da edə bilərəm: doxsan min!

Yaşar hövsələdən tam çıxdı:

- Şərəfsiz! Sən nəinki kişi, heç adam da deyilsən!!!

- Ə, deyəsən bu heç nə başa düşmür, yumun bunun ağızını!

Elməddin sözünü qurtarmamış Yaşara ən yaxın məsafədə dayanan İsmayııl əlindəki butulkarı onun başına endirdi. Yaşar huşunu itirib yerə sərildi. Kənanın gücü yalnız "Yaşar!" deyə qışqırmağa çatdı.

Elməddin üzünü ona tutdu:

- Əşsi, qorxma, ona heç nə olmaz. Özün gördün də, o adam dilində başa düşmədi, ona görə də getdi. Amma sən... Sən yəqin başa düşdün məni?! – Kənanın başını aşağı salıb susmasını razılıq əlaməti kimi qəbul edib, sözünə davam etdi. – Ay sağ ol! Düzdü, mən kitab-zad oxuyan deyiləm, dərslərimdən də o söz... Amma eşitmişəm ki, birindən soruşurlar: dərsi kimdən öyrəndin? Deyir başına butulka dəymış qardaşimdən. Ha-ha-ha! Yenə deyim, ya bəsdi?

Yaxşı... bəsdi, di dur, get! Özü də tez qayıt,  
gözləyirəm!

Kənan özünü itirmişdi. Əlləri titrəyirdi. Ayağa  
durub Yaşara bir də baxdı. Onun burnundan  
yenə qan gəldiyini gördü.

- Yaşar, Yaşar özünə gəl! - deyib, onu  
silkələməyə başladı.

Elməddin müdaxilə elədi:

- Dur - dur, ona heç nə olmaz. Qaynına yaxşılıq  
eləmək istəyirsənsə, tez gəl. Qanaxmadan  
ölməsin, yazıqdı. Qanaxmadan ölen kişiyə yaxşı  
baxmırlar də, bilirsən... Ha-ha-ha! Sənə bir də  
deyirəm ha, tanış oldun da mənimlə?! Yəqin artıq  
xasiyyətimi də bildin. Polissiz-molissiz! Anladın?  
Yoxsa, bunun meydini də tapa bilməzsən, səni də  
tutub "xırt" kəsərəm!

Kənanın qollarından tutub, qapıya tərəf apardılar.  
Çölə çıxarıb, itələdilər. Elməddin arxadan bir də  
bağırıldı:

- Qaynından ötrü də narahat olma, sən gələnə  
kimi gözüm kimi baxacam ona. - Kənanın maşını  
gözdən itəndə isə Yaşarı göstərib üzünü İsmayıla  
tutdu. - Bunu da götürüb, bir şeyə bağlayın.  
Sonra bir-iki nəfər qalsın, qalanlarınız gedək.  
Səs-məs çıxar birdən. Yeznəsi gələndə mənə  
xəbər verin. Ziyankar, pulları da götür!

...Kənan anbardan xeyli aralanmışdı. Amma hələ  
də nə edəcəyini bilmirdi: "Allahım, sən özün bir  
yol göstər, mən nə edim? Mən nə qədər də  
axmağam?! Can Yaşar, indi bildim, sən nələr  
çəkirsənmiş! Bu, adam deyil, manyakdı!  
Adamyeyəndən də betərdi!.. Indi mən nə

edəcəm?! Polisə gedim, yoxsa yox? Bilsə ki, polisə getmişəm, Yaşarı öldürə bilər. Yox, bu axmaq fikirdi. Ən yaxşısı pulu verib, Yaşarı onun əlindən qurtarmaqdı. Bu, ən yaxşı variantdı. Ondan sonrası Yaşarla birlikdə düşünərik. Hələlik onu qurtarmaq lazımdı. Özünün də burnu qanamışdı. Səhərə qədər onu qurtarmasam, qanaxma axırına çıxacaq. Anbar da soyuqdur. Aman Allahım, sən özün kömək elə! Indi gecdir, o qədər pulu indi tapa bilmərəm. Səhəri gözləmək lazımdır. Xəstəxanaya gedə bilmərəm. Evə də onu kimi. Ən yaxşısı, səhərə qədər başqa bir yerdə qalım. Səhər açılan kimi, banka gedərəm”.

Kənan bu fikirlər içində maşını düz dənizin qırığına sürdü. Elə maşında otura-otura səhərin açılmasını gözlədi...

\*\*\*

Qaranlıq gecəni hərə, necə deyərlər, bir cür yola verirdi. Türmədə də həmçinin. Özü də burada gecənin zəhmi, vahiməsi elə bil başqa cürdü. Elə gecə həyatının özü də.

Saatın əqrəbləri ikini göstərirdi. “Otboy” komandası çoxdan verilsə də, yatan az idi. Çoxu yerində qurcalanır, kimisi də başqlarının xəbəri olmasın deyə, məhz gecənin bu qaranlıq vədəsini gözləyərək adyalın altında xisən-xisən ağlayırdı. Uyğur həmin gün verilmiş qərara əsasən ümumi - iyirmi dörd nəfərlik kameraya köçürülmüşdü.

Günortadan sonra nəzarətçi onu birnəfərlik kameradan götürüb bura gətirmişdi. İçəri girəndə hamı gözünü ona zilləmişdi. Uyğur da onları nəzərdən keçirə bilmişdi. Görmüşdü ki, içlərində hər cür tip və sima var. Bütövlükdə “ümumi tanışlıq” pis keçməmişdi. Adı qaydada salam verib, salam almışdı. Sonra hər kəs yenə öz işi ilə məşğul olmağa başlamışdı. Kimi nərd oynayır, kimi paltar tikir, kimi də küncdəki güzgünün qabağında üzünü qırxırı. Uyğur özü üçün bir növ təsnifat aparmaq istədi. Başqa sözlə, “Görəsən kim, niyə burdadı” sualına cavab axtarmağa başladı: “Bu saqqallının sıfətindən adam qorxur. Elə bil öküzdü. Yüz faiz adam öldürüb düşüb bura. Bu qara yekəpər, ən azı iki nəfəri bıçaqlayana oxşayır, baxışları da bıçaq kimi itidir. Bu biri balacaboy, cılız çay daşıyır. Yəqin oğurluq-moğurluq edib. Aman Allah, necə çətinmiş belə yerə alışmaq”. Onların arasında Uyğurun diqqətini pəncərənin yanındakı yatağın alt qatında oturub yastığı qucaqlayaraq bir nöqtətəyə baxan, bədənini dala-qabağa tərpədən bir nəfər xüsusi cəlb elədi. Ağlamaqdandı, ya nə idisə, gözləri şişib qızarmışdı. Yaşarın ona yazığı gəlməyə başladı.

- Xoş gördük, həkim! Düşmən ömrü olsun! Deyəsən gördüklərin sənə qəribə gəlir?! – Kimsə əlini onun ciyninə qoydu. Dönüb baxanda başının üstündə təxminən əlli yaşında aq saçlı bir kişinin dayandığını gördü. Kişi keçib onun yanında oturdu. – Sən ki, bunlardan çox görmüsən.  
- Yox... qəribə gəlmir, sadəcə...

- Bilirəm, maraqlıdır. İki ildir burdadı. Üç gün əvvəl eşidib ki, nişanlısını zornan ərə vermek istəyəndə özünü asıb. Eşidən kimi də stress keçirib və bu günə düşüb.

Kişinin dediklərini eşidəndə Uyğurun tükləri ürpəşdi. Bir anda Danulduzu düşdü yadına. Az qaldı gözlərindən alov çıxsın. Etdiyi fədakarlığın həm özünə, həm də sevgilisine heç də asan başa gəlməyəcəyini yavaş-yavaş anlayırdı artıq. Amma Yaşarı xatırlayanda olan və olacaq bütün çətinliklər, mərhumiyətlər yenə də arxa plana keçirdi...

Onu fikrindən bu dəfə də həmin kişi ayırdı:

- Eşitdik sən də namusunu təmizləmisən. Deyilənə görə, özün də həkim sən, düzdü?!

- Hə, həkiməm.

- Amma öz aramızdı, heç adam öldürənə oxşamırsan ha! Nə isə... Otur dincəl. İçəri alış. Unutma ki, bura düşmək nə qədər asandırsa, buranı çəkmək ondan qat-qat çətindir.

Uyğur başa düşdü ki, xəbəri bura özündən qabaq gəlib. Namus üstündə tutulduğunu eşidəndə nədənsə özünü birtəhər hiss elədi: "İlahi, adı kəlmələrdə nə qədər ağırlıq olarmış?!"... O, bacısından həmişə razı olmuşdu. Heç indi də narazılığı yox idi. Fikirləşdi ki, eybi yox, bir az vaxt keçər, burdakılara nəyə görə tutulduğunu əsl səbəbini deyər. Ya da bu sırrı axıra qədər açmaz, yalnız öz içində yaşadır.

...Daha sonra kamera yoldaşları ona sobanın yanında üst qatdakı boş yeri göstərib, orda yatacağını dedilər. Uyğur təzə yerinə qalxıb,

əllərini başının altında çarpzladı. Gözlərini yumub, olub-keçənləri təzədən xatırlamaq istədi. Amma elə bu vaxt kamerada səs-küy qopdu. Məhbuslar bir-birilərinə qarışmışdılar. Ağız deyəni qulaq eşitmirdi:

- Reyhan! Reyhan! Buraxın məni... Reyhan?!
- Tez olun, "nadzoru" çağırın!
- Həkimə xəbər verdilər?
- Vay dədə! Ə, bu qanaxmadan öləcək!
- Əski tapın!

Hamı gündüz Uyğurun diqqətlə izlədiyi oğlanın başına yiğişmişdi. Deyəsən oğlanın səbr kasası dolmuşdu. Ona görə də pəncərəni qırıb şüşənin qırığı ilə qolunu doğramışdı. Uyğur nə baş verdiyini bilən kimi tez yerindən sıçrayıb özünü onların arasına atdı:

- Mən həkiməm, cərraham! Kənara çekilin! – Hamı kənara çekilib ona yol verdi. Oğlan isə var gücü ilə bağırrı, yerində çabalayırdı. – Tez tutun onu! Tərpənməsinə imkan verməyin! – O biri məhbuslar Uyğurun dediyini elədilər. Oğlanı tutub tərpənməsinə imkan vermədilər. Uyğur əllərilə onun qan axan qolunu dirsəkdən yuxarı möhkəm sıxaraq yanında durana işarə elədi. – Dayı, tez onun köynəyinin qolunu cır. Ay sağ ol. İndi onu bərk-bərk mənim əllərimin yerinə bağla...

Sonra üzünü qapınlın yaxınlığında digər məhbuslara tutdu:

- Nooldu, həkim gəlmədi?
- Deyirlər qonşu kamerada ağır xəstə varmış, onu hospitala aparıb. Saat yarıma ancaq gələr,

zəng elətdirmişdik. - Onların əvəzinə şaqqılıtı ilə qapını açıb içəri girən nəzartəçi dilləndi. Sonra özünü doğrayan məhbusa baxıb əlavə elədi. - Onu bu vəziyyətdə saxlamaq olmaz. Sürətlə qan itirir. Hospitala aparmaq da risklidir. Heç ora çatmaya da bilər.

- Nə edək indi? - Məhbuslardan kimsə soruşdu.

Uyğur bu dəfə üzünü növbətçiyyə tutdu:

- Mən həkiməm, cərraham. "Sançast"a aparaq, həkim gələnə qədər ordakı avadanlıq və alətlərin köməyilə bir şey edərik.

- Belə şey olar? Bura haradı ki? Edirsən, elə burda kömək elə! - Növbətçi razılaşmadı. Amma məhbusların etiraz elədiyini görəndə "ratsiya"sını çıxarıb, kiminləsə əlaqə saxladı. - Burda həkim var. Bizimki gələnə qədər onun otağında kömək etməyə icazə istəyir... Bəli, vəziyyəti çox ağırdır. Çoxlu qan itirib. Hələ də qabağını almaq olmur...Yaxşı, baş üstə!

Növbətçi rəisinin razılığından sonra intihara cəhd eyləyən məhbusu "sançast"a götürməyə icazə verdi.

Həkimin otağına girən kimi Uyğur tez içəri göz gəzdirib, küncdəki dolaba yaxınlaşdı. Siyirtməni çəkəndə gördü ki, orda ona lazım olan alət və ləvazimatların hamısı var. O, həkimin gəlməsini gözləmədən əvvəlcə iynə vurub xəstəni yatırdı. Sonra da kəsilmiş qolu "obrabortka" eləməyə başladı...

"Sançast"ın həkimi gələndə o işini çoxdan qurtarmışdı. Amma içəri girəndə həkimi təəccübləndirən ayrı şey oldu: Uyğuru burda

görməsi. Gözlərinə inana bilmirdi. Heç Uyğur da tələbə yoldaşı Salmanla burda rastlaşacağını ağılna gətirməzdi. Amma yəqin bu da bir tale yazısı idi ki, onları məhz burda görüşdürürdü. Tələbəlik dostları mehbəncasına qucaqlaşdılar.

- Uyğur?! Qardaş, sən burda neynirsən?!

- Salman?! Sən burdasanmış?!

- Üç ildi "zondayam" də! - Zarafatla güldü. Dərhal da nəyişə xatırlayıbmış kimi əlavə etdi. - Dayan görüm, mənə dedilər məhkumlardan hansısa həkimdi. Yəqin çəşib səni də məhkum biliblər. Olan şeydi, fikir vermə!

- Yox, Salman! Çəşməyişlər, mən həqiqətən də məhkumam.

- Necə yəni? Sən nə danışırsan?! - Bu vaxt qapıda duran nəzarətçi Uyğura bildirdi ki, artıq getmək vaxtıdır. Uyğur qalxmaq istəyəndə Salman ona "otur" işarəsi verib, nəzarətçini kənara çekdi:

- O mənim tələbə yoldaşım və dostumdur. Qoy bir az qalsın, dərdləşək, çoxdandı görüşmürdük.

Nəzarətçi ani tərəddüddən sonra razılaşdı:

- Yaxşı, onda söhbətinizi qurtaran kimi mənə xəbər verin.

Nəzarətçi gedəndən sonra Salman bayaqkı söhbətə qayıtdı:

- Nəyə görə, neyləmişən ki?!

Uyğur indiyədək hamiya dediklərini sakitcə ona da danışdı. Amma deyəsən, Salman onun söylədiklərinə inanmadı:

- Boşla sən Allah, nağıl danışma! Ömründə inanmaram! Burda nəsə ayrı bir şey var.

- Heç nə yoxdu, nə var onu dedim. Day, inanıb-inanmamaq öz işindi...

Aralığa ağır sükut çökdü. Salman şübhələrində haqlı olduğuna qəti əmin idi. Amma Uyğurun nəyə görə belə elədiyini heç cür anlaya bilmirdi. Xeyli fikirləşəndən, götür-qoy edəndən sonra axır ki, dilləndi:

- Nahaq belə tərslik edirsən. Bütün həyatını korlayacaqsan! Düzdü, əvvəl-axır hər şey bilinəcək, onsuz da heç nə əbədi gizli qalmır. Amma onda gec olacaq. Nə issə... Yenə özün bilən məsləhətdir. Allah köməyin olsun! Mən də həmişə əlimdən gələni eləməyə hazırlam! Bir şey-zad lazımlı olsa, çəkinmə, qardaşın burdadır!

- Sağ ol, hələlik heç nə lazımlı deyil. Elə hərdən arada baş çək, darıxmayım, bəsdi!

- Allah tezliklə qapını açar və sevənlərinə qovuşdurar səni, inşallah! - Sonra dönüb hələ də özünə gəlməmiş yaralı məhbusa baxdı. - Bunu da əla eləmisən. Day mənlik heç nə qalmayıb, maşallah!

Uyğur gülümsünüb, ayağa durdu:

- Vəzifəmizdir, qardaş. Harda olsaq, bunu etməliyik. Mən də əlimdən gələni eləməyə çalışdım.

- Ürəyini sıxma. Sən hər yerdə birinci olmusan. İnşallah, tezliklə hər şey yerini tutar və sən buranı da birincilər sırasında tərk edərsən...

Uyğuru apardılar. Salman həkim hələ də onun barəsində düşünürdü: "İntuisiyam məni heç vaxt aldatmayıb. Burda doğrudan da nəsə bir müəmmə var. Uyğur Tibb Universitetində ən

aktiv və ən əlaçı tələbələrdən idi. O cür savad sahibi, ağıllı, tərbiyəli bir oğlan indi belə bir cinayət törətsin? Mümkün deyil!”

... Uyğur qayıdib kameraya girəndə yerində dondu. Məhbuslar çarpaylarında yayxanıb ona baxırdılar. Sanki bayaqdan elə onun yolunu gözləyirdilər. Əslində elə o cürdü. Uyğurun bayaqkı canfəşanlığı, tədbirli hərəkəti onlara xoş gəlmışdı. İstəyirdilər ki, qayıdib gələndə ona “sağ ol!” desinlər. Amma Uyğur bütün bunlardan xəbərsiz idi. Bu səbəbdən də hamının eyni vaxtda ona baxdığını görəndə çəsan kimi oldu. Amma nə qədər qəribə olsa da, qorxmadı. Bu da təsadüfi deyildi. Çünkü həmin baxışlarda ənənəvi – kinolarda gördüyü məhbəs və məhbus aqressivliyi hiss olunmurdu. Kameradakı ən yaşlı məhbus onu bu çəşqinqılıqdan qurtarmaq üçün oturduğu yerdə dikəldi:

- Allah səndən razı olsun, bala. O yazığın həyatını qurtardın. İnşallah, Rəbbimiz də sənin işlərini yoluna qoyar.
- Çox sağ olun. Bu biz həkimlərin vəzifə borcudur, dayı.

Sonra o biri məhbuslar da “dustaq həkim”ə minnətdarlıqlarını bildirdilər. Uyğur onlara bunun qarşılığını verdikdən sonra qalxıb yerində uzandı. Artıq gecə saat dörd idi. Bütün günü gərginlik içində keçdiyindən yuxuya tez getdi...

\*\*\*

Yaşar özünə gəlib gözlərini açmağa çalışdı. Amma bədənindəki şiddətli ağrı, gizilti ona imkan vermədi. Bu ağrı, gizilti ona tanış idi. Bir anda yenə də xəstəxanada olduğunu zənn etdi. Amma gözlərini tam açıb ayıldığında anbarda olduğunu xatırladı. Üşüyürdü. Əlini qaldırıb başının ağrıyan yerinə aparmaq istədi. Amma... Əlləri arxadan stula bağlanmışdı. Birdən gülüş səsləri eşitdi. İçərinin işığı söndürülmüşdü. Ona görə də qapı tərəf aydın görünürdü. Qapının ağızında iki nəfər yesik taxtasının üstündə kart oynaya-oynaya deyib-gülürdü. Başına gələnləri, daha doğrusu, gətirilənləri tam olaraq xatırladı. Saatın neçə olduğunu bilmək istədi. Kənanın indi nə etdiyini təsəvvürünə gətirməyə çalışdı: "Elməddin! Səni... Kənan, hardasan? Gərək getməyəydin... razılaşmayaydın... qayıtma Kənan, pul - zad gətirmə..." Qapının ağızındakılar ayağa qalxmışdılar. Yaşar onların anbarın ortasında ocaq qaladıqlarını da gördü. Ocaq sönsə də, hələ közərirdi. Qapının ağızındakılar keçib maşında oturdular. Onların kart oynadıqları yerdə bir neçə boş araq və pivə butulkası da gözə dəyirdi. Bu da o demək idi ki, yaxşıca "vurublar". Maşına oturduqdan sonra onların yatacağını güman edən Yaşar stulu yavaş-yavaş ocağa tərəf sürdü. Yaxınlaşanda fikirləşdi ki, birinci əllərini açmalıdır. Onu da başa düşdü ki, bunun yalnız bir variantı var: stulla birlikdə yixilmaq və əllərinə bağlanmış qalın ipl yandırmaq. Lakin bu çox riskli idi. Çünkü közün üstünə yixilib özü də

yana bilərdi. Bir daha başqa çıxış yolunun olmadığını yəqin edib stulu ehtiyatla aşırı və onunla birlikdə ocağın lap qırığına doğru sürünməyə başladı. Çatanda dayanıb az da olsa, nəfəsini dərdi. Sonra arxasını ocağa tərəf çevirib bağlı əllərini közün üstünə tutdu. İstinin hərarətini hiss edəndə bir daha anladı ki, iplə bərabər əlləri də yanacaq. Elə də oldu. Ip alışan kimi, alov onun pencəyinin qolunu da götürdü. Qışqırmaq istədi. Amma dərhal da bu fikrindən daşındı. Çünkü elə etsə, maşındakılar gəlib onu yenidən bağlayacaqdılar. Çəkdiyi bütün əziyyət də heçə gedəcəkdi. Ona görə də dişlərini bir-birinə sıxıb ipin tam yanısına, açılmasını gözlədi. Axır ki, ip yanısına açıldı. Ağrıdan özünü o qədər sıxmışdı ki, artıq tərpənməyə heyi də qalmamışdı. Bununla belə, özünü birtəhər elə alıb pencəyini çıxardı, alovun ətrafa yayılmaması üçün onu yerə atıb taptaladı. Sol qolu əməlli-başlı yanmışdı. Əlinin dərisi qap-qara idi. Köynəyi yanısına qolunun ətinə qarışmışdı. Əlini tərpədə bilmirdi. Az qalırdı ki, arğıdan başı gicəllənsin. Yavaş-yavaş qapının ağızına gəlib, maşının içində boylandı. Maşındakılar gözləri yumulu halda öz aralarında nədənsə danışırıldılar. Yaşara elə gəldi ki, onlar "vot-vot" uyuyacaqlar. Aşağı əyilib səndələ-səndələyə ağacların arasına tərəf qaçıdı. Ordan bir az uzaqlaşıb qışqırmaq istəyirdi. Ancaq... bədəninin ağrısı getdikcə daha da şiddetlənir və onu əldən salırıldı. Artıq gözləri qaralır, taqəti tükenirdi. İndi addımlarını da güclə atırdı. Buna baxmayaraq, bütün gücünü

toplayıb, özünü heç olmasa, yola qədər çatdırmaq istəyirdi. Amma... bacarmadı. Anbardan qırx-əlli addım aralıda huşunu itirib yerə sərildi...

\*\*\*

Səhər açılmışdı artıq. Qəribədir, bu səhərlər insanların həsrətlərini ya bitirir, ya da onlara yeni həsrətlər başladır. Ən maraqlısı da odur ki, əgər bir həsrətin bitməsini istəyirsənsə, ilk olaraq o həsrəti başlamalısan. Həsrətin bitməsi həmişə nə isə gözəl bir hadisə ilə yadda qalır. Həsrətin sona yetməsi xoşbəxtliyin başlaması deməkdir. Elə həsrətin başlaması da digər bir xoşbəxtliyin başlayacağından xəbər verir.

Həsrətin bitib, xoşbəxtliyin başlamasını istəyən Kənan da səhər açılar-açılmaz tez işə başladı. Banka getdi. Amma hələ tez olduğu üçün bank açılmamışdı. Həsrəti başlamışdı artıq. Ancaq düşünürdü ki, bank açılanda bu həsrəti bitəcək. Kənana görə, bu həsrətin bitməsi ona digər həsrətini bitirməsi üçün yol açacaq işarə olacaq. Bu işarə də onun dadacağı xoşbəxtlik idi...

Bankdakı işlərini bitirdikdən sonra maşınınə oturub, onu maksimum sürətlə şəhərin kənarına – anbara tərəf qovdu: "Gəlirəm qardaş, gəlirəm. Bir az da döz. Uzağı iyirmi dəqiqəyə səni o canavarın cəngindən qurtaracam!.."

Əlində pul çantası qapıdan içəri girəndə Yaşarı anbarın dirəyinə bağlanmış vəziyyətdə gördü. Üst - başı didik-didik, cırıq - cırıqdı. Əlinin biri qap-qara qaralmış, hərəkətsiz halda yanından sallanmışdı. Elə bil kösöv parçası idi. O biri əlini isə arxadan dirəyə sarılmışdır. Qanı laxtalanıb donmuş, burnunun deşiklərini tutmuşdu. Xırıltıyla, güclə nəfəs alırdı. Bir sözlə, onu elə günə salmışdır ki... Nə qədər çalışsaydı, müxtəlif makiyajlardan istifadə etsəydi belə, heç bir peşəkar kosmetoloq ona o cür ürək göynədən görkəm verə bilməzdi. Kənan gördük'lərindən sanki şoka düşmüşdü. Nə edəcəyini bilmirdi. Onu bu "şokdan" Elməddinin səsi çıxardı:

- Sənin bu qorxaq qaynın tülkülyünü bir də sübut eləməyə çalışırdı. Qaçmaq istəyirdi kişinin oğlu. Ə, mənim əlimdən quş uça bilmir e, sən hara qaçırsan?
- Yaşşaarr?! – Kənan indi ayılıbmış kimi birdən qışqırkı və onun yanına qaçıdı. – Yaşar, mən burdayam. Gəldim, aparacam səni indi! Yaşar, məni eşidirsən?!
- Yox "Vandam"! Bu özünə görə deyil, gecə qaçmaq istəyirmiş. Guya ki, bu da "Remboluq" eləyirmiş də. Özünü yandırıb ki, əlinin ipi açılsın. Sonra da qaçmaq istəyib. Ona görə də heç yana getməyəcək.
- Allahın olsun! Pul dedin gətirdim, al, burda doxsan min manat var, daha nə istəyirsən?
- "Vandam"! Elə təsəvvür elə ki, bu "Rembo" axşam həqiqətən də qaçmışdı. Sən bu pulu gətirəcəkdir, ya yox?! Amma düzünü de ha!

- ...
- Görürsən, bilmirsən. Sən saf, təmiz adamsan. Bu işlərdən başın çıxmaz!
  - Mən safam, təmizəm? – Kənan ayağa qalxdı və hikkəli şəkildə əl-qolunu ölçərək onun üstünə yeridi. – Sən də kişi ol də! Dediyinin üstündə dur. Niyə şərəfsizlik edirsən ki?

Axırıncı sözlər Kənanın ağızından çıxar-çıxmaz İslayı yenə “canfəşanlıq” elədi və yerdən götürdüyü dəmirlə onun boynunun ardından güclü bir zərbə endirdi. Kənan tir kimi yerə sərıldı. Elməddin başını buladı:

- Bu da kişiləşdi e! Bir “udarlıq” heyi yoxdu, amma gör necə xoruzlanırdı? Bunu da bağlayın, onun yanına. Qoy daha da mehriban olsunlar. Hər necə olmasa, qohumdular axı! – Sonra Kənanın gətirdiyi çantanı göstərdi. - O pulları gətirin bura görüm.

Elməddin çantanı açıb hərisliklə pullara baxdı, sonra dilini yalaya-yalaya əlini onların üstündə gəzdirdi. Sanki pullara sıgal çəkirdi. Nəhayət, pulun bir paçkasını götürüb əshabələrindən bu “əməliyyatda” ən çox fərqlənəninə - İslayıla tərəf tulladı:

- Ala ə, dünəndən başımın ətini yemişdin! Ala, indi get, nişanlına nə alırsan al. – Sonra çantanın “zamokunu” bağlayıb, ayağı ilə kənara itəldi. – Bunu da təcili at mənim maşınımı!

Maşına minmək istəyəndə birdən geri döndü. Başı ilə dirəyə bağlatdırdığı Yaşarla Kənanı göstərdi:

- Onları da qoyun baqaja, burdan aralanaq. Qıraq-bucağı da silin-süpürün ki, heç nə bilinməsin. Axşama kimi qonağımız olacaqlar. - Sonra nə fikirləşdi, qayıdır, Yaşarın saçlarından yapışdı. Başını qaldırıb gözlərinə baxdı. - Görürsən, vaxtında adam olmaq lazım idi! On iki mini deyəndə vermədin, ona görə də indi bütün var-yoxunu verəcəksən!

Daha sonra üzünü yeni gələn Ziyankara tutdu:

- Ə, heç bilirsən yuxuda nə görmüşəm? Görmüşəm ki, Yaşar "dostluğumuzun" əlaməti olaraq bu anbarı mənə hədiyyə edir. Özü də sənəd-sübutla. Başa düşdün də?! - Ziyankara göz vurub, dişlərini ağartdı.

- Axşama kimi bu ölər e?!

- Ölməz, ölməz! Axşama kimi ölməz. Axşam isə Kənanı buraxacağıq. Amma həmişəlik yox, müvəqqəti. Qoy gedib müqavilə-zad hazırlasın ki, əlimizdə anbarı bizə hədiyyə verməsi barədə sübut olsun. Ha-ha-ha!..

Həqiqətən də düz deyirlərmiş ki, tamahkarın qarnı doyar, gözü doymaz. Gör özünü dostlarına göstərməkdən, onların yanında qırṛələnməkdən ötrü hansı hoqqalara əl atıldı. Yeri gəlmışkən, elə dostları da ondan geri qalan deyildilər. Hamısı, necə deyərlər, bir bezin qıraqydı. Ömürlərində bir dəfə də olsun savab iş görməmişdilər. İsləri-peşələri ona-buna ilişmək, onun-bunun hesabına yeyib-içib şeşələnməkdidi...

\*\*\*

Təravətin gözü qapıda qalmışdı. Saatin əqrəbləri on biri göstərsə də, Yaşarın hələ onun yanına gəlməməsindən narahat idi: "Görəsən, niyə gəlmədi? Bəlkə məni görməmiş çıxıb xəstəxanadan? Yox, elə iş tutmaz. Amma bu vaxta da qalmazdı axı?!" Narahatlığı getdikcə artırdı. Əlində dəftərcə onun yanına gəlib lazımı qeydlər aparan tibb bacısına yaxınlaşdı:

- Lamiyə xanım, sizdən bir xahiş edə bilərəm?
- Əlbəttə, buyurun.
- Yaşarı görsəniz, deyin ki,...
- Yaşar bəy otağında yoxdur. Səhərdən çıxıb, hələ gəlməyib.
- Səhərdən çıxıb?
- Hə, onsuz da bu gün çıxmaliydi, bilirsiniz yəqin. Amma əşyaları otaqdadır.
- Hmm... Çox sağ olun.. Minnətdaram...
- Dəyməz.

Təravət heç nə başa düşə bilmirdi: "Görəsən, hara çıxıb? Biryolluq getməz, hər halda getməmişdən gəlib mənə dəyərdi... Bəlkə də gəlib, mən yatmışam? "Toçní!" Yatdığını üçün məni oyatmayıb. Ay səni, əlinə bəhanə salmışan, hə?!"

Öz-özünə təskinlik verməyə başladı. Amma ürəyindəki narahatlılıq hələ də qalırdı. Xanım arvad içəri girəndə sevinən kimi oldu. Fikirləşdi ki, yəqin anası onun nigarançılığına son qoyacaq. Elə bu ümidlə də soruşdu:

- Səhər mən yatanda Yaşar gəlmışdı?

- Səhər? Mən görməmişəm.
  - Eh! Yəqin sən də yatmışan o gələndə...  
Xanım arvad keçib qızının yanında oturdu. Sonra onun saçlarını siğallayaraq astadan:
  - Deyirlər, böyük ayrılıqlar kiçik sevgiləri məhv edir, böyük sevgiləri isə əksinə, daha da gücləndirir, - dedi. - Külək şamı söndürüb, alovu gücləndirdiyi kimi!
- Anası bu cümlələri elə ahəstə-ahəstə deyirdi ki,.. Təravət onu dinlədikcə, gözlərindəki parıltı artır, artdıqca da billur damılalara çevrilib gözündən yanaqlarına süzülürdü...
- Ana?!
  - Sözümü kəsmə! Məsələn, iki ilin ayrılığı sizin məhəbbətinizin odunu söndürə bilmədi. Əksinə...
  - Ana bəsdi!
  - Özü də, utanıb eləmə. Burda utanmalı heç nə yoxdur. Artıq ikiniz də kifayət qədər böyümüşünüz və sərbəst qərar verə biləcək yaşdasınız.
- Təravət elə bil ürəkləndi:
- Onları Yaşara de. Sözünün əvvəli də Uyğurdu, axırı da!
  - Onu qınama. Əksinə, başa düşməyə çalış. Səni sevgilisi kimi, Uyğuru isə dostu kimi çox istəyir. Həm də yaxşı, sədaqətli dostdu Yaşar. Onda Uygura münasibətdə bir qardaşlıq duyğusu var. Bundan başqa, bütün saf insanlarda olduğu kimi, Yaşarda da “vicdan hesabı” deyilən bir nəsnə var. Onun vicdanı çox təmizdir. Ümumiyyətlə, vicdan təmizliyi iki cür olur, qızım. Bir var vicdan “işlədilmir”, ondan istifadə olunmur, o üzdən

təmiz qalır. Bir də var, onu elə “iślədə-iślədə” təmiz saxlayasan. Allah bizi o iślədilməmiş, “təmiz qalmış” vicdan sahiblərindən qorusun. Yaşar isə fərqlidir. Bir şey edəndə öz vicdanı ilə məsləhətləşib edir ki, sonradan sevdikləri qarşısında gözükögəli olmasın, xəcalət çəkməsin. Sən onun bu təmizliyini ərköyünlük, ya da təkəbbürlülük, özündənrazılıq kimi səhv başa düşmə. Yaşar Uyğuru da çox istəyir, səni də. Hər ikinizə qarşı da dediyim o vicdan təmizliyi var onda. Heç vaxt istəməz ki, sevdiyi, özü üçün əziz hesab etdiyi insanlara, yəni sizə olan münasibətinə, başqa sözlə, vicdanına ləkə düşsün. O sənə görə Uygurdan, Uygura görə isə səndən ayrı qalacağından çəkinir. Bəlkə də başqası olsaydı, ikinizdən birini qurban verərdi. Amma Yaşar bu günə qədər hər ikinizə olan məhəbbətini və sadıqliyini qoruyub saxlayıb. Bundan sonra neyləyəcək, onu Allah bilir. Yəqin o da hələlik hər şeyi talenin, Allahın yazdığı yazının öhdəsinə buraxıb.

- Deyir ki, birdən Uyğur bilər, araları dəyər, nə bilim daha nələr olar....

- Əksinə, qızım. Uyğur daima Kənanla Yaşar arasındaki həm dost, həm də yeznə-qayıñ münasibətlərinə yaxşı mənada qısqanlıqla yanaşıb. Dəfələrlə deyib ki, onların səmimiyyətinə paxılılığı tutur. Məncə, bu məsələdən xəbəri olsa, Uyğur da sevinər. Həm ən azı bacısının Yaşar kimi saf, təmiz, etibarlı insanla bir olacağına görə, həm də ümumiyyətlə sizin xoşbəxt gələcəyinizə əminlik baxımından.

- Sağ ol e. Yaşar bunu bilmir, desəm, yəqin o da sevinəcək.
- Lazım deyil, üstünə gedib onu sıxışdırma. Qoy bir az keçsin, zamanla hər şey öz-özünə düzələcək.
- Baş üstə. Amma yaman müdafiə edirsən ha onu?!

Təravət anasını qucaqlayıb öpdü. Zarafat deyildi, Xanım arvad öz ağbirçər öyünd-nəsihətləri ilə onun bir çox şübhələrini daşıtmış, bununla da sanki yanın qəlbini su səpmişdi...

\*\*\*

Dadaşov xəstəxananın qarşısında maşınını saxlayıb düşdü. Yaşarla bir plan hazırlamaq istəyirdi. Daha doğrusu, öz aləmində hazır bir planla gəlmişdi Yaşarın yanına. Qapıdan içəri girmək istəyəndə telefonuna zəng gəldi. Evlərindən idi. Qızı Süsən zəng eləmişdi.

- Eşidirəm, anam.
- Ata, qardaşımın “pristupu” yenə tutub. Təcili evə gəl.
- Gəldim qızım, gəldim. Yaxınlıqdayam, gəldim. – Telefonu bağlayıb geriyə döndü. – Lənət şeytana, işin tərsliyinə bax...

Mayor Dadaşov həyat yoldaşını on bir il qabaq yol qəzasında itirmişdi. O gündən evlənməmiş, uşaqlarına – bir qızına və bir oğluna özü baxmışdı. Artıq qızı on yeddi, oğlu isə on dörd

yaşına çatmışdılар. Qəzada arvadından sonra ən çox zərər çəkən o vaxt lap körpə olan oğlu olmuşdu. Maşınla rayondan istirahətdən qayıdırıldılar. Bakının girəcəyində sərxoş bir sürücünün idarə etdiyi "kamaz" işıqforun qırmızı işığında keçərək onun maşını qabağına qatıb sürütləmişdi. Qızı qabaqda, arvadı isə qucağında oğlu arxada oturmuşdu. "Kamaz"ın ilk zərbəsi onları arxadan - sağ tərəfdən tutmuşdu. Bunu görən ana oğlunu sinəsinə sixib onu qorumağa çalışmışdı. Amma "kamaz"dan tökülen iri şüşə qırıqlarından biri ananın belindən girib sinəsindən çıxmışdı. Həmin şüşənin bir tərəfi həm də uşağın kürəyinə batmış və onun onurğa sütununu zədələmişdi. Və bu zədə bəs eləmişdi ki, uşaq ömrü boyu şikəst olsun, əziyyət çəksin. Bir sözlə, Səlim sinir xəstəsi olmuşdu. Durduğu yerdə birdən tutması tutur, yerində qırılırdı. Dadaşov onu çox yerlərə aparsa da, müalicələr gözlədiyi nəticəni verməmişdi. Düzdü, öyrənmişdi ki, xaricdə onun tam müalicəsi mümkün dür. Amma bu şansdan istifadə etməyə də onun ortabab məmur maaşı imkan vermirdi.

Tez-tez həyat yoldaşının xiffətini çəkirdi. Xüssusən də Səlimin "pristupu" tutanda Həcərin yanında olmasına elə istəyirdi ki,.. Təkliyə və bütün digər çətinliklərə baxmayaraq, Dadaşov ümidiyi itirmirdi. İnanırdı ki, nə vaxtsa onun da lazımı qədər pulu olacaq və o öz ciyərparasını xaricdə müalicə elətdirə biləcək. Hələlik isə... Harda olurdusa - olsun, oğlunun "pristupu" tutanda özünü yetirir, onun yanında, başının üstündə

olurdu. Səlimin sancısı olmayan həftəni onlar özləri üçün ailəvi bayram hesab edirdilər. Dadaşov haçansa Azərbaycanda oğlunu əməliyyat edəcək bir cərrahın yetişəcəyinə və onunla rastlaşacağına da ümid edir, o günü görmək üçün həmişə əllərini göyə açıb, Allaha yalvarırıdı. Bütün bu əzablara qatlaşa-qatlaşa həmişə onu da arzulayırdı ki, oğlu həkim olsun. Var gücüylə onun normal və mükəmməl təhsil almasına çalışırdı. Düzdü, onu məktəbə qoymamışdı. Amma bütün fənlər üzrə müəllimlər tutmuş, hətta məktəbdəkindən də yaxşı və keyfiyyətli bilik almasını təmin etmişdi. Son günlərin hadisələri barədə düşünəndə fikirləşirdi ki, bəlkə Uyğurla yollarının, necə deyərlər, kəsişməsi nəyinsə əlaməti, işarəsidir? Dostunun qızını necə əməliyyat etməsindən xəbəri var idi. Düzdür, o vaxt həmin həkimin məhz Uyğur olduğunu bilmirdi. Amma... Elə bunun - həmin həkimin Uyğur olduğunu təzəlikcə öyrənməsinin özü də nəyinsə əlaməti ola bilməzdimi? Bəlkə elə buna görə duyğuları ilə işi bir-birinə qarışdırırdı? Evə çatıb tələsik içəri qaçıdı. Oğlu elə yerdəcə yatmışdı. Süsən atasının həyəcanını azaltmaq və onu sakitləşdirmək üçün stolun üstünə qoyduğu şprisi göstərdi:

- Bu dəfə yaman bərkdən qışqırırdı. Ona görə də iynəsin özüm vurdum ki, bəlkə yatsın, sakitləssin. Dərhal yatdı, amma qaldırıb çarpayısına qoya bilmədim. Ağırdı, gücüm çatmadı.

Bu on bir ildə gözləri öndən qardaşına o qədər iynə vurmuşdular ki, Süsən bütün prosedurları əzx edib mənimmsəmişdi. İndi iynə vurmaqda istənilən tibb bacısıyla yarışa da bilərdi.

Dadaşov kövrəldi, amma qızı bunu hiss etməsin deyə, tez onun başını qucaqlayıb sinəsinə sıxdı:

- Qızım! Canım! Lap yaxşı eləmisən. Yerini hazırla, mən indi qaldıraram...

Oğlunu qucağına alıb yerinə uzatdı. Əyilib üzündən öpəndən sonra özü də onun yanında oturdu. Boyu – buxunu, hər şeyi yerində olan yaraşıqlı, yeniyetmə bir oğlan olmuşdu Səlim. Bircə arada bu "tutması" da olmasaydı! Ən pisi də o idi ki, son vaxtlar bu ağrılar dözülməz olurdu. Səlim hətta ayıldığdan sonra da kəkələyir, nəyisə anlatmaqda çətinlik çəkirdi. Hər dəfə də ağrıının keçən dəfəkindən çox olduğunu deyirdi. Dadaşov bunları gördükcə bir ata kimi sıxılır, ona kömək edə bilmədiyinə görə xəcalət çəkirdi. Hərdən lap ümidsizliyə qapıldığı anlar da olurdu. Fikirləşirdi ki, birdən oğlu bu ağrırlara tab gətirməz və... Dərhal da pis fikirləri beynindən qovurdu. Qovurdu və çalışırdı ki, imkan düşəndə həmişə oğlunun yanında olsun...

Düşüncələrindən ayrılib ayağa durdu:

- Qızım, dərman alıb gətirmişdim. Qoydum soyuducunun üstünə. Mən təcili getməliyəm. Çox vacib əməliyyatımız var. Qardaşın hələ xeyli yatacaq yəqin. Ondan muğayat ol. Axşam çalışıb tez gələcəm. Oldumu, gözəl balam?

- Oldu, ata. Narahat olma.

...Artıq xəstəxananın qarşısına çatmışdı. Yuxarı qalxıb Yaşarın otağına girəndə içəridə xeyli adam vardı. Amma Yaşarın özü gözə dəymirdi. Dadaşov Yaşarın atası ilə əl tutdu:

- Salam, Azər müəllim. Yaşar yoxdu? Çıxır deyəsən?!
- Hə, səhərə gedib, bir azdan gələr. - Azər müəllim bunu deyib, Dadaşovu işaret ilə çölə çağırıldı. Onlar birlikdə dəhlizə çıxdılar.
- Xeyirdimi, Azər müəllim?!
- Yaşar dünəndən çıxıb, hələ gəlməyib. Amma hamı elə bilir səhər gedib. İndi anasının da yanında elə dedim ki, narahat olmasın. Növbətçi həkim bilir dünəndən getdiyini. Bir saata qayıdacağını deyibmiş. Həkimin başı xəstələrə qarışlığından işi ciddiyə almayıb. Nə bilsin, yəqin fikirləşib ki, yekə kişidir, gedib-gələr də...
- Nə danışırsınız, müəllim? Sizcə, hara gedə bilər?
- Bilmirəm. Hə, bəla burasındadır ki, onunla bərabər Kənan da ortada yoxdu.
- O da dünəndən yoxdu?
- Təəssüf ki, bunu da bilmirəm... Nə isə... Məsələ bu yerdədir. Neyləyək?
- Bu heç yaxşı olmadı. Heç ha, heç! ... Təcili nəsə bir şey fikirləşmək lazımdır...

Dadaşov yenidən otağa girib içəri göz gəzdirdi. Çarpayıının altında yarıya qədər dişlənmiş alma vardı. Şkafın qapısı açıq idi. Onun içərisindəki köynəklərdən biri yerə düşmüştü: "Deməli, o tələsik harasa çıxıb. Ya da aparıblar onu. Yox... elə şey olsaydı, həkimə o cür deməzdi... Həm də

öz maşınında... yox, onu harasa çağrırlar. O da gedib və... qayıtmayıb. Amma hara?!”

Otaqdan çıxdı. Və bu dəfə o, Azər müəllimi kənara çəkdi:

- Mənə təcili Kənanın da telefon nömrəsini verin.
- Azər müəllimin dediklərini öz mobil telefonuna yazıb tələsik addımlarla maşınınə tərəf getdi. Qapını açanda arxaya dönüb:
- Zəng edəcəyəm, - dedi. – Gözləyin...

Dadaşov elə yolda idarəyə zəng vurub vəziyyətin nə yerdə olduğu barədə məlumat verdi. Yaşarla, Kənanın telefon nömrələrini deyib, “Sputnik” vasitəsilə onların yerini dəqiqləşdirməyi tələb etdi. Bir azdan Kənanın nömrəsilə bağlı cavab verildi. Artıq onun yerini müəyyənləşdirmək mümkün olmuşdu. Dadaşov növbətçiye əməliyyat qrupunu siqnalın aşkarlandığı ünvana göndərməyi tapşırdı və özü də ora tərəf istiqamət götürdü...

Anbarın yanına əməliyyat qrupu ilə demək olar, eyni vaxtda çatdı. Qəribəydi, ətrafda heç kim görsənmirdi. Hətta səs-səmir də yox idi. Anbarın qapısından iri bir qifil asılmışdı. Dadaşov heç nə başa düşə bilmirdi: “Axı bütün koordinatlar buranı göstərir?!”

Qifili sindirmalı oldular. Amma içəridə də heç kim yox idi. Kənanın nömrəsini yiğanda anbarın küncündən zəng səsi gəldi: “Başa düşə bilmirəm. Axı Azər müəllim buranın Yaşara məxsus olduğunu demişdi. Bir də, gecə vaxtı bura niyə gəlsinlər ki?! Nə isə...”

Başını bulayıb, yanındakılara əmr elədi:

- Ətrafi yaxşı-yaxşı axtarın! Nə isə tapmalıyıq.  
Bura bizim üçün başlanğıc olmalıdır!

Özü də diqqətlə ətrafa nəzər yetirməyə başladı.  
Birdən diqqətini yandırılmış ocağın izi çəkdi: “  
Yüz faiz burda nə isə olub”. Sonra gözünə küncdə  
bir parıltı işaretisi da dəydi. Yaxınlaşanda gördü  
ki, butulka qırıqlarıdır. Əvvəlcə belə böyük bir  
anbarda bu cür şüşə qırıqlarının olması ona çox  
adi göründü. Amma həmin şüşə qırıqlarını yerdən  
qaldırıb əlinə alanda onların qıraqındakı qan izləri  
onu heyrətləndirdi. Bu, Yaşarın başına vurulmuş  
butulkanın qırıqları idi: “Aman Allahım, deyəsən,  
burda həqiqətən də nə isə xoşagəlməz bir hadisə  
baş verib! Özü də qanlı hadisə! Yaxşı, bəs niyə  
burda? Məhz Yaşarın öz anbarında? Tfu, lənət  
olsun! Amma... Yox, hər şey yavaş-yavaş aydın  
olur deyəsən... Bəlkə... Yaşar bura kimisə çağırıb  
və onu öldürmək istəyib, ya da artıq öldürüb?!  
Yaşar belə bir şey edərmi? Yox. O bunun dostuna  
kömək etməyəcəyini bilməmiş olmazdı! Deməli,  
məsələ nə isə başqa cürdür.”

Elə həmin “başqa cürü” özü üçün çözələmək  
istəyirdi ki, qaranlıqdan əməliyyat qrupunun  
üzvlərindən kiminsə səsi eşidildi:

- Cənab mayor! Burda nə isə var. Yanmış  
pencəyə oxşayı!

Yanmış pencəyi, daha doğrusu, ondan qalan  
balaca bir parçanı görəndə Dadaşov dübarə  
təəccübləndi:

- Bu ki Yaşarın pencəyidir?! Hə, hə, dünən onun əynindəydi bu. - Sonra üzünü qrupun ekspertinə tutdu. - Bunu təcili laboratoriyaya göndərin!

\*\*\*

- Gör saat neçə oldu e?! Bu harda qaldı bəs?  
- İndilərdə gələr bala, darıxma. İş-güt adamıdı, yəqin bir işi var.  
- İşi var yox, e! Onun elə tipi belədi. Adamı yarı yolda qoysun, qaçsın. Vallah, nəsə dalağım sancır. Soruş də aşağıdan! Bir az əvvəl Zöhrəgil də gəlmışdilər bura. Hiss elədim, onlar da narahat kimiydilər.

- Yaxşı, aşağıdan da maraqlanaram.  
Əslində Xanım arvadın “aşağıdan”, yəni Yaşarın yatdığı mərtəbədən xəbəri vardı. Yaşarla Kənanın yoxa çıxması bütün qohum-əqrəbəni məhz həmin “aşağıya” cəmləmişdi. Hətta Cəvahir arvad iki dəfə huşunu da itirmişdi. Sadəcə bunları Təravətə bildirmək istəmirdilər. Artıq saat, demək olar, üç idi. Amma Yaşarla Kənanın nəinki özlərindən, heç izlərindən də xəbər yox idi.

...Xanım arvad dəhlizdə Danulduzu ilə rastlaşdı. Məsələdən onu da hali elədi. Bir neçə dəqiqdən sonra onlar birlikdə palataya girdilər. Üzlərində səbəbi yalnız özlərinə məlum olan yalancı bir təbəssüm vardı. Xanım arvad hətta güldü də:  
- Ay qızım, sənə deyirdim axı narahat olma. Demə, bu haqq-hesablarla bağlı polisdə izahatdınıdi, ondan yazmağa gedib. Deyəsən, sənin

dediyein o adamları da tapıblar. Ona görə yubanırmış.

- Hə, hə, - Xanım arvadın dediklərini Danulduzu da təsdiqlədi.

Təravət elə bil bir az toxdadı:

- Deyirəm axı, o bu səbrin yiyesi deyil. Deməli, zornan saxlayıblar yazığı. Telefon olsayıdı, danışardım bir.

Bu dəfə Danulduzu "çoxbilmişliyini" göstərdi:

- Orda qoymazlar. Polisdə nə telefon sən də?!

Təravət istəməsə də, razılaşmalı oldu:

- Yaxşı, oturaq gözləyək də! Amma... içimdə bir sıxıntı var, bilmirəm nədəndi...

\*\*\*

Ağrılar Yaşarı tam əldən salmışdı. Yanan əli onu xüsusilə pis incidirdi. Daxilən qovrulur, bağırmaq istəyirdi. Amma Elməddinin bundan zövq alıb onu ələ salacağını, aşağılayacağını bildiyindən dişini-dişinə sıxbırtəhər düzürdü. Lakin onu bundan da çox sıxan başına daha nələrin gələcəyini təxmin edə bilməməsi idi. Sanki düşünmək qabiliyyətini itirmişdi.

Diqqətini cəmləyib ətrafa baxanda özünü dəmir-dümürün içində gördü. Burnu tutulsa da, metalın çürüməsinin qarşısını almaq üçün işlədilən yağıñ kəskin iyini dərhal hiss elədi. Bir az da diqqət yetirəndə dəmir konteynerin içində olduğunu anladı. Birdən yaxınlıqda qarışiq səslər eşitdi.

Diqqətlə qulaq asanda başa düşdü ki, Elməddin öz adamları ilə danışır.

Çox keçmədi ki, Elməddin cırıltı ilə açılan qapıdan içəri girdi. Cibindən dəsmal çıxarıb sağ əlinə doladı. - O bunu əlinin qana batmaması üçün edirdi. - Sonra həmin əli ilə Yaşarın çənəsindən tutub başını yuxarı qaldırdı:

- "Rembo", razisan dediklərimə?

Yaşardan cavab gəlmədi. Elməddin onun baxışlarından da bir şey anlamadı. Ona görə də təzədən Yaşarın çənəsindən yapışdı:

- "Rembo", deyirəm ki,.. - Elməddin səsini bir az qaldırdı, - bu anbarı da mənə versən, yəni ki, hədiyyə eləsən, işimizi bitirib barışardıq. Necə məsləhətdi?

- Nə istəyirsən götür... - Yaşar o qədər aciz duruma düşmüşdü ki, hər şeylə razılaşmağa hazır idi. Təki bu vəhşinin caynaqlarından qurtarsın.

- Ay maladesss! Ağıllanıb ə bu! - Həmişəki kimi vəhşicəsinə güldü. Sonra üzünə bir az da ciddi görkəm verib sözünə davam etdi. - İndi sənin o saf qaynın - "Vandam" gedib anbarın sənədlərini götürəcək və onu mənim adamlarımdan birinin adına keçirəcək. Özü də, notarial qaydada. Əldə əməlli-başlı sənəd, yəni müqavilə-zad olmalıdır. Ona deyərsən ki, iyirmi gün bundan qabaqkı tarixə yazdırırsın. Sənin dostların çoxdur. Bunu düzüb-qoşmaq onların əlində heç nədir. Başa düşdün?

Yaşar başını yellətdi...

Axşamçağı saat beşi göstərirdi. Kənanı Yaşarın yanına gətirdilər. O, zahirən çox normal təsir bağışlayırdı. Ən azı, sərbəst hərəkət edə bilirdi. Elə bil boynundan dəmirlə güclü zərbə alan heç o deyilmiş. Əslində isə Kənan təzəlikcə özünə gəlmişdi. Daha doğrusu, onu ayıldıb özünə gətirmişdilər. Elə bu səbəbdən də ətrafda nələrin baş verdiyini hələ tam dərk edə bilmirdi. Yaşarı görəndə özünü əvvəlcə heç nə olmayıbmış kimi aparmasının səbəbi də bu idi. Amma birdən elə bil hər şeyi başa düşdü və Yaşara tərəf cumdu:

- Yaşaarr! Yaşaarr, məni eşidirsən? - Sonra havalanıbmış kimi dayandı və üzünü Elməddinə tutdu. - Sən niyə onu krandan sallamışan ə? Fikrin nədi? Nə istəyirsən axı?

- Kənan... nə istəyir... onu... da... elə...

Elməddin həyasızcasına hırıldadı:

- Gördün?! Qaynın öz halından çox məmnundu. Indi isə... iki saat vaxtı var, get, dediklərimi elə!

- Bunlar nədi belə? Bu ki, partlayıcı maddəyə, bomba saatının mexanizminə oxşayır?! Sən neyləyirsən ə? Manyaksan?!

Elməddin özü üçün əyləncə - tamaşa hazırlamışdı. O, Yaşarın bu halından istifadə edib həm onun var-dövlətini özünün və inandığı adamların adına keçirmək, həm də ona əzab vermək istəyirdi. Hətta bütün prosesi videoya çəkdirirdi ki, sonra dostlarına göstərib onların yanında kişilənsin. Yaşarı dənizin kənarına, qayalığın üstündəki bu köhnə emalatxanaya da məhz bununçın gətirmişdi. Gətirib burda paslanmış kranlardan birinin trosuna bağlatmışdı

onu. Əyninə də saat mexanizmi ilə işləyən bomba bağlanmış jilet geyindirmişdi.

Elməddin bombanın saatında asta-asta hərəkət edən əqrəbləri göstərib, Kənanə əsəbiləşdi:

- Vaxt itirib boşboğazlıq eləmə! Bəri başdan deyirəm: gec gəlsən, qaynını partladacam. Onda sən və qohumların ondan qəbrinə qoymağa bir nişanə də tapa bilməyəcəksiniz. Atası da hırsınlıb onun əvəzinə qəbirə səni qoyacaq. Sən də ömrünün axırına kimi vicdan əzabı – təbii, əgər varındısa - çəkəcəksən. Ona görə də tələs!.. Yəqin ki, səni təlimatlandırmağa ehtiyac yoxdu! Polisə - molisə görə deyirəm. Başa düşdün də?!

Kənanın əlacı olsayıdı, onu dışları ilə didərdi:

- Sən düşündüyümdən də pis... adamsanmış!

Elməddin Kənanın əsəbiləşib özündən çıxmışından ləzzət alırdı. Ona görə də onun sözlərinə əhəmiyyət vermədi. Əksinə, gülə-gülə saata işaret edib, onu daha da qıcıqlandırdı:

- Tez ol, vaxt gedir!

Kənanın gözləri hədəqəsindən çıxmışdı. Maşına tərəf - onun maşını da bura gətirmişdilər - gedəndə də, sükan arxasına keçib yola düşəndən sonra da gah özüylə, gah da Yaşarla danışırkı: "Yaşar, qurban olum, bağıyla məni. Nə etmək istədim, sənin üçün elədim. İndi də bir az döz. Uzağı bir saata qayıdaram yəqin. Səni burdan qurtaracam".

Kənan gedəndən sonra Elməddin həyatının ən xoşbəxt anlarını yaşayırmiş kimi, sevinc içərisindəydi. Birdən əllərini açaraq üzünü dənizə tərəf çevirib qışkırdı:

- Xəzərrr! Sən də eşit səsimi! Bütün Bakı bilməlidir ki, Elməddin var, El-məd-diiinnn! Mənə toxunanın həyatını məhv edərəm! Bu da - əlini Yaşara tərəf uzatdı - sənin qarşında canlı şahid! Ha-ha-ha!

Yaşar bütün bunları görür və gördükcə də acizliyini başa düşüb daxilən qovrulurdu. Elməddinin dərsini vaxtında vermədiyi, həddindən artıq insanlıq və humanistlik göstərdiyi üçün ilk növbədə özünü qınayırdı...

Trosun ucuna ağır dəmir bağlanmışdı. Yaşarla birlikdə o da sağa-sola yellənirdi... Yaşara elə gəlirdi ki, Kənan gəlsə belə, Elməddin onu - Yaşarı sağ buraxmayacaq. Çünkü bu, Elməddin kimi vəhşi xarakterə malik bir insan üçün ən azı ağılsızlıq olardı. O, canlı şahid kimi Kənanı da buraxmazdı yəqin. Yaşar bunları düşünüb Allaha yalvardı ki, kaş Kənan qayıtmasın. Bu iki daşın arasında onu da etiraf etdi ki, Elməddin axmaq olsa da, pis plan hazırlamayıb: "Iyirmi gün öncəyə müqavilə... heç kimin ağlına gəlməzdi"... Ömrünün sonunun yaxınlaşdığını düşündükcə, həyatının müəyyən anları qırıq videolentlər şəklində gəlib gözləri önündə canlanmağa başladı: "Dostu Uyğur. Əgər Yaşarın həyatı Elməddinin fikirləşdiyi sonluqla bitsə, Uyğuru türmədən çıxaran olmayıacaqdı. Ona görə də o, həyatı, dünyani bir neçə il dəmir barmaqlıqlar arxasından izləyəcəkdi. Atası. Aman Allah, bir günün içində onun saçları necə də ağarmışdı. Həmişə məğrur gördüyü, atlığı hər şüx addımından ilham aldığı atası deyildi bu. Anası.

Beli o qədər bükülmüşdü ki, başını qaldırıb heç kimin üzünə baxa da bilmirdi. Hərdən hər şeydən bezib özünü oidorwmək istəyirdi. Üst başını, sir - sıfətini cırıq - cırıq eləmişdi. Çətin ki, çox dözə bilsin Yaşarsızlığı! Taqəti heç qalmamışdı. Bacısı Zöhrənin gözləri şışmışdı. Havalı kimi gəzirdi. "Susun, bəsdirin, Yaşarın arxasınca ağlamayın, o ölməyib, mənim qardaşım ölməyib, yaşayır" deyə qışqırır, şivən qoparırdı. Təravət! Ya Rəbbim, bu Təravətdi?! Niyə onun gözləri qara deyil? Niyə onun yanaqları qırmızı deyil? Hanı onun əynindəki yaşıl libas? Niyə qaralara bürünüb Təravət? Necə? Əlil arabası? Təravət əlil arabasına məhkum olub? Yaşarın ölüm xəbərinə... Nə? Onun dili də tutulub?"

Bunları gözlərinin önünə gətirdikcə, sanki ciyəri parçalanırdı Yaşarın: "Yooooxxx! Ya Rəbbimmm! Bütün bunlar bir nəfərin ucbatından baş verə bilməzzz! Ola bilməzzz! Bir insanın vəhşiliyi bu qədər..." bu fikirlər onun bədənindəki ağrıları sanki yuyub apardı, səsinə qüvvət verdi. Və Yaşar birdən var gücü ilə hayqırmağa başladı:

- Sən çox əclaf adamsan, Elməddin! Bütün bunları kişiliyinə necə siğışdırırsan?! Nə edirsənsə, mənə et! Day başqalarına niyə əzab verirsən, əclaf?!

- Bıy! Ə, bunun dili açıldı! Xoda düşdün ə, birdən-birə?! Sənə edirəm də, burda səndən başqa bir kimsə də var? Göydə səndən başqa kim sallanır, səndən başqa kimin belinə bomba bağlanıb ki?!

- Uyğur türmədə, Təravət xəstəxanada yatır eclaaaff! – Yaşarın səsində kin, qəzəb, titrəyiş və üzüntü bir-birinə qarışmışdı. Hiss olunurdu ki, ürəyindən keçənləri Elməddinin o həyasız sıfətinə çırpmaqla ona ən azı sözlərlə təsir etmək istəyir. Amma o da hiss olunurdu ki, səsinin tonunu daha çox qaldırmaqdan və tündləşdirməkdən də ehtiyat edir. Yəqin qorxurdu ki, gözünü pul və qan örtmiş o alçaq “zəif yerini” bilib Uyğurla Təravətə nəsə növbəti bir yamanlıq edər. Amma yaxşı ki, Elməddin bütün bunları – onun qəlbindən keçənləri duyacaq ağılda və səviyyədə deyildi.

- Gəl səəən, Uyğuru burası qatma! O mənlik deyil, heç kim xahiş etməmişdi ki, gəlib sənin yanında “psevdogeroyluq” eləsin. Bütün işlərimi korladı onsuz da. Bəlkə də əksinə, hər şey lap əla oldu. Elədirsə, sağ olsun. Amma o qız... Ahhh! Düzünü deyim ki, onu düşünəndə mənim də ürəyim arğıcıdır. Həqiqətən də, pis qız deyildi! Amma... Day nə istəyirsən, yaşayır də?! Hələ gəlib səni ürəkdən ağlayacaq da! Amma yox... gərək sevinsin ki, canı sənin kimi axmaq sevgilidən qurtardı. Ha-ha-ha!

- Sus əclaf! Sus! – Yaşar dözə bilməyib yenidən qışkırdı. Belə getsə, ürəyi bombadan əvvəl partlayacaqdı.

Kənandan soraq yox idi. Bu kiçicik saniyələrin müşayiət elədiyi bomba cıqqıltısı isə Yaşarın həyatının getdikcə tükəndiyinin xəbərvericinə dönmüşdü sanki. Heç kimə fikir vermyən, heç kimi gözləməyən, heş kimin əmrinə tabe

olmayan zaman öz hökmünün altından burda da qəddar imzasını çəkməyə başlamışdı. Gərək ki, məşhur alimlərdən birinin sözü idi: "həyatımda ən çox qorxduğum şey saatımın əqrəbləridir". İndi bu əqrəblər elə bil Elməddinlə dostlaşmış, Yaşarın isə qəsdinə durmuşdular. Elə sürətlə hərəkət edirdilər ki... Vaxtin bitməsinə on dörd dəqiqə qalırdı, Kənan hələ də gəlib çıxmamışdı. Yaşarın ümidi tükənir, Elməddinin isə hövsələsi daralırdı. Sağa - sola var-gəl edir, öz-özünə qışqırıb deyinirdi:

- Harda qaldı bu?! Hansı cəhənnəmdə ilişdi görəsən? - Başını qaldırıb Yaşara tərəf baxdı. - Gördün ə, sevimli yeznəni? Deyəsən, o da tüpürdü axı sənə? Belə olmasaydı, çoxdan gəlib çıxardı. Ha-ha-ha!
  - Gəlməyəcək! Partlat məni, əclaffff! - Yaşar bu dəfə tapança kimi açıldı. Belə getsə, öz hərəkətlərinə və danışçılarına nəzarəti tam itirə bilərdi. Bütün bunların isə bir səbəbi vardi. Ümidlərinin tam tükəndiyini hiss edirdi artıq. - Səni cəhənnəmdə də olsa tapıb boğacam, şərəfsizz!
  - Əşşİ... sən mumla! Sən cəhənnəm, anbar əlimdən çıxır, anbar. Ə, Ziyankar! Maşınları hazırla çıxaq aradan! Bomba partlayan kimi şəhərin bütün "iti-qurdu" - hüquq mühafizə orqanlarının əməkdaşlarını nəzərdə tuturdu - burda olacaq yəqin...
  - Dayan!!!
- Qəfildən dəmirlərin arasından zabitəli və qətiyyətli olduğu qədər də əsəbi bir səs, nida gəldi. Hamı

olduqca tanış gələn bu səsə tərəf dönsə də, heç kim görsənmirdi. Qaranlıqda yalnız ayaq səsləri eşidilirdi... və...budur...Elməddinə tuşlanmış tapança... tapançadan ikiəlli tutan şəxs hələ də görsənmirdi... qollar...qolların kimə məxsus olduğu da aydın deyildi... nəhayət...vücudun özü görsənməyə başladı... Yaşar xilaskarının gəldiyini zənn edib havada, trosda çırpınmağa başlamışdı...Yəni "mən burdayam!" O, gələnin kim olduğunu bilmirdi. Əslində bunun elə bir önəmi də yox idi. Əsası o idi ki, onu xilas etsinlər. Amma bütün bunlarla bərabər onun üçün bu gələnin kim olduğu da maraqlıydı. İstənilən halda, bunu bilməsi pis olmazdı.

Birdən Elməddin onlara tərəf gələn adamı tanıyıb qışqırdı:

- Qaşa?!

Gələn... Seyfəddin idi. Ağır addımlarla yaxınlaşır, təəssüflə başını bulayır və hirsindən dodaqlarını çeynəyirdi:

- Sən məni məhv etdin, Elməddin! Məhv etdin məni! Bütün ümidlərimi heçə çıxardın sən!

- Qaşa, sən burda neynirsən? Silahı yiğisdir, yalvarıram! Məni öldürəcəksən?

- Səni deyə bilmərəm, Elməddin! Amma mən öldüm artıq. Sən öldürdün məni!

Seyfəddin yavaş-yavaş irəli gedib, kürəyini krana tərəf çevirdi. Geriyə doğru bir neçə addım atdıqdan sonra düz kranın altında dayandı. Tapançanın lüləsilə trosdan asılı qalmış Yaşarı göstərdi:

- Endir onu!

Elməddin qardaşını fikrindən daşındırmaq istədi:

- Qaşa, bu gədədən yana...
- Dedim endir onuuu!!! – Seyfəddin var gücü ilə qışqırdı. – Buna görə deyirdin hər şey qaydasındadır?! Heyf mənim zənnimə, min heyf! Nahaq uydum felinə, gərək inanmayaydım sənə... İnanmamalıydım!
- Qaşa elə demə!
- Elə deməyim?! – Bu məqamda Elməddinin işarəsi ilə Yaşarı trosqarışq yavaş - yavaş aşağı endirirdilər. – Bəs necə deyim ə, qurumsaq? Yadından çıxıb məni necə arxayın elədiyin?
- Qaşa yalvarıram, bəsdi!
- Yaşar sanki bədəninin arşalarını unutmuşdu. Təəccüb içində iki qardaşın söhbətinə qulaq asırdı. Fikirləşirdi ki, Seyfəddin həqiqətən də elə deyildiyi və göründüyü qədər varmış. Onunla bağlı gümanlarında yanılmadığı üçün hətta özündən xoşu da gəldi: "Doğrudan da sözünün ağası imiş!"
- Mən səni belə böyütdüm, Elməddin? Mən sənə nələr dedim, nələri xırdaladım?! Bəs əvəzində sən mənə nələr elədin?
- Qaşa, dedim bəsdi!
- Heyf Elməddin, min heyf! – Artıq qəzəbindən səsi titrəməyə, xırıldamağa başlamışdı Seyfəddinin. Başını bulaya-bulaya, silahı əlində yellədə-yellədə danışmaqda davam edirdi. – Mən atamın qəbri üstündə namus andı içmişdim. Sən mənim andımı pozdun, Elməddin!
- Birdən Elməddin əlini başına atıb qışqırdı, müxtəlif səslər çıxarmaqla anormal hərəkətlər

etməyə başladı. Artıq insanlıq çərçivəsindən çıxırdı. Gör iş nə yerdəyi ki, o, ata əvəzi olan qardaşının üzünə ağ olmaqdan da çəkinmədi:

- Bilirsən nə var? Bezdım sənin əlinə baxmaqdan! Gözləməkdən ki, nəsə verəcəksən, ya verməyəcəksən... Verdiyin də nəydi - dilənçi payı. Budu e, iki-üç günün içində aldım yüz mini! Halbuki sən bu qədər pulu qazanməqün gərək neçə il "podryad" işləyəsən. Hələ onu demirəm ki, sən o boyda pulu ömrümün sonuna kimi mənə verə bilərdin, ya yox?

- Sən nə dediyini bilmirsən deyəsən?! Başın xarab olub sənin. Inana bilmirəm ki, sənin kimi qardaşım olub mənim. - Danışa - danışa sağ əlini atıb Yaşarı yanına çəkdi. Həmin anda qurğunun üstündəki saat partlayışa yeddi dəqiqə qaldığını göstərirdi. Hərəkətləri çox qəti idi. Hirsindən dişlərini bir-birinə sıxmışdı. Elə o cür əsəbi şəkildə də Yaşarı endirən Ziyankara əmr elədi. - Açı onun əl - qolunu, jaketi çıxart!

- Qaşa, o indi partlayacaq. Əlindəkini tulla, gəl çıxaq burdan. Tez ol. - Elməddin Seyfəddinə tərəf qaçmaq istəyəndə o silahı qaldırıb bağırdı:

- Yaxınlaşma! - Daha sonra Ziyankarın Yaşarın əynindən çıxardığı jileti elə bombaşarışq öz əyninə keçirdi. Artıq bombanın partlamasına ləp az qalırdı. O, üzünü Yaşara tutub:

- Səndən bütün olanlara görə üzr istəyirəm, dönə-dönə üzr istəyirəm, - dedi. - Bilirəm, bu dəqiqə səndən üzr istəməyimin heç bir önəmi yoxdur, amma inan ki, bütün bunlar mənim xəbərim olmadan baş verib.

- Sən...neynirsən? Onu ...sən niyə geyindin?!
- Bu belə olmalıdır, Yaşar!

Elməddin deyəsən, "orientiri" əməlli-başlı itirmişdi və baş verənlərin mahiyyətini anlamırıldı. Bəlkə də əksinəydi, hər şeyi anlayırdı və elə məhz ona görə də qardaşına sanki son dəfə səslənirdi:

- Qaşa dedim axı, at onu... Gəlirsən, gəlmirsən?!
- Görürsən, bayaqdan kişilikdən dəm vururdun, amma indi qaçıb aradan çıxmaq istəyirsən. Tələsmə, bir az da döz, bax gör və həyatın boyu yadında saxla ki, kişilik necə olur. Bir də, haqq divanından heç yana qaşa bilməyəcəksən, Elməddin! Bu dünyada haqsızlar yalnız bir yerə qədər qaçırlar. Sonra ...

- Əllər yuxarı! Təslim olun! – Mayor Dadaşovun səsi idi. Bu zəhmi komanda onları elə çasdırıcı ki, bir anlığa harada olduqlarını da unutdular. Elə bu "bir an" da bəs elədi ki, qaranlıqdan qəfil çıxan əməliyyat qrupu Elməddini və dostlarını qandallayıb zərərsizləşdirsin. Bundan sonra Dadaşov üzünü Seyfəddinə tutdu. - İndi sənə "sapyor" yaxınlaşacaq, vaxt çox məhduddur, silahı at, imkan ver işini tez görsün. Zarafat eləmə!

- Yox, cənab mayor! Mən heç də zarafat eləmirəm. Əvvəlcə qardaşım burda, hər kəsin gözü öündə elədiklərini boynuna alacaq!
- Alıram qaşa, alıram. Hər şeyi mən eləmişəm. Hər şey mənim ucbatımdan baş verdi. O gədənin də hər şeyini özünə qaytaracam. Qurban olum, əynindəkini çıxart!

- İndi üzr istə Yaşardan! - Seyfəddin hər an partlaya biləcək qurğuya baxıb tələb elədi.
- ...Üzr istəyirəm Yaşardan! Üzr istəyirəmm... qağa...qurban olum... eləmə... - Elməddin yalvara-yalvara dizi üstə çökdü.
- Seyfəddin, bir daha tələb edirəm, çıxar əynindəkini! - Dadaşov gah xahişlə, gah da tələblə onu dilə tutmağa çalışsa da, Seyfəddini yola gətirə bilmirdi. O sanki heç nə eşitmır və görmür, yalnız danışındı. Özü də ürəkağrısıyla, yana-yana. Elə bil bir də əlinə danışmaq üçün fürsət düşməyəcəkdi:
- Elməddin, mən sənə demişdim dost qazan özünə. Dediklərimin əksini elədin. Düşmən qazandın. Sənə demişdim ömrümün on səkkiz ilini qazamatda keçirmişəm, ora soyuqdu, pisdi, yaxşı yer deyil, yenə heç nə anlamadın...Buna baxmayaraq, mən sənə haqqımı halal edirəm. Sən də halal edirsən, ya yox, qərarını verərsən yəqin.
- Qaşa!..
- Çıxdıqdan sonra atamızın qəbri üstündə sən də and içərsən. - Bunları da deyib, üzünü göyə tutdu. - Ey yeri - göyü yaradan Allahım! Özün də şahidsən ki, sənin qarşında cahilliyimdən yalnız bir günah işlətdim. Bundan başqa kiminsə xətrinə dəymişəmsə, haqqının halallığını almağım üçün mənə yardım et. Bir də... Atamın ruhunu ləkələmədim...
- Seyfəddin at tapançanı, qoy "sapyor" yaxınlaşın, iki dəqiqə qalıb... dəlilik eləmə...

- Bundan sonra dost qazan barı... Cənab mayor, siz də sağ olun... siz yaxşı insansınız... Yaşar bağışla məni, haqqını halal elə, qardaş. - Seyfəddin bu sözləri deyib, özünü gözlənilmədən aşağı atdı. Bir neçə saniyə keçməmişdi ki, aşağıdan böyük, dəhşətli partlayış səsi gəldi və ətrafa toz-torpaq qarışığı alov ələndi...

- Qa-ğaaaaaaa! Sey-fəd-ddiiiiinn! - deyə, Elməddin nə baş verdiyini yalnız indi anlayıbmış kimi bağırmışa, əllərilə baş-gözünə döyməyə başladı. Amma gec idi. Cox gec...

\*\*\*

...başqa bir məkan, başqa ev, başqa otaqlar. Hamı sevinc içərisində toya hazırlaşırıdı.

- Yaşar, Seyfəddin ağlayır. Sən onu götür, mən də yeməyini şüşəyə töküm, çıxaq.

- Bu dəqiqə. - Yaşar oğlunu qucağına alıb əzizləməyə başladı. - Ay mənim aslan oğlum, ay mənim igid oğlum! Atasının nər balası... Böyük kişi olmusan? Dayının toyuna gedirsən? Ay maşallah! Bəs adam da toya gedəndə ağlayar? Yaxşı, dayını necə təbrik edəcəksən sən?

Bəli, Uygurla Danulduzunun toy günüydü. Seyfəddinin ölməsindən, Elməddinin tutulmasından, Uygurun azadlığa çıxmasından bir il keçirdi. Uygur "zondan" çıxdıqdan sonra Yaşarla Təravətin əllərini özü birləşdirmişdi. Onlara hər şeyi lap əvvəldən hiss elədiyini, amma utanmamaları üçün özünü bilməzliyə qoyduğunu

etiraf eləmişdi. Onu da bildirmişdi ki, Yaşarla yeznə-qayın olmaları onların dostluğuna heç bir ziyan vurmayacaq. Əksinə, onları qırılmaz tellərlə bir-birinə daha möhkəm bağlayacaq.

Təravət xəstəxanadan çıxan kimi yaşanan bütün sıxıntılara gözəl bir toy məclisi ilə yekun vurmuşdular. Bu izdivacdan Yaşarın ailəsi də məmnun qalmışdı. Artıq Yaşarla Təravətin bir oğulları da vardi. Valideynləri öz yerində... Babaları və nənələri də iki ayı təzəcə tamam olmuş sevimli nəvələrini xoşbəxtliklərinin simvolu kimi böyüdürdülər. Yaşar ona Seyfəddinin adını qoymuşdu. Onun özünü o cür fəda etməsi Yaşara çox təsir eləmişdi. Hələ də onun haqqında bir vaxtlar yanlış düşündüyünün peşmanlılığını çekirdi. Onun əsl kişi kimi mərd, şərəfli və qürurlu sonluğunu heç cür unuda bilmirdi...

Uyğur İngiltərədəki dostları vasitəsilə araşdırıb Seyfəddinin orada nədən müayinə və müalicə olunduğunu öyrənmişdi. Məlum olmuşdu ki, Seyfəddin ciyər xərcəngi imiş. Bir ilə qədər ömrü qalıbmış. Amma yenə də heç kimin edə bilməyəcəyi bir hərəkəti ilə yaddaşlara hakk olundu.

Seyfəddin o vaxt baş verən hadisələrlə bağlı bütün məlumatları son anda Rasimdən - Elməddinin "Ziyankar"ından öyrənibmiş. Ziyankar fikirləşibmiş ki, vaxtilə ona bəzi yaxşılıqlar etmiş Elməddini uçurumun kənarından qardaşının əməlləri barədə əsl həqiqəti biləndən sonra məhz Seyfəddin qaytara bilər...

Uyğur “içəridən” elə Elməddin tutulan günün sabahı çıxmışdı. Demək olar, çıxan kimi də Yaşarın yanın qolu üzərində estetik əməliyyat aparmışdı. Uyğur mayor Dadaşovun da ailəsinə sevinc bəxş eləmişdi. Onun oğlunun onurğasına sancılıb qalmış və orda özünə yer eləmiş şüşə qalığını ustalıqla keçirdiyi əməliyyat nəticəsində çıxarmış, on dörd yaşılı yeniyetməni uzun illərin zillətindən, ailəsini isə sitəmdən və qəhr olmaqdan qurtarmışdı...

Yaşar şirkətində müqaviləsiz iş görülməsi praktikasına son qoymuşdu. Görünür, bir müddət insanlara inanmasının, etibar eləməsinin “zibilinə düşüb” sonradan kifayət qədər böyük məbləğdə cərimə ödəməsi ona əməlli-başlı dərs olmuşdu...

...Onların ətrafindakılar qarşılıqlı münasibətlərində Uyğur və Yaşar kimi olmaq istəyir, dostluqlarının, necə deyərlər, ilhamını onların dostluğundan alırıldılar. Kim bilir, onlar hələ daha neçə dostluq əlaqələrinə örnek olub, “imza” atacaqdılar.

Hələlik isə... hamı toya hazırlaşırdı. Hamı sevinc içərisindəydi. Elə bil heç nə baş verməmişdi. Sanki bütün bunlar olmamışdı.

Bir sözlə, həyat bütün təzadlılarıyla davam edirdi...